

Yeni baxış

AZƏRBAYCAN MİLLİ MƏTBƏXİNİN ƏZİZ VƏ LƏZİZ ŞƏKİ XÖRƏKLƏRİ

*Milli ədəbiyyatla milli
mətbəxin qovuşması*



Cabir Xəlifəzadə



Şəki Xan sarayı

2011-ci il Azərbaycan Respublikasında Turizm ilidir



GÖZƏL ALƏM
XOŞBƏXT HƏYAT

AZƏRBAYCAN MİLLİ MƏTBƏXİNİN ƏZİZ VƏ LƏZİZ ŞƏKİ XÖRƏKLƏRİ

427-266 746

Yeni baxış

*Milli ədəbiyyatla milli
mətbəxin qovuşması*

Cabir Xəlifəzadə
(Hacı Cabir)

Bakı-2011

Azərbaycan Respublikası:
Yazıcılar və jurnalistlər birliliyinin üzvü
"Qızıl qələm" mükafatı lauriati

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Cabir M. Xəlifəzadə

Rəyçi: Sabir Əfəndiyev
Etnoqrafiya professoru, filologiya elmləri üzrə fəlsəfə doktoru

Məsləhətçi: Fikrət Qoca
Xalq şairi

Redaktor: Nazim Tapdıqoglu (Vəlişov)
Şair, publisist, tədqiqatçı, tarixçi, «Qızıl Qələm» mükafatı laureati

Texnoloq-kulinar: Esmira Məmmədova

Fotoqraflar: Rasim Sadıqov
Seymur Qasimzadə

Xəlifəzadə Cabir (Hacı Cabir)
Şair, publisist, Azərbaycan Respublikasının Yaziçilar və Jurnalistlər Birliyinin üzvü, «Qızıl Qələm» mükafatı laureati

Cabir Xəlifəzadə. «Azərbaycan Milli mətbəxinin əziz və ləziz Şəki xörəkləri», «Zərdabi LTD» MMC, Bakı, 2011, 152 səh., 16 şəkil.

İlk dəfə bədii şəkildə xörəklərin rəngli təsvirlərilə nəşr olunan bu kitab Şəki mətbəxi, süfrə mədəniyyəti, qonaqpərvərliyi ilə bərabər Şəki mətbəxinin məşhur özünəməxsus xörəklərinin şeirlə maraqlı söhbətləri, Şəkinin füsunkar təbiəti, landsafti, flora və faunası xörək bişirmək üçün lazım olan ərzaqların, meyvə tərəvəzlərin, ədviyyələrin sayəsində ləziz xörəklərin poeziya dili ilə bir növ sintez yaradaraq xalqımızın dad yaddaşını, damaq zövqünü yada salmaqla müəllifin oxucularla yeni görüşüdür. Kitabda Şəkinin kulinariya, aşçılıq, şirniyyatçılıq sənəti və süfrə mədəniyyəti, qida məhsulları haqqında dəyərlili və faydalı məsləhətlər, Şəkiyə aid şeirlər, atalar sözləri özünə yer alıb. Həmçinin burada xörəklərin hazırlanma texnologiyası, mətbəx sənəti, halal süfrə haqqında anlayış, cəmiyyətimizin, ailəmizin sağlam və rasional qidalanmasına, insanların uzun ömürlülüyünə təsir edən xüsusi bilgilər da göstərilmişdir. Kitabda həmçinin soyuq qolyanaltı, şorbalar, quru xörəklər, kabablar və plovlar, şirin xörəklərin və şərbətlərin reseptləri və ədviyyələr haqqında da qısa məlumat verilib. Düşünürəm ki, bu gözəl kitab, həm də həyatımızın gözəlliyyinə zəmin yaradacaq, daim maraq dairəsində olacaq.

İnanıram ki, bu kitab geniş oxucu kütləsinin, Şəkiyə gələn qonaqların, xarici turistlərin Şəki milli mətbəxinə olan marağını ödəyəcək, buradakı yeniliklər onları sevindirəcək və səyyahlar üçün yaddaş yoldaşı olacaq.

X 4705120494
0103 – 2011 qrifli nəşr

© C.Xəlifəzadə, 2011


Bir neçə söz

*A*zərbaycan mətbəxinin, o cümlədən onun bütün bölgələrində bişirilən xörəklərin maraqlı tarixi, qədim ənənələrə, xalq yaradıcılığına söykənən dəyərli nümunələri vardır. Xörək hazırlamaq məharəti, mətbəx sənəti, süfrə mədəniyyəti Şəki bölgəsində millətin mədəniyyətinin güzgüsüdür. “Süfrəsi açıq olan millətin qəlbini də açıq olar”. Bu kəlam xalqımızın, cəmiyyətimizin, ailəmizin sağlam və səmərəli qidalanmasına, insanların uzunömürlülüyünə təsir edən əsas və mühüm amillərdəndir. Dadlı, ləzzətli yeməklər qoyulmuş, zövq ilə açılmış, süfrə başına oturan ailənin həyatını həmişə gümrahlıq, mehribanlıq və səmimiyyət müşayiət edir. Mətbəx və süfrə xalqımızın milli xüsusiyyətlərini özündə cəmləşdirən, daim təkmilləşən, inkişafda olan və getdikcə formalasən, zənginləşən bir sahədir. Şəkidə mətbəx və süfrə daim bir-birini tamamlayırlar. Mətbəxdə bişirilən yeməklərin süfrəyə ehtiyacı var. Eyni zamanda süfrənin tərtibatı, bəzədilməsi, düzülmə, rəngarəngliyi, ətri, qoxusu və ləzzəti mətbəxdən asılıdır. Süfrə elə bir müqəddəs məfhumdur ki, insanlar onun ətrafında ünsiyyətə girir, şadlıq məclisləri, mərasimlər qurur, dərd-sərlərini, qəm-qüssələrini bölüşürələr. Şəkidə xalqımızın keçmişini, bu gününü tərənnüm etdiyindən süfrə çox müqəddəsdir... Süfrə xalqımızın yaradıcılığı, zövqü, zəhməti sayəsində yaranmış qeyri-adi bir sənətkarlıq nümunəsidir. Nəhayət, gözəl Şəkimizin bərəkətli torpağının bağ-bostanlarının, sünbülli tarlalarının, ətirli çörəyinin, duzunun kəsildiyi bir bəyaz parça, bir halal guşə, bir rahat masadır süfrə...

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra onun nüfuzu, beynəlxalq əlaqələri, iqtisadi imkanları daha da artdı. Bu uğurların Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması milli incəsənətin, o cümlədən, milli kulinariyanın inkişaf etdirib genişləndirilməsi uzun müddət ölkəmizə böyük uzaqqorənliliklə rəhbərlik etmiş fenomen şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son zamanlar onun parlaq siyaseti, qətiyyəti ilə və böyük bacarığıyla möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən çox geniş surətdə davam etdirilir. Biz bunun canlı şahidiyik ki, Azərbaycanın bütün bölgələrində İlham Əliyev səhiyyəyə, idmana turizmə, incəsənətin bütün növlərinə diqqətli qayğı göstərir və bu da Respublikanın qədim, müdrik, təcrübəli xalq sənətkarını həvəsləndirir, inkişafa böyük dayaq verir.

Qələmə alaraq indiki və gələcək nəsillərə tövsiyə etdiyim Şəki mətbəxi, xörəkləri, onların hazırlanma texnologiyası barədə bu kitab milli dəyərlərimizi, adət və ənənələrimizi yaşatmaq, nəsildən-nəsilə ötürmək baxımından da faydalı olacaqdır.

Mən hər dəfə Şəki mətbəxi, Şəki süfrəsi və qonaqlar haqqında yazanda, nədənsə yadına böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) bir fikri düşür: "Ey Nuxadan keçən səyyahlar! Dayanıb mütləq dadlı cız-bız yeyin". Keçmiş əyyamlarda balaca dükənlərdə cız-bız və kabab bişirib satılmış. Aleksandr Düma Azərbaycan mətbəxinə böyük dəyər verməklə yanaşı, onu həm də incəliklərinə kimi öyrənməyə çalışıb. O, Dərbənd, Quba, Şamaxı, Nuxa şəhərlərindən tarixi abidələrimizdən, adət-ənənələrimizdən, zərgərlərimizin misilsiz əl işlərindən, söhbət açdığı kimi, plov, kabab, cız-bız və sairə kimi milli Azərbaycan yeməklərindən, Şəkinin qonaqpərvərliyindən, azərbaycanlıların onu duzçörəklə qarşılıqlarından da yazdı. Yaziçi öz xatirələrində



azərbaycanlıların çaysız keçinmədiklərini də qeyd etmişdir. Azərbaycanlılar, o cümlədən Şəki camaati öz qonağını hörmətlə qarşılıyar, əzizləyər və çalışır ki, onlardan razi getsinlər. Şəkililərin çox məşhur bir deyimi var: "Qonaq evin gülündür; - ona xidmət et, özünü qonaq say".

Şəkidə usta aşçıların xörəyin bişirilməsindən süfrəyə verilməsinə qədər böyük hörmət və ehtiram göstərməsi də Şəki mətbəxinin özünəməxsus adət və xüsusiyyətlərdəndir. Şəki milli mətbəxində çalışmaqdan usta aşçılar qürur duyurlar. Mətbəxdə çalışmağın özü onlara ruh verir və xoş ovqat yaratır. Azərbaycan mətbəxini xarici ölkələrdə nümayiş etdirmək dəfələrlə mənə tapşırılmışdır. Bizim milli mətbəximizin xörəklerinin geniş çeşidi, bişirilmə üsulları yüksək dad və tam keyfiyyətləri, özünəməxsus bədii tərtibatı, göyərti və ədvayıyələrin ətri bir sıra dünya ölkələrində bəyənilmişdir ki, mən özüm dəfələrlə bunun şahidi olmuşam və bizim xörəklerin təriflənməsi ilə bərabər məni bir sıra mükafatlar və hədiyyələr ilə təltif etmişlər. Bu baxımdan "Azərbaycan milli mətbəxinin ləziz Şəki xörəkləri" kitabı evdar qadınlara, gənc ailələrə, Şəkiyə təşrif buyurmuş qonaqlara, turistlərə çox faydalı və gərəkli olacaq. Kitabda 75 növ soyuq qəlyanaltılar, şorbalar, quru və şirin xörəklər, kabablar, plovlar və şərbətlərin reseptləri verilib. Onların hər biri öz mətbəximizdə öyrənilib, araşdırılıb, bişirilib, yoxlanılıb və qonaqlarımıza süfrəmizdə nümayiş etdirilib. Bundan əlavə, xörəklerin söhbəti, şeirləri, eləcə də Şəkiyə aid və Şəki mətbəxindəki xörəklərə həsr olunan şeirlər verilmişdir. Düşünürəm ki, doğma Azərbaycanımızın qədim, füsunkar və özünəməxsus çalarları ilə fərqlənən bir guşəsi olan Şəkinin vəsf və tərənnüm edən, onun özəlliklərini bugünün və sabahın oxucusuna çatdırıran bu kitab diqqətdən kənardə qalmayacaqdır.



Şəki mətbəxinin özünə-məxsus xüsusiyyətləri və ənənələri

Allah-təala Yer üzünü insanlar üçün məskən edəndə bu ərazini cənnət timsalında yaratdı. Və sonra gördü ki, dünyanın hər yerindən hamı bu gözəl məkana axışib insanların qəlbinə vətən sevgisini saldı. Yəni vətən cazibəsi insanları qurbətin şirinliyindən çəkindirsin...»

Dünyanın ən qədim və qiymətli yazılı abidələrindən olan və müəllifi atəşpərvəstlik dininin yaradıcısı Zərdüştün olduğu güman edilən "Avesta"dan iqtibas gətirdiyim bu fikirlər, daha doğrusu, "cənnət timsallı ərazi" Azərbaycan barədə deyilmişdir. Doğrudan da, Uca Yaradan Azərbaycanımızdan heç nəyi əsirgəməmişdir. Təkcə onu demək kifayətdir ki, bütün dünyada mövcud olan 11 iqlim qurşağından doqquzuna doğma Azərbaycanımızda rast gəlmək mümkündür. Bu mənada ölkəmizdən ərazicə qat-qat böyük olan məmləkətlər də Azərbaycana həsəd aparırlar. Cənnət kimi gözəl Azərbaycanın ən füsunkar guşələrindən biri də bizim Şəki bölgəsidir.

«Təbiəti gözəl olan diyarın insanları da gözəl olur» - deyirlər. Yəni təbiətin gözəlliyyi bu torpaqda - yaşayan insanların həm daxili, həm də zahiri aləminə təsir edir, onları duruldur, əxlaqi-mənəvi cəhətdən saflasdırır, müdrikəldərdir. Tarixən Şəki öz sənətkarları ilə məşhur olub. Burada qədim zamanlardan memarlıq, şəbəkə sənəti, ipəkçilik, bağçılıq,

xalçaçılıq, təkalduzluq, xarratlıq, dulusçuluq, dabbaqcılıq, papaqcılıq, aşçılıq, qənnadıçılıq misgərlik, qalayçılıq, tacirçilik və s. sahələrdə mahir sənətkarlar yetişmişdir.

Şəkinin qədim, özünəməxsus uslubda salınmış küçələri, dükan-bazarları, iri karvansaraları, mehmanxanaları, qonaq-qara evləri, yüksək məişət və süfrə mədəniyyəti xaricdən gələn səyyahları, tacirləri, bir sıra qonaqları xüsusilə heyran etmişdir.

Burada qeyri-adi təbii bitkilər, bostan və bağça-bağlardan yiylan məhsulların bolluğu, qoz, findiq, şabalıd, ağ və qırmızı zoğal, alça, albuxara, gavalı, nar, zirinc, pəlpətöyü, əvəlik, razıyanə, qızılgül, itburnu, çaytikanı, kəkklikotu, nanə, kərəviz, balva, boymadərən, şatərə, ağ reyhan və mətbəxdə işlədilən digər göyərtilər, o cümlədən, yabanı meyvə və giləmeyvələrdən lazımlıca istifadə edilməsi Şəki xörəklərini daha ətirli və dadlı edir.

Şəki mətbəxində ta qədimdən əsasən mis və dulus qablardada xörək bişirməyə üstünlük verilir. Şəki aşçıları qalaylanmış mis qablar, məcməyi, sini, cam, badya, səlpuç, tava, satıl, tiyan, cürdək, səhəng, küpə, dopu kimi dulus qablarda xörək bişirirlər. Burada bilgili məşhur aşçılarla hamı hörmətlə ya-naşır. Onların adlarına, öz sənətlərinə görə el arasında ləqəb də qosurlar. Məşhur aşçılardan pitiçi Xoruz oğlu, bamiyəci Molla oğlu, plovçu Züleyxa xanım, paxlavacı Kəbleyi Səməd, çörəkçi Yetim oğlu Yunus, kababçı Murad oğlu Sabir, ətçi Məşədi Muxtar, çayçı Cuvar oğlu Yaqub və başqaları el arasında ad çıxarmışlar. Bu sənətkarlar Şəkinin el şənliklərində və yas mərasimlərində ənənəyə uyğun və yüksək səviyyədə məclisləri yola vermiş və öz işlərini vicdanla yerinə yetirmişlər. Şəkinin usta aşçılarında belə bir ənənə də var ki, ədvayıyyəsiz, masalahsız, turşusuz, mətsiz xörək bişirməzlər. Onlar xörək hazırlayarkən onun içinə daxil olan hansısa bir


ərzaq, ədviyyə, yaxud göyərti olmazsa onu başqası ilə əvəz etməyi xoşlamaz və həmin xörəyi bişirməkdən imtina edərdilər. Məssələn: quru gavalısız, şabalıdsız, quyruqsuz piti, zəfəransız, zirəsiz, albuxarasız plov, darçinsız, hilsiz firni, gülabsız şerbət hazırlamazlar.

Dövri-qədimdən Şəkidə hazır xörəyin süfrəyə verilməsində, süfrənin bəzədilməsində milli naxışlı nimçələrdən, kasalardan, piyalələrdən, badyalardan, gülabdənlərdən, qədəhlərdən və s. diqqətlə və xüsusi zövqlə istifadə olunardı. Döşəmələrə milli ornamentli xalça və palazlar salınardı. Üzərinə bəyaz süfrə atılardı. Yanlarına hər bir qonaq üçün döşəkcə və müttəkkə qoyulardı. Bu ənənəyə Şəkidə bütün məclislərdə riayət olunardı. Bu, mərasimlərdə, o cümlədən, Ramazan, Qurban və Novruz bayramlarında xüsusi vüsət alardı. Süfrə arxasında əyləşən hər bir qonaq «Bismillahir-Rəhmanir-Rəhim. Ya Allah, bu süfrəni bizə halal et!» - deyərək yeməyə başlayardı. Ev sahibi də öz növbəsində “Bu halal ruzi sizə nuş olsun, xoş olsun!” – deyərək qonaqlara müraciət edərdi. Məclis xoş ovqatla davam edərdi.

Cabir Xəlifəzadə

Şəkidə aşçılıq və

qənnadıçılıq sənəti



Yemək qaydaları əsrlər boyu insanın zehni düşüncəsini, sağlamlığını məşğul etməklə onu daim düşünməyə, axtarışlara sövq etmişdir. Bu əbədi həyatı tələbatdan irəli gələn əməli səylər tarixdə ən böyük ixtiraların mayası olmuş, mədəni-texniki tərəqqiyə cığır açmışdır.

Ərzaq məhsullarının əldə edilməsi, onların emalı, saxlanması üsulları və xörək bişirilməsi sahəsində Azərbaycan xalqı zəngin təcrübə əldə etmişdir. Bu böyük, zəngin, mədəni irlərin yaranmasında şəkililərin də əməyi az olmamışdır. Milli çalarları (kaloriti) ilə seçilən ənənəvi Şəki yeməkləri Azərbaycanın mətbəx mədəniyyətini xeyli zənginləşdirmiş və bu günə kimi gətirib çatdırılmışdır.

Azərbaycanın ənənəvi aşçılıq və qənnadıçılıq sənətinin məhəlli mərkəzləri arasında Şəki mətbəxi, süfrə mədəniyyəti, qonaqpərvərlik adətləri özünəməxsus yer tutur. O, təkcə özünün əla, ləziz, dad-tama malik ətirli xörəkləri və löyünbəlöyüñ geniş çeşidli plovları ilə deyil, habelə yüksək texnoloji keyfiyyətlə hazırlanmış zəngin çeşidli, xüsusi zövqlə seçilən şirniyyat məhsulları ilə də tanınır.

Şəki şirniyyatlarının hazırlanmasında keyfiyyətli və müxtəlif yerli qida məhsullarından: əla növ bugda və düyü unu, qoz, fındıq ləpəsi, təbii arı balı, təzə kərə yağı, təzə yumurta, üzlü süd, qaymaq, cürbəcür ətirli ədviyyatlar başlıca yer tutur. Xüsusilə yerli qoz-fındıq ləpəsindən geniş istifadə etməklə



burada qurulmuş kürə və təndirlərdə bişirməklə Şəki şirniyyatını, təamlarını daha tamlı və faydalı etmişdir. Müxtəlif növ gül-ciçəklərin nektarından toplanan arı balının tərkibi üzvü və mineral maddələrlə, mikroelementlərlə zəngin olduğundan ondan hazırlanan şerbətlər, şirniyyat və xörək məmulatlarına xüsusi tam və rəng verir. Nişastası zəngin olan yerli düyü unu, bal şerbəti, zəfəranla hazırlanmış məhsullar uzun müddət, saxlandıqda keyfiyyətini və ətrini itirmir. Bu cür Şəki şirniyyatları və xörəklərinin zəngin çeşidi tarixən uzun yollar gəlib dövrümüzə qədər çatmışdır. Bu, onların hazırlanmasının yüksək istehsal mədəniyyəti, peşəkarlığı, səliqə-səhmanı nəsildən-nəsilə ötürünlən əməli səriştə, zövq, peşə məharəti tələb edir. Şəki paxlavası, qırmabadam, peşvəng, tel halvası, fəsəli, bamiyə ən çox bişirilən və bəyənilən məhsullardandır. Buna görə indi də Şəkidə sexlərlə yanaşı, fərdi evlərdə 50-dən çox peşəkar sənətkarlar uğurla çalışırlar. Onların arasında müştərilərin rəğbətini qazanmış qocaman halvaçılar öz sənət sirlərini böyük həvəslə şagirdlərinə, gənclərə öyrədirlər.

Şəki qonaqpərvərliyi, milli azərbaycançılıq ənənələri

Şəki əhli tarixin bütün dövrlərində müdrikliyi, əməksevərliyi, istedadı, qonaqpərvərliyi, özünəməxsus humor hissi ilə fərqlənmiş, onların arasında qabiliyyətli, bacarıqlı sənətkarlar yetişmişdir. Qədim zamanlardan Azərbaycanın, demək olar ki, hər bir bölgəsinin, o cümlədən, Şəkinin özünəməxsus mətbəxi olmuşdur. Ta qədim zamanlardan burada mətbəx işi, aşçılıq, halvaçılıq, çayçılıq və sair, incəsənətin bir qolu kimi qəbul edilmiş, bu sahədə çalışan insanlar həmişə el-obada hörmət-izzət sahibi olmuşlar. Bu insanlar ulu babaların, ağbirçək nənələrin ürəyinin hərarəti ilə, alovu-odu ilə bərəkətli torpağın nemətlərini bir-birinə qovuşduraraq, çox dadlı, ləziz xörəkbişirmə sənətini nəsildən-nəslə ötürə-ötürə milli ruhu, azərbaycançılığı saxlamış və müasir, müstəqil, əzəmətli Azərbaycanımızın mətbəxini dünya mətbəxləri arasında öncül sıralara gətirib çıxarmışlar.


Azərbaycanın qədim və orta əsrlər dövrü yeməkləri, süfrə mədəniyyəti, qonaqpərvərliyi Şəki mətbəxində də öz əksini tapmışdır. Buna sonralar yazılı, bədii ədəbiyyatlarda, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində rast gəlirik. Nizaminin “İsgəndərnamə”sində oxuyuruq:

*Qoyubdur süfrəyə yüz çeşid yemək,
Yeməklər xonçaya verirdi bəzək.*

Bu misralar həm də onu göstərir ki, Azərbaycan xörəkləri, süfrə nemətləri, həmçinin xalqımıza xas qonaqpərvərlik ta qədimdən orta əsrlərə qədər Cənubi Qafqazda böyük şöhrət qazanmış, öz milli xüsusiyyətlərini indiyədək qoruyub saxlaya bilmüşdir. Hər bir şəkili öz qonağını hədsiz sevər, onun qayğısını çəkər, əzizlər və çalışır ki, razi qalsın. Şəkinin yüksək qonaqpərvərliyi, açıq süfrəsi, xoş əhval yaranan şirin biş-düşü, bir az da dadlı və ləziz edir. Bəzən də qonaqlığın baməzə səhbətləri, süfrəyə düzülmüş nemətləri, milli musiqi ilə müşayiət olunması özəl bir ovqat yaradır. Şəkidə hər bir sənətdə olduğu kimi, qonaq qəbuletmə, aşçılıq, şirniyyatçılıq sənətinin də ustaları yarışır. Şəki kulinarları xörəyin hazırlanmasından ta süfrəyə verilməsinə qədər böyük səbir və hövsələ nümayiş etdirirlər. Son nəticədə süfrəyə özünəməxsus, gözəl, ləziz Şəki təamları verilir. Məclis və qonaqlıqlarda xörəklərin milli muğamın müşayiəti ilə şən verilməsi xalqımızın süfrə mədəniyyətinin yüksək dərəcəsini, zəngin keçmişimizi, adət-ənənələrimizi, milli dəyərlərimizi sübut edən bariz nümunədir.

Çoxəsrlik tarixə malik Azərbaycan milli kulinariyası, o cümlədən respublikamızın Şəki bölgəsi öz milli mətbəx mədəniyyətimizi, xalqımızın uzun əsrlər boyu yaratdığı maddi məişət mədəniyyətimizi toxunulmaz saxlayır, onu yaradıcı surətdə inkişaf etdirir və qürurla dünya arenasına çıxarır.

Şəkiyə gedən qonaqları və turistləri maraqlandıran tarixi məkanlar və abidələr



1. Şəki Xan sarayı

Bu abidələrdən ən gözəli və möhtəşəmi Şəki Xan sarayıdır. Bu saray Azərbaycanın orta əsr memarlığının ən görkəmli abidəsidir. Öz orijinallığı, analoqu olmayan bu Xan sarayını o vaxtların tərəqqipərvər dünya hökmədarlarından olan Məhəmməd Həsənxan 1762-ci ildə tikdirmiştir. Sarayın özünəməxsus tikinti üslubu vardır. Rəngli şəbəkələrin hər kvadrat metri bir-birinə geydirilən 5 min hissədən ibarətdir.

Sarayın daxili otaqlarındaki naxışlar qonaqlar və turistlərdə daha çox maraq doğurur. Bəzəklər hər iki mərtəbənin otaqlarının divarları və tavanı milli, nəbatı və həndəsi ornamentlərlə Şəki Xan sarayının naxışları – ornamentləri milli çalarların zənginliyi, qızılı rənglərin geniş tətbiqi ilə daha çox cəlbedicidir. Burada ucalan qocaman çinarlar sarayı daha da möhtəşəm edir.

Görkəmli türk şairi Nazim Hikmət Şəki Xan sarayı ilə yaxından tanış olduqdan sonra öz fikrini belə ifadə etmişdir: “Əgər Azərbaycanın başqa qədim abidəleri olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Şəki Xan sarayı tikildiyi müddətdən sonra bir neçə dəfə bərpa olunmuşdur.

2. Şəkixanovların evi

Bu ev, əslində Şəkidə tikilən qədim evlərdən saray tipli evlərə keçid formasıdır. Şəkixanovların evi iki mərtəbəli, gözəl binadan ibarət olub, Şəki yaşayış evlərinin əlamətlərini özündə əks etdirir. Ümumiyyətlə, binanın daxilində zəngin bəzək elementləri binanı varlıların saray tipli tikintilərinə bənzədir. Fasad (binanın ön hissəsi) naxışlı şəbəkə ilə tərtib olunmuşdur. İçəri otaqda başda olan buxarının yanlarında divarda dərin olmayan düzbucaklı taxçalar, simmetrik formada yerləşdirilmişdir. Taxçaların içində Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanları həkk olunmuş, üstünə xüsusi şəffaf şirə çəkilmişdir. Rəflərin üstündə kiçik taxçalar yerləşdirilmişdir ki, bu taxçalar da gül dəstələri, gözəl heyvan və quş şəkilləri ilə bəzədilmişdir. Divarların yan hissələri rəsmchlə bəzənmişdir. Bu gözəl, yarasıqlı ev də Şəkiyə gələn qonaqların diqqət mərkəzində olur.

3. Kiş kəndindəki qədim Alban kilsəsi

Bu möhtəşəm məbəd Qafqaz Albaniyasının Şəkidə xristian memarlığının çox maraqlı, əhəmiyyətli abidələrindən sayılır. Onu Qotika üslubunda tikilmiş VI-VIII əsrlərə aid Şəkinin görkəmli abidələrinə aid etmək olar. Bu abidə son zamanlar yenidən səliqə ilə bərpa edilmişdir. Bura qonaqların, tarixçilərin, turistlərin ən çox sevdiyi məkanlardan biridir.

4. Şəki karvansaraları

Böyük İpək yolu üstündə yerləşən Şəki mahalında bir sıra qonaq evləri, o cümlədən, 5 böyük karvansara binası olmuşdur. Bunlardan son zamanlara kimi ikisi, bir-birinin

yaxınlığında Yuxarı və Aşağı karvansaralar qalmış və demək olar ki, öz görkəmini tamamilə saxlamışdır. Hər iki abidə XVIII əsrдə Şəki sənətkarları tərəfindən milli memarlıq üslubunda tikilmiş, öz quruluşu, bişmiş kərpicdən tikilmiş tağları, böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Qafqazda məhşur olmuşdur. Yuxarı karvansara öz böyüklüğünə və həcmində görə, Azərbaycan ərazisində mövcud ən böyük karvansaralardandır. Aşağı karvansara ümumi sahəsinə görə nisbətən kiçik olmasına baxmayaraq, binada 242 otaq və zirzəmi yerləşir. Karvansaranın 4 tərəfindən əzəmətli tağlarla hörülülmüş böyük giriş darvazası vardır.

5. Orta Zəyzid kəndindəki məbəd

Bu abidə Qafqaz Albaniyasının memarlığında mühüm yer tutan məbədlərdən biridir. Abidənin dəqiq bicimi, incəliyi və özünəməxsus kompozisiyasının aydınlığı onu turistlər üçün maraqlı edir.

6. Aydınbulaq kəndindəki dördbucaqlı qəsr

Bu qədim qəsr Şəkinin cənub-qərbində təxminən 20 kilometrlik məsafədə yerləşir. Keçmiş vaxtlar Şəkinin Qəbələ mahalına aid ərazilərinin müdafiəsi məqsədilə tikilmiş qurğularında müşahidə məntəqəsi vəzifəsini yerinə yetirən bu qəsr bir istehkam olub.

7. Dairəvi məbəd


Şəki şəhərinin qala divarlarının içərisində yerləşən xristian kilsəsinə bənzər dairəvi məbədin damı dəmir təbəqə ilə girdə formada örtülmüşdür. XIX əsrдə tikilmiş bu məbəd də Şəkinin möhtəşəm abidələrindəndir.

Şəkinin qədim məscidləri

1. Minarəli Cümə məscidi
2. Minarəli Güləhli məscidi
3. Minarəli Yuxarıbaş məscidi
4. Minarəli Güllü qarının məscidi
5. Gödək minarəli məscid
6. Yanıq məscid
7. Sürməligöz əfəndi məscidi
8. Topqarağac məscidi
9. Dodu məscidi

İstirahət yerləri, muzeylər, parklar, bağlar

1. Şəki Xan sarayı
2. Şəki karvansaraları
3. Şəki Xan yaylağı
4. Marxal istirahət seyrəngahlığı
5. M.F.Axundovun ev muzeyi
6. S.Rəhmanın ev muzeyi
7. R.B.Əfəndiyev adına Şəki tarix və diyarşunaslıq muzeyi
8. Şəki rəsm qalereyası
9. Şəki sənətkarlarının əl işləri muzeyi
10. Heydər Əliyev muzeyi və parkı
11. M.Füzuli bağı
12. M.F.Axundov parkı
13. Mustafa bəyin yeri – Seyrəngah



Xörəklərin söhbəti

Xörəkləri çağırırlar adıyla,
Qiymətini verirlər öz dadiyla.


Bütün xörəklər yığışib mətbəxə
Başladılar bir-birilə söhbətə.
İstədilər özlərini öyməyə,
Dadlarını söyləyərək deməyə.
Növbə ilə dayandılar seçməyə.

Dedi yüksəklikdən ağ təpəplov:
«Xörəklərin sultaniyam, şahiyam.
Toyuqlardır quzu ətidir dadım.
Zəfəran, ədviviyyə dad verir buna,
Ləzzət verir dad yaddaşı olana».

Bozbaş çıxdı aralığa bu başdan:
«Xörəklər içində sevirlər çoxdan.
Ətim, soğanım var, noxudum dadlı,
Yeyən bilir şöhrətimi, adımı.
Aləm bilir ləzzətimi, dadımı».

Tavasından çıxdı səbzi qovurma:
«Çox danışma, səni bizdən qovaram ha.
Qovurmayam, ağızlarda dadım var,
İçərimdə ətirli göyərtim var.
Məclislərdə təriflənən adım var».

Tez ortaya çıxdı dadlı düşbərə:
«Xəmir xörəyində düşmüşəm dilə.
Qonaqlıqda yerim vardır süfrədə,



Sarımsaqla sirkə ilə bir yerdə.
İştahıyla yeyilirəm nimçədə».

Dayan dedi bu turş məzəli dovğa:
«Çox danışdın özündən lovğa-lovğa.
Qatığım var, göyərtidən gül qoxar,
İstəsən soyuq ye, istəsən qaynar;
Qurmanlar içində mənim yerim var».

Dolma dedi: «Tərifləmə dadını,
Mən dolmayam, bürüyüblər çadranı.
Səliqəylə nimçələrə yiğarlar,
Həmdəmimdir şirin-şirin qatıqlar,
Yeyin, görün mənə nələr qatıblar».

Qaynayaraq, şorba gəldi özünə:
«Xörəklər içində məni yeyənə,
Mən şorbayam, dərmanam xəstələrə.
Yeməklərin öncəsiyəm suluyam.
Məni yeyən xəstələrin quluyam».

Pıqqıldayıb xəsil çıxdı gülər, şad:
«Mən dadlıyam, hər tərəfim yağı, doşab.
Kim yeyərsə məni olar keyfi kök,
Yeyənlərə olmamışam hələ yük.
Mən həmişə arzulanan diləyəm».

Həvəsləndi bu söhbətdən şam kabab:
«Ətirliyəm, adım düşüb hər yana.
Şöhrətim yayılıb Azərbaycana.
Şam yeməyim olub bişər hər axşam,
Məni yeyənə də deyərlər nuş can».

Bu minvalla küftə dedi: «Dayan, dur,
Mənim küftəm qazanlarda şar olur.
Ət suyunda fırlanaraq üzərəm,
Noxudumla kasalarda süzərəm.
Nanə, sumaq yanağıma düzərəm».

Sallanaraq dedi: «Mənəm - əriştə,
Əriştəyəm, incə kəsilsə riştə.
Xəmiraşı xəstə üçün gərəyəm,
Şorbalar içində mən ləzzətliyəm.
Qaşıqlardan sallanaraq bəzəyəm».

Cızbız dedi: «Cızhacızım var mənim,
Məclislərdə çoxdur dostum, həmdəmim.
Qovurma tək ləziz dadım, ləzzətim.
Kartof qızartması olub həsrətim,
Tamaşadı nimçələrdə görkəmim».

Dedi: «Bəsdir, öyünməsin hər xörək,
Mən balığam, növlərim var təkbətək.
Ət olmasa, mən ən dadlı xörəyəm,
Cana xeyrim var, həmişə gərəyəm.
Ləvəngi dadımdır, mən vəməliyəm».

Kəllə-paşa bu dəmdə çıxdı üzə:
«Başayağam, mənim başqa adım var,
Soyuq qışda mənim özgə dadım var.
Sirkə-sarımsaq mənlə dostluq edər,
Qışda səhər tək məndən söhbət gedər».

Hədik irad tutdu bu xörəklərə:
«Mən hədiyəm, uşaqlara yeməyəm,
Xörəklər içində mən yeganəyəm.

Körpə çıxaran dişlərə gərəyəm,
Mərasimdə xüsusi bir xörəyəm».

Eşidərək xingəl dedi: «Boş sözdür;
Mən yuxadan lap nazik doğranmışam.
Xingəl olub həmişə sayılmışam.
Aclar mənim yaxın dostum, yoldaşım,
Doyumluyam, şit yağıla artır dadım».

Yumurtadan çatladı lap qayğanaq:
«Sarı, ağılı rənglərimə yaxşı bax.
Xörəklərin ən sadəsi mənəm, mən,
Pomidordur yağıla ləzzət-dad verən.
Məni kənddə qatıq, balla yeyərlər».

Çox vəsf etdi özünü tikə kabab:
«Ləzzət aparib pay qoyular qabaq.
Şərh etməyi özümə edirəm ar,
Şiş üstündə ətim, ətrim, dadım var,
Pay verməsək, qonşu şışər vay, vay, vay!»

Turşu qovurma da üzün turşutdu:
«Mənim dadım turşu ilə qovuşdu.
Qabda birgə qovrularaq kifayət,
Alça ilə, abqorayla təmatən,
Ağızda dad olur ləzzətli aləm».

«Mən halvayam, süfrələri bəzərəm,
Mərasimdə, məclislərdə gəzərəm.
Ətirim doludur bu hər məclisdə.
Durum verim, ağızlara şirin dad.
Yeyənin ruhunu eyləyirəm şad».

«Mən göy qutab, yaxşıca bir afaram,
İçimdəki göydən sağlıq taparam.
Qızardırlar tavada, sacayaqda,
Yağlayıb yeyirlər məni qatıqla.
Çoxdur mənim təpərim sağlamlıq».

Firni dedi: «Çox incə bir məqamla,
Vəsf elədi, şirin dadı gülabla,
Mənim üzərimə səpilir darçın,
Ətrimdən, dadımdan olurlar məmnun.
Şəfali olduğum məlumdur, məlum».

«Piti qabları ət, noxudla dolur,
Vamlı qaynadılır kəflər yiğilir,
Soğan, şabalıd, gavalı, quyruqlar,
Süzüb məni, cörəyi doğrayarlar,
Ləzzətimdən, qoxumdan da umarlar».

* * *

Bərəkat verir nəvaziş süfrəyə,
Mən cörəyəm dad verirəm xörəyə.
Xörəklər dedilər ki, başdır cörək,
Səni sevək, süfrəmizdə bol görək.

El içində deyiblər ki, atalar:
«Dadlı cörək təndirdə yapılar.
Cörəyi verin siz cörəkçilərə,
Biri də üstəlik» - bilicilərə.


Cörək müqəddəsdir, cörək bol olsun!
Cörəklə imtahan heç vaxt olmasın.
Hər şeydən doysaq da, yalnız cörəkdən
Doymayırlar insanlar cörək yeməkdən.

* * *


Ürəyin yananda su bir aləmdir,
Bu həyatla birgə həmrəydir.
Su hər bir insana daim gərəkdir,
Xörəklər yanında su bir tələbdir.

Susuz heç bir xörəklər bişə bilməz,
Su dəyməyən ruzi heç vaxt yeyilməz,
Su alıdır pakdır, yanğı söndürür,
Suyu biz içərkən, ürək ömürdür.

Su həyatdır, su müqəddəs bir addır,
Su canlıdır, o, aləmdir, o, safdır.
İnsan ehtiyacını ödəyən sudur,
Xörəklərin tərkibi də saf sudur.



Ağzının dadını bilənlər üçün Şəki xörəklərinin texnoloji hazırlanması və reseptləri



Şəki mətbəxində hazırlanan salatlar


1. Azərbaycan salatı

Şeçilmiş pomidor, xiyar, şirin bibər, kahı təmizlənir, yuyulur, normal doğranılır. Xiyar, pomidor nimçənin ortasına, kahı ilə şirin bibər isə kənarlarına düzülür. Sonra üzərinə xırda doğranmış göy soğan və ya baş soğan səpilir. Salatın üzərinə qırmızı gülöyşə nar dənələri tökülr. Limon şirəsi qatılmış zeytun yağı əlavə edilir.

Ərzaqlar: 100qr. pomidor, 100qr. xiyar, 50qr. kahı, 20qr. şirin bibər, 15qr. soğan, 15qr. nar dənələri, 1x/qasıçı zeytun yağı, 1 ç/qasıçı limon şirəsi, tama görə duz və istiot.

2. Şəki salatı

Pomidor, xiyar, şirin bibər və göyərti təmizlənir, yuyulur. Xırda-xırda doğranılır. Duz istiot vurulur və qarışdırılır. Üzərinə xırda doğranılmış şüyük, keşniş, reyhan səpilir. Sonra azacıq üzüm sirkəsi əlavə edilir. Bir müddət soyuq yerdə saxladıqdan sonra çuxur salat qablarında süfrəyə verilir.



Ərzaqlar: 100 qr. pomidor, 100 qr. xiyar, 20 qr. şirin bibər, 20 qr. baş soğan, 10 qr. şüyünd, 10 qr. keşniş, 10 qr. reyhan, 25 qr. üzüm sirkəsi, tama görə duz və istiot.

3. Təzə pomidor xiyar salatı (çobansalatı)

Pomidor və xiyarı yuyub iri girdə formada doğrayırıq. Üzərinə halqavari baş soğan əlavə edirik. Növbə ilə təpə şəklində salat qabına düzürük. Üzərinə duz, istiot səpib, bitki yağı ilə sirkə qarışığı tökürük və doğranmış şüyünd səpirik.

Ərzaqlar: 100 qr. pomidor, 100 qr. xiyar, 1 əd. baş soğan, 1ç/qasıçı sirkə, 1x/qasıçı bitki yağı, 10 qr. şüyünd, tama görə duz, istiot.


4. Gøy lobyanın salatı

Təzə siyrimsiz göy lobyanı suda bişirib, soyudur, eninə 2-3 sm ölçüdə doğrayırıq. Təzə xiyar və pomidoru yuyub nazik, girdə formada kəsirik. Bunları lobya ilə qarışdırıb salat qabına yiğir, yanlarını kahı ilə bəzəyir, ortasına girdə kəsilmiş bişmiş yumurta qoyuruq. Sonra üzərinə zeytun yağı ilə sirkə qarışığı tökür, duz, istiot vururuq, göyərti səpirik.

Ərzaqlar: 100 qr. göy lobya, 60 qr. pomidor, 60 qr. təzə xiyar, 1 əd. yumurta, 30 qr. kahı, 1x/qasıçı bitki yağı ilə sirkə, 10 qr. göyərti, tama görə duz, istiot.

5. Bahar salatı

Qırmızı turpu təmizləyib yuyur, xırda hissəciklərə ayırırıq. Ayrıca təzə xiyarı da doğrayıb üzərinə duz səpib xama tökərək qarışdırırıq, doğranmış turşu əlavə edirik.



Sonra təpəcik şəklində salat qabına yiğib üstünü bişmiş yumurta və kahı ilə bəzəyirik. Doğranmış şüyünd səpirik.

Ərzaqlar: 70qr. qırmızı turp, 100qr. təzə xiyar, yarımdə yumurta, 30qr. kahı, 30qr. xama, 10qr. şüyünd, dada görə duz.

6. Təzə meyvə salatı

Yaz almasının və armudunun qabığını soyur, tumlarını çıxarıır, kvadrat hissələr şəklində kəsirik. Ərik, şaftalı və gavalının çeyirdəyini çıxardıqdan sonra uzunsov formada doğrayırıq. Sonra bütün meyvələri birlikdə qarışdırıb üzərinə xama, azacıq şeker kirşanı və limon şirəsi əlavə edirik. Hazır salatı təpə şəklində şüşə salat qabına yiğir, rəngli meyvələrə bəzəyir və sərin halda süfrəyə veririk.

Ərzaqlar: 1 əd. alma, 1 əd. armud, 2 əd. ərik, 3 əd. gavalı, 1 əd. şaftalı, 1ç/qasıçı şeker kirşanı, bir qədər limon şirəsi.

7. Qozlu çuğundur salatı

Yuyulmuş qırmızı çuğundurları bişirir, qabığını soyur və sürtkəcdən keçirir, üzərinə döyülmüş qoz ləpəsi və əzilmiş sarımsaq tökürük. Sonra qarışığa duz, istiot vurur, xama əlavə edib yaxşıca qarışdırırıq. Süfrəyə verərkən salat qabına yiğir, üstünə xırda doğranmış keçniş və şüyünd səpirik. Bütov qoz ləpəsi ilə bəzəyirik.

Ərzaqlar: 150 qr. qırmızı çuğundur, 60 qr. qoz ləpəsi, 1 diş sarımsaq, 2 x/qasıçı xama, 10 qr. göyərti, tama görə duz və istiot.

8. Qozlu lobya salatı

Yuyulmuş quru lobyanı axşamdan soyuq suya qoyuruq. Sonra duzsuz suda bişiririk. Hazır bişmiş lobyanı, qızardılmış soğanla birlikdə et maşınınından keçiririk, yaxşıca əzişdi-



rirk. Sonra xırda döyülmüş qoz ləpələrini lobyanın üzərinə əlavə edib, duz, istiot vurub qarışdırırıq. Sonra salat qabına yiğib üzərinə bir neçə bütöv qoz ilə bəzəyib göyərti səpirik.

Ərzaqlar: 100 qr. lobya, 100 qr. qoz ləpəsi, 1 baş soğan, 30 qr. duru yağ, tama görə duz, istiot.

9. Şəki nar salatı

Orta irilikdə baş soğanı təmizləyir, taxta üzərində eninə nazik-nazik halqavari formada doğrayırlar. Sonra soğanı salat qabına qatışq formada düzür, üstünə yetişmiş, al qırmızı nar sixır və nar dənələri ilə qarışdırırıb duz əlavə edirlər. Hazır salatın üzərinə xırda doğranmış keşniş səpilir.

Ərzaqlar: 2 əd. baş soğan, 1 əd. böyük nar, 20 qr. keşniş, tama görə duz.


10. Soyutma toyuqla duzlu xiyar salatı

Toyuğu ütüb, təmizləyir, yuyur, qaynar suda bişiririk. Sonra baş soğan, duz, axırdı dəfnə yarpağı əlavə edirik. Soyutduqdan sonra toyuğu kiçik parçalara doğrayıb nimçəyə yiğir, yanına xırda doğranmış duzlu xiyar qoyub üzərini limon və göyərti ilə bəzəyirik.

Ərzaqlar: 250qr. toyuq, 50qr. duzlu xiyar, 1 baş soğan, 1 əd. dəfnə yarpağı, 2/1 limon, 10qr. göyərti, tama görə duz, istiot.

11. Balqabaq bişməsi

Balqabağın qabığını təmizləyir, tumunu çıxarıır, dörd-künc formada doğrayırıq. Qaynayan duzlu suda ağızbağlı qazanda 15-20 dəqiqə bişiririk. Sonra süzgəcdən süzür, azacıq zeytun yağında qızardırıq. Üzərinə xama tökür, azacıq şəkər kirşanı əlavə edib, süfrəyə veririk.



Ərzaqlar: 300 qr. balqabaq, 30 qr. zeytun yağı, 30 qr. xama, 10 qr. şəkər kirşanı.

12. Ağ pendirlə göyərti salatı

Təzə, özünü tutmuş (bərkimiş) qoyun pendirini nazik dilimlər şəklində doğrayıb nimçəyə yiğiriq. Yanına təmizlənmiş, yuyulmuş tərxun, vəzəri, göy soğan və doğranmış qırmızı turp qoyuruq.

Ərzaqlar: 100 qr. qoyun pendiri, 30 qr. tərxun, 30 qr. vəzəri, 20 qr. göy soğan, 25 qr. qırmızı turp.

Qeyd: Duz və döyülmüş cirə ayrıca verilir.

13. Şüyüdüllü süzmə

Təzə qatıq 3 qat tənzifdən süzülür. Salat qabına və ya piyalə yiğilir, üzərinə xırda doğranmış şüyd əlavə edilir. Döyülmüş sarımsaqla qarışdırılır. Duz vurulur; bir müddət soyuq yerdə saxladıqdan sonra süfrəyə verilir.

Ərzaqlar: 500 qr. qatıq, 30 qr. şüyd, 1 diş sarımsaq, tama görə duz.



Duru xörəklər və şorbalar

1. Şəkinin noxudlu dovğası

*N*oxudu təmizləyir, yuyur, axşamdan soyuq suda isladıb, səhər duzsuz suda bişirirlər. Qatıq ayrıca qazana tökülüb su ilə qarışdırılır. Sonra qazana un, azacıq düyü, yumurta əlavə edib odun üzərinə qoyub taxta qaşıqla ara vermədən qaynağa düşənə qədər qarışdırırlar. Üzərinə ayrıca təmizlənmiş, yuyulmuş, xırda doğranmış göyərti əlavə edirlər. Hazır olana yaxın bişmiş noxud və duz töküb qarışdırırlar. Dovğanın göyərtisi üstə qalxıb köpürsə, deməli dovğa bişib. Onu ocağın üstündən götürüb 1-2 dəqiqə də taxta qaşıqla bulayırlar. Hazır dovğanı kasalara töküb üzərinə darçın və qara istiotu müxtəlif formada səpirlər. Dovğa süfrəyə isti və soyuq halda verilə bilər.

Ərzaqlar: 500 qr. qatıq, 250 qr. su, 2x/qasığı un, 1 x/qasığı düyü, 20 qr. noxud, 200 qr. göyərti (keşniş, kərəviz, ispanaq, şüyd, kəvər, nanə), 1 əd. yumurta, 1 çimdik darçın, istiot, duz tama görə.

2. Mərci şorbası

*M*ərcini arıtlayır, yuyur, islağa qoyur, bir müddətdən sonra qaynayan suya tökürlər. Mərci qaynağa düşəndə tez-tez kəfini alırlar. Bişənə yaxın üzərinə təmizlənmiş və doğranmış kartof əlavə edirlər. Ayrıca tavada yağıla soğanı, pomidoru

qovurub üzərinə əlavə edirlər. Şorba tam hazır olana yaxın ona, duz, istiot vururlar.

Ərzaqlar: 60 qr. mərci, 60 qr. kartof, 30 qr. ərinmiş yağı, 30 qr. baş soğan, 1 əd. pomidor, tama görə duz, istiot.

3. Düşbərə

*Y*ağlı qoyun ətini soğanla birlikdə ət maşınının xırda gözündən çəkir, duz, istiot vurub yaxşıca qarışdırırlar. Ələnmiş buğda unundan su ilə bərk xəmir yoğurub çox nazik yuxa yayır və 2x2 sm böyüklükdə dördkünc formada kəsirlər. Kəsilmiş xəmirin ortasına hazır farşdan fındıq boyda qoyub, qıraqlarını birləşdirir və uclarını yapışdıraraq xüsusi düşbərə formasında bükürlər. Hazır düşbərələrin ununu çırpıb azacıq duz vurulmuş qaynayan bulyona və ya suya töküb, qaynadırlar. Bişmə müddəti 5-6 dəqiqədir. Düşbərə bişdikdə bulyonun üzünə çıxır və zərif ağ köpük əmələ gəlir. Süfrəyə veriləndə düşbərəyə xırda doğranmış keşniş və ya quru nanə tökürlər. Əzilmiş sarımsaqlı üzüm sirkəsi ayrıca verilir.

Ərzaqlar: 200 qr. buğda unu, 100 qr. qoyun əti, 10 qr. soğan, 10 qr. keşniş, yaxud 0,2 qr. quru nanə, tama görə duz və istiot.

4. Şəki Girsı

*Y*umşaq qoyun ətini baş soğan, keşniş və şüyüdlə ət maşınının xırda gözündən keçirir, darçın, duz, istiot əlavə edib yaxşıca qarışdırırlar. Unu ələyir, su, yumurta, duz əlavə edib bərk xəmir yoğururlar. Yoğrulmuş xəmiri kündələyib oxlovla 0,5-1,0 mm qalınlığında yuxa yayırlar. Xırda stekan və ya xüsusi forma ilə dairələr kəsirlər. Onların üstünə hazırlanmış ət qiyənləri qoyub əllə yiv şəklində bükürlər. Girsı

bükən zaman elə etmək lazımdır ki, qatlar yuxarıda qalmaqla axırıncı ucu azacıq açıq qalsın. Bükülmüş girslərin ununu silkələyərək azacıq duz vurulmuş suya tökürlər. Bişmə müddəti 5-6 dəqiqədir. Bişən zaman hazır girslər suyun üstünə qalxır. Xörəyi süfrəyə verərkən yanında ayrıca sarımsaqlı abqora verilir. Girsin üzərinə xırda doğranmış şüyüd və keşniş səpilir.


Ərzaqlar: 250 qr. qoyun əti, 200 qr. un, 50 qr. soğan, 1 əd. yumurta, bir çımdık darçın, 30 qr. göyərti, su qədərincə, 20 qr. abqora, 1 diş sarımsaq, tama dörə duz, istiot.

Qeyd: Girsı bəzən süzüb quru halda nimçədə süfrəyə verirlər.

5. Əriştə

*Ə*nmiş buğda ununa yumurta, duz, su əlavə etməklə bərk xəmir yoğururlar. Xəmiri kündələyib 1mm qalınlığında mərdənada Şəki sayağı nazik yuxa yayır, üzərinə azacıq un səpib oxlovla rulet kimi bükürlər. Sonra oxlov uzunu iti biçaqla kəsib 2-3 mm enində əriştə doğrayırlar. Doğradıqdan sonra ehmalca barmaqların arasında qarışdırırlar ki, xəmir bir-birinə yapışmasın. Baş soğanı doğrayıb qızılı rəng alana qədər onu yağda qovururlar. Kəsilmiş əriştəni yavaş-yavaş qazana tökür və taxta qaşıqla qarışdırırlar. Bişənə təxminən 5 dəqiqə qalmış yağda qovrulmuş soğanı, duzu və istiotu əlavə edirlər. Hazır xörəyi kasalara tökür, üzərinə doğranmış keşniş və ya quru nanə səpir, süfrəyə verirlər. Yanında ayrıca qabda sirkə və ya abqora, əzilmiş sarımsaq verilir.

Ərzaqlar: 250 qr. buğda unu, 30 qr. ərinmiş yağ, 2 əd. baş soğan, 30 qr. doğranmış keşniş, 1 xəqaşıçı sirkə və ya abqora, 1 diş sarımsaq, tama görə duz, istiot.



6. Lobyalı əriştə

*Q*oyun ətinin tikəsi götürülür, sümükləri doğranır, soyuq duz vurulmuş suda qaynadılır, kəfi yiğirlər. Hazır olmuş ət suyu süzülür. Yumşaq ətə duz, istiot, baş soğan vurub ət maşınının xırda gözündən keçirirlər. Farşı yaxşıca qarışdırır, xırda küftəciklər hazırlayırlar. Süzülmüş bulyona axşamdan isladılmış xırda bostan lobyası bişirib əlavə edir, sonra bərk xəmirdən yayılmış yuxadan xırda əriştələr kəsib bişməkdə olan küftəciklərin üzərinə əlavə edirlər. Süfrəyə verərkən üstünə quru nanə səpilir. Ayri qabda sirkə verilir.

Ərzaqlar: 300 qr. qoyun əti, 300 qr. buğda unu, 40 qr. loba, 1 əd. yumurta, 15 qr. quru nanə, 3 əd. baş soğan, 1 xörək qaşıçı sirkə, tama görə duz, istiot.

7. Sürfüllü

*B*uğda ununa su, yumurta, duz vuraraq orta bərklikdə xəmir yoğurur. Sonra xəmiri kündələyib oxlovla barmaq qalınlığında yayır, dördkünc formada 10x10 mm ölçündə doğrayıb üstünə azacıq un səpərək, şəhadət barmaq ilə balıq-qulağı formada eşirlər. Qoyun ətinin döş və qılçə hissəsini ayrıca suda bişirir içinə xırda, bütöv baş soğan salırlar. Bişdikdən sonra sümüklü ətləri və ət suyunu (bulyonu) süzürlər. Eşilmiş sürfüllüləri qaynayan ət suyuna tökürlər. Bişmiş ət süfrəyə ayrıca verilir. Sürfüllünü kasalara çəkir, üzərinə doğranmış keşniş, şüyüd səpirlər. Xörəyin yanında ayrıca qabda sarımsaqlı sirkə qoyurlar.

Ərzaqlar: 300 qr. sümüklü qoyun əti, 200 qr. buğda unu, 1 əd. yumurta, 1 baş soğan, 20 qr. keşniş, şüyüd, 1x/qasıçı sirkə, 1 diş sarımsaq, tama görə duz, istiot.



8. Xırda küftəli şorba

*Q*oyun ətinin yumşaq hissəsini xırda-xırda doğrayır, baş soğanla birgə ət maşınından keçiririk. Hazır qiyaməyə duz, istiot vurur, azca su əlavə edib yaxşıca qarışdırırıq. Sonra kiçik küftələr hazırlayıb (hərəsi 20-25 qramlıq) qazanda qaynayan duzlu suya salırıq. Bir az bişəndən sonra şorbaya təmizlənmiş, xırda kub şəklində doğranmış kartof, bişənə yaxın isə qovrulmuş soğan, pomidor və ya pomidor məti töküb yenə bişiririk. Hazır olana yaxın zəfəran suyu, darçın əlavə edirik.

Ərzaqlar: 400 qr. qoyun əti, 20 qr. ərinmiş yağı, 2 əd. baş soğan, 2 əd. kartof, 1 əd. pomidor və ya 10 qr. tomat məti, 0,5 qr. zəfəran, tama görə duz, istiot, darçın.

9. Kələm çooş

*Q*azana buğda unu, yumurta, qatıq tökür, duz səpib yaxşıca çalırlar. Sonra soyuq su, xırda doğranmış kələm və quru nanə əlavə edib, od üzərinə qoyaraq taxta qaşıqla aramsız qarışdırırlar. Quru nanəni əvvəlcədən xirdalayıb aşşüzəndən keçirmək lazımdır. Qaynayana yaxın üzərinə təzə kərə yağı əlavə edib, beş dəqiqə qarışdıraraq bişirirlər. Kəlləm-çooş süfrəyə qışda isti, yayda isə soyuq halda verilir.

Ərzaqlar: 500 qr. qatıq, 200 qr. su, 50 qr. buğda unu, 50 qr. kərə yağı, 20 qr. quru nanə, tama görə duz, istiot.

10. Küftə-bozbaş

*Q*oyun ətinin tikəsi götürülür. Sümüklərindən tez-tez kəfini yiğmaqla bulyon bişirilir. Yumşaq ət baş soğanla birgə ət maşınının xırda gözündən keçirilir. Qiyməyə duz, istiot, çərtilmiş keşniş, şüyüd, bir az quru nanə, arıdırılıb yuyulmuş, bir az əzişdirilmiş düyü qataraq yaxşıca qarışdırılır. Sonra hər

adam başına iki küftə hazırlayırlar. Hər küftənin içərisinə bir ədəd yuylmuş alça qurusu qoyurlar. Süzülmüş ət bulyonuna axşamdan suya qoyulmuş noxud əlavə edilir. Şəffaf bulyona xırda doğranmış baş soğan və hər paya bir yumurta boyda soyulmuş kartof salınır. Küftənin hazır olmasına bir az qalmış istiot və nəhayət, zəfəran suyu vurulur. Süfrəyə kasalarda verilir və üstünə xırda doğranmış keşniş, şüyüd, yaxud quru nanə səpilir. Xörəyin yanında ayrıca qabda qoyulmuş baş soğan və sumaq verilir.

Ərzaqlar: 400 qr. qoyun əti, 50 qr. düyü, 10 qr. alça turşusu, 40 qr. noxud, 4 əd. balaca kartof, 1 əd. baş soğan, 0,5 qr. zəfəran, 1ç/qasığı quru döyülmüş nanə və ya 30 qr. keşniş, şüyüd, tama görə duz, istiot.

Qeyd: Mövsümədə zəfəran əvəzinə təzə pomidor vurmaq olar.

11. Xam bozbaş

*C*avan qoyun (quzu) ətini hər paya iki parça olmaqla, 40-50 qr. kəsir, üzərinə soyuq su töküb qazanda bişirirlər. Üzünün kəfini fasıləsiz yiğirlər, sonra üzərinə iri doğranmış baş soğan tökür, hazır olana yaxın zəfəran suyu və ya sarıkök, duz, istiot əlavə edirlər. Xam bozbaş alaçiy bişməlidir.

Süfrəyə kasada, yanında kəvər, göy soğan və ya turşuya qoyulmuş xiyan, pomidor verilir.

Ərzaqlar: 500 qr. ət, 2 əd. baş soğan, 0,5 qr. zəfəran, tama görə duz, istiot.

12. Parça bozbaş

*T*ikə bozbaşı adı qazanda bişirirlər. Bunun üçün noxudu axşamdan təmizləyir, yuyur, soyuq suda isladırlar. Yağlı

qoyun ətinin döş və başqa hissələrini hər biri 40-50 qr. parçalara doğrayıb yuyur, qazana tökürlər. Üzərinə soyuq su, duz atıb vamlı qaynadırlar. Təzəcə qaynamağa başlayanda kəfini yiğir, isladılmış noxud və iri doğranmış baş soğan əlavə edib qaynadırlar. Noxud və ət bişəndən sonra alça qurusu, soyulmuş və doğranmış kartof əlavə edir, 15-20 dəqiqə bişirirlər. Hazır olmasına az qalmış tikə bozbaşa istiot və sarı kök əlavə edirlər.

Tikə bozbaş süfrəyə verilərkən kasalara çekilir, üzərinə xırda doğranmış şüyd səpilir. Tikə bozbaşın yanında sumax, döyülmüş qara istiot və kəvər verilir.

Ərzaqlar: 400 qr. ət, 50 qr. noxud, 2 baş soğan, 4 əd. kartof, 10 qr. alça qurusu, 10 qr. sumax, 30 qr. şüyd, 1 çımdık sarı kök, tama görə duz, istiot.

13. Şəki pitisi

Piti xüsusi dulus qablarda bişirilir. Hər pay xörək ayrıca bişirilir. Hər paya qoyun ətinin yumşaq hissəsindən 30-40 qramlıq iki tikə ət götürülür, təxminən 25 qr. quyuq parçası atılır. Axşamdan noxudu arıdır, yuyub soyuq suda islağa qoyurlar. Yumşaq ət və noxud piti qabına salınır. Üzərinə dolana qədər soyuq su tökülr. Sonra piti qabları odun üzərinə qoyulur və vam odda qaynadılır. Suyunu çəkdikcə üzərinə qaynar su əlavə edilir. Üzərinə çıxan kəf tez-tez qaşıqla yiğilir. Sonra içərinə xırda-xırda dördkünc formada doğranmış baş soğan salınır, duz tökülr. Bişənə yaxın bir-iki ədəd albuxarə və təmizlənmiş şabalıd atılır. Hazır olana yaxın üzərinə zəfəran suyu və istiot əlavə edilir. Bəzən payız və qış mövsümündə pitiyə bir-iki dilim turş heyva da atılır. Hazır pitinin rəngi azacıq sarımtıl və şəffaf olmalıdır. Xörəyin özünə məxsus ətri gəlməlidir. Piti adətən süfrəyə piti qabında verilir, yanına kasa

qoyulur. Ayrıca qabda soyulmuş və dörd yerə kəsilmiş baş soğan, xırda doğranmış keşniş, şüyd və sumax verilir.

Ərzaqlar: (4 pay üçün)

400 qr. yumşaq qoyun əti, 100 qr. qoyun quyuğu, 2 baş soğan, 8 əd. gavalı, 100 qr. şabalıd, 40 qr. noxud, 0,5 qr. zəfəran, 1 ç/qaşığı sumax, 30 qr. göyərti, tama görə duz, istiot, qədərincə su.

Qeyd: Bəzi bölgələrdə şabalıd kartofla, gavalını isə pomidorla əvəz edirlər.

14. Zoğallı sıyıq

Qazana su tökür, qaynatıldıqdan sonra içərisinə duz və arınıb yuyulmuş düyü (girdə düyü daha münasibdir) əlavə edir, yavaş-yavaş qarışdıraraq bişirirlər. Sonra üzərinə yuyulmuş zoğal qurusu, xırda doğranmış baş soğan tökürlər. Tam bişəndən sonra kərə yağı və nanə əlavə edib qarışdırırlar.

Ərzaqlar: 100 qr. düyü, 20 qr. zoğal qurusu, 2 baş soğan, 30 qr. yağı, 40 qr. nanə qurusu, tama görə duz, istiot.

15. Soğan bozbaşı

Təmizlənmiş baş soğanı ərinmiş yağda qovururlar. Sonra qazanda suyu qaynadır, ona hər paya yumurta boyda bir kartof əlavə edirlər. Kartof bişənə yaxın şabalıd və albuxara (gavalı qurusu) atırlar. Xörək hazır olana yaxın soğançanı əlavə edir, duz, istiot və sarıkök səpirlər. Süfrəyə veriləndə üzərinə xırda doğranmış keşniş və şüyd səpirlər.

Ərzaqlar: 300 qr. soğan, 60 qr. ərinmiş yağı, 400 qr. kartof, 30 qr. şabalıd, 4 əd. albuxarı, keşniş və şüyd, 1 çımdık sarı kök, qədərincə su, tama görə duz, istiot.

16. Qozlu sıyıq

Düyünü arıdib yuyur, duzlu suda bişirirlər. Sonra üzərinə doğranmış soğan əlavə edirlər. Qoz ləpəsini həvəngdəstədə əzişdirir, bişməkdə olan sıyığın üzərinə tökür, qarışdırırlar. Bir müddətdən sonra ərinmiş yağı və döyülmüş zirə əlavə edirlər.

Hazır xörəyi süfrəyə kasalarda qaynar halda verirlər. Bu xörəyi adətən qış ayında bişirirlər.

Ərzaqlar: 100 qr. düyü, 50 qr. qoz ləpəsi, 1 qr. zirə, 2 baş soğan, 40 qr. yağı, tama görə duz.

17. Qoyun baş-ayağı

Qoyunun başını, ayaqlarını kürədə və ya təndirdə od üzərində ütüb təmizləmək, dırnaqlarını çıxarmaq və iki yerə parçalamaq lazımdır. Qarnı isə qaynar suda pörtərək təmizləyirlər. Sonra kəllə sümüyünü yararaq beyni çıxarırlar. Dilini dibindən kəsib götürürlər. Kəllənin hər yarısını 3-4 hissəyə bölürər. Yanmış tükləri bıçaqla qaşıyb təmizləyirlər. Bəzən başını və ayaqlarını qaynar suda pörtməklə tükədən təmizləyirlər. Təmizlənmiş və yuyulmuş qarnı qaynar suda pörtüb, iç tərəfini bıçaqla qaşıyb 30-40 qramlıq tikələrə doğrayırlar. Baş-ayağı, qarnı yaxşıca yuyur, qaba yiğir və üzərinə soyuq su töküb 3-4 saat soyuq suda saxlayırlar. Sonra suyunu atıb üzərinə yenidən soyuq su töküb duzsuz od üzərində qay纳rlar. Qaynayan kimi kəfkirlə tez-tez kəfini yiğib atırlar. Ət bişəndən sonra içində olan baş və ayaq sümüklərini ayırib atırlar. Axıra yaxın qazana 1-2 xırda baş soğan, azacıq duz atırlar və nəhayət sarıkök tökürlər.

Baş-ayaq hazır olduqda onu kasalara töküb, qaynar halda süfrəyə verirlər. Yanında ayrıca qabda döyülmüş sarımsaq və sirkə, tama görə duz əlavə edirlər.

Ərzaqlar: 1 quzunun başı, ayaqları və təmizlənmiş qarnı, 1 baş soğan, 2 diş sarımsaq, 2 xıraqasığı üzüm sirkəsi, 1 çimdik sarı kök.

18. Balva

Düyünü arıdib təmizləyir. Yuyur, duzlu suda yarım saat bişirirlər. Yabanı göyərtiləri (balva, cincilim, gicitkən ispanaq, kəvər, keşniş) göy soğanı ət maşınından keçirirlər. Bəzən göyərtiləri qiyməkeşlə ət kötüyündə döyüb xirdalayırlar. Göyərtini düyü qaynayan qazana əlavə edir, taxta qaşıqla qarışdırırlar. Sonra yumurta ilə unu çalır, qarışdırı-qarışdırıa tədricən əlavə edirlər. Hazır olana yaxın azacıq alça turşusu, istiot, duz və ərinmiş yağı tökürlər. Sonra 5-6 dəqiqə də bişirirlər. Hazır balva süfrəyə kasalarda qaynar halda verilir.

Ərzaqlar: 100 qr. düyü, 1 əd. yumurta, 50 qr. ərinmiş yağı, 20 qr. alça turşusu, 20 qr. un, 4 dəst göyərti, tama görə duz, istiot.

19. İri lobya şorbası

İri qırmızı lobyanı axşamdan yuyub soyuq suda isladırlar. Qoyun ətini 30-40 qramlıq tikələrə doğrayıb bişirirlər. Tez-tez kəfini yiğirlər. Sonra üzərinə islanmış lobya əlavə edirlər. Baş soğanı xırda-xırda doğrayıb ərinmiş yağıda qovururlar. Xörək hazır olana yaxın alça qurusu, qovrulmuş soğan, duz, istiot əlavə edir, bir bugum qaynadırlar. Hazır şorbanın üzərinə xırda doğranmış keşniş səpirlər.

Ərzaqlar: 300 qr. qoyun əti, 50 qr. lobya, 50 qr. ərinmiş yağı, 2 baş soğan, 10 qr. alça qurusu, 30 qr. keşniş, tama görə duz, istot.

20. Kəndli şorbası

Yerkökünü, baş soğanı, cəfərini xırda-xırda doğrayır, yağıda yaxşıca pörtürük. Kələmi dördkünc xəngəl formasında doğrayır, qazanda qaynar ət suyuna və ya adı suya tökür, qaynadırıq. Sonra pörtülmüş kökləri, doğranmış kartofu əlavə edib 15-20 dəqiqə bişiririk. Bişənə yaxın şorbanın üzərinə xırda doğranmış təzə pomidor tökür, duz, istiot vururuq. Hazır şorbanı süfrəyə verərkən üzərinə doğranmış göyərti səpirik.

Ərzaqlar: 150 qr. kələm, 30 qr. yerkökü, 2 baş soğan, 50 qr. kərə yağı, 150 qr. kartof, 2 əd. pomidor, zövqə görə duz, istiot, göyərti.

21. Quru meyvələrdən şorba

Yerkökünü və baş soğanı xırda-xırda doğrayır, pomidor məti əlavə edir, ərinmiş yağıda qovururuq. Sonra suya və ya ət bulyonuna töküb qaynadırıq. Üzərinə azacıq qovrulmuş un, qara gavalı, alça əlavə edir, bir müddət qaynadıqdan sonra dəfnə yarpağı, mixək, duz, istiot tökürük. Xörək hazır olanda nimçələrə çəkir, üzərinə xırda göyərti səpirik.

Ərzaqlar: 50 qr. yerkökü, 2 əd. baş soğan, 1 x\qaşığı pomidor məti, 10 qr. alça turşusu, 20 qr. qara gavalı, 1 əd. dəfnə yarpağı, 1 x\qaşığı un, 50 qr. yağı, 2 əd. mixək, tama görə duz, istiot.

22. Mal dədiyi xəşlaması

Mal dədiklərini yaxşıca emal edib təmizləyirik (biçaqla qaşıyıraq). Sonra axar su altında yaxşıca yuyuruq. Bundan

sonra balta ilə doğrayıb 5-6 saat soyuq suda saxlayırıq. Doğranmış dədikləri duzsuz suda 8-10 saat bişiririk. Bişirdikcə üzünən kəfini və yağını yiğiriq. Bişənə yaxın içərisinə bir ədəd baş soğan və dəfnə yarpağı atırıq. Axıra yaxın üzərinə azacıq şarı kök və istiot da vurmaq olar. Xaş tam bişidikdən sonra sümükləri ayırıb atırıq. Hazır xaşı süfrəyə verəndə kasalara tökür, ayrıca qabda zövqə görə duz, sarımsaq və sirkə veririk.

Ərzaqlar: 600 qr. təmizlənmiş mal və ya dana dədiyi (qabaq dədiklər), 2 diş sarımsaq, 2 əd. dəfnə yarpağı, 1 çımdık sarıkök, 1500 qr. su, zövqə görə duz, istiot.

23. Zəfəranlı ət suyu (bulyon)

Doyun və ya mal ətinin sümüklərini yuyub parçalarla doğrayır, üstünə soyuq su töküb od üzərində qaynadırıq. Qaynayanda üzərindəki yağı və kəfi yiğir, sonra vam istilikdə yenə 3-4 saat qaynadırıq. Hazır olana yaxın bütöv baş soğan, doğranmış yerkökü və cəfəri tökür, duz vururuq. Hazır ət suyuna zəfəran suyu qatır, sonra kasalara süzüb süfrəyə veririk. Üzərinə xırda doğranmış şüyüd səpir, limon şirəsi əlavə edirik.

Ərzaqlar: 1 kq. qoyun və ya mal ətinin sümüyü, 2 əd. baş soğan, 30 qr. yerkökü, 20 qr. cəfəri kökü, 0,5 qr. zəfəran, 20 qr. şüyüd, yarıml əd. limon, tama görə duz, istiot.



Süd və qatıq məhsulla- rından hazırlanan xörəklər

1. Şəkisayağı zəfəranlı düyü yayması

İnək südü yaribayarı su ilə qarışdırılır. Qazanda qayna-
dılır, içərisinə təmizlənmiş, yuyulmuş yumru düyü töküür.
Qaşıqla arabir qarışdırılaraq bişirilir. Hazır olana yaxın
şəkər, zəfəran və kərə yağı əlavə edilir. Qazanı odun üzərindən
götürərək az miqdarda gülab əlavə etmək vacibdir. Yaymanı
süfrəyə verərkən dayaz nimçələrə çekir, yayır, ortasına bir çay
qaşığı kərə yağı qoyulur.

Ərzaqlar: 200 qr. düyü, 400 qr. süd, 50 qr. kərə yağı,
40 qr. şəkər, 400 qr. su, 1 qr. zəfəran, 1 x/qasığı gülab, tama
görə duz.

Qeyd: Yayma qatı olmalıdır.

2. Südlü firni

Düyünü təmizləyib yuduqdan sonra bir-iki saat suda sax-
layırlar. Sonra aşsuzəndə suyunu süzür, təmiz kağız və ya
süfrə üzərində qurudurlar. Düyü tam quruduqdan sonra narın
olana qədər həvəngdəstədə döyürlər. Sonra əlekədən keçirirlər.
Düyü unu qaynayan südə qarışdırıla-qarışdırıla əlavə edilir.
Şəkər və cüzi miqdarda duz qatıb bişirirlər. Bişənə yaxın yağ
və döyülmüş hil əlavə edilir. Süfrəyə verildikdə dayaz
nimçələrə çekilir, üzərinə döyülmüş darçın səpilir.

Qeyd: Düyü unu mağazalarda da satılır.

Ərzaqlar: 150 qr. düyü, 400 qr. süd, 30 qr. şəkər tozu, 40
qr. kərə yağı, 1 qr. hil, 1 çımdık darçın, tama görə duz.

3. Südlü əriştə

Buğda unu əlenir, bir ədəd yumurta əlavə edilir bərk
xəmir yoğurulur, kündələnir. Az müddət keçəndən sonra xə-
mir oxlovla nazik yayılır. Sonra bundan qaydası ilə əriştə
kəsilir, bir az qurudulur. İnək südünə yaribayarı su qatmaqla
emallı qazanda qaynadılır. Hazır əriştələr qazana töküür və
10-15 dəqiqə müddətində bişirilir. Hazır xörəyin üstünə darçın
və kərə yağı töküür. Süfrəyə çuxur nimçələrdə verilir.

Qeyd: Əriştəni hazırlamaq üçün buğda unu ilə yumurta-
dan bərk xəmir yoğurur, 1 mm. qalınlığında yayır, nazik
əriştələr kəsilir.

Ərzaqlar: 300 qr. buğda unu, 0,5 litr su, 0,5 qr. süd, 1
ədəd yumurta, 50 qr. kərə yağı, 1 x/qasığı darçın, tama görə
duz.

4. İrmik (mannı) sıyığı

Manni sıyığı xalis süddən və ya su qatılmış süddən biş-
rilir. Bunun üçün qaynar südə manni yarması tökərək tez-tez
və bərabər formada qarışdırılır. Mannı yarmasını sıyıq qatila-
şana qədər tökmək lazımdır. İstəyirsinizsə sıyıq düyünlən-
məsin, onda yarmani qaynar olmayan südə (yəni 60-70 dərəcə)
tökürsünüz. Sıyığın yaxşı alınması üçün onu zəif odda 15-
20 dəqiqə müddətində bişirmək lazımdır. Hazır sıyığa qaynar
halda şəkər tozu və kərə yağı töküür. Xörəyi süfrəyə verəndə
də bəzən üzərinə kərə yağı qoyurlar.

Ərzaqlar: 400 qr. süd, 4 x/qasığı manni yarması (irmik),
40 qr. kərə yağı, 2 x/qasığı şəkər tozu, 1 çımdık duz.

5. Doğramac

Təzə qatığa yaribayarı su və duz əlavə etməklə emallı qabda yaxşıca qarışdırırıq. Sonra xiyarın qabığını soyur, xırda kub şəklində doğrayırıq. Gök soğan, ağ reyhan, keşniş, şüyüdü də təmizləyir, yaxşıca yuyur, xırda doğrayırıq. Və bunların hamısını qabdakı ayranın üzərinə əlavə edirik. Sonra sarımsağı taxta döyəcəklə, yaxud sarımsaqəzənlə əzir, doğramanın üzərinə əlavə edib qarışdırırıq. Bir müddət soyuducuda saxladıqdan sonra soyuq halda kasalarda süfrəyə veririk.

Ərzaqlar: 500 qr. qatıq, 200 qr. soyuq su, 250 qr. xiyar, 150 qr. göyərti (reyhan olmaq şərtilə), 2 diş sarımsaq, tama görə duz.

Qeyd: doğrama süfrəyə sərin verilir.

6. Ovduq

Narın doğranmış göyərtinin üzərinə dağ suda durulmuş, çalınmış təzə qatıq tökürlər. Sonra soyulmuş və xırda-xırda doğranmış təzə xiyar əlavə edib yaxşıca qarışdırır, duz və azacıq darçın tökürlər. Süfrəyə verərkən üzərinə bərk bişirilmiş və xırda doğranmış yumurta səpirlər. Ovduq süfrəyə soyuq halda verilir.

Ərzaqlar: 150 qr. təzə xiyar, yarım litr qatıq, 200 qr. su, 50 qr. göy soğan. 50 qr. göyərti (keşniş, şüyüd) 2 əd. bərk bişmiş yumurta, 1 çımdık darçın, zövqə görə su.

7. Ətli doğramac

Təzə şirin qatığa azacıq su və duz əlavə etməklə emallı qabda yaxşıca çalırlar. Sonra xiyarın qabığını soyur, xırda kub şəklində doğrayırlar. Ayrıca bişmiş, yumşaq mal ətini və

bərk bişmiş yumurtanı da xırda-xırda doğrayır, qatığa tökürlər. Sonra narın doğranmış göyərtini (keşniş, şüyüd, reyhan, göy soğan) də əlavə edib qarışdırırlar. Zövqə görə döyülmüş sarımsaq da vurmaq olar. Hazır doğramac kasalarda soyuq halda süfrəyə verilir.

Ərzaqlar: 500 qr. qatıq, 200 qr. su, 150 qr. xiyar, 100 qr. göyərti (doğranmış), 100 qr. bişmiş mal əti, 2 əd. yumurta, tama görə duz.

Qeyd: doğramaca ətirlə reyhan tökə bilərsiniz.

8. Kəsmik hazırlanması

Bir litr üzlü südü qaynadır və həmin südə 300 qr. qatıq tökürük. Qaynayan südün üzünə yaşıl rəng gələndə qazanı odun üstündən götürürük. Sonra həmin südə ağ bez torbadan süzürük. Torbadan yiğilmiş kütlə kəsmik adlanır. Hazır kəsmiyi ayrıca qaba töküb taxta qaşıqla qarışdırırıq. Kəsmik soyuyandan sonra onu soyuducuya qoymaq lazımdır.

Ərzaqlar: 1litr süd, 300 qr. qatıq.

9. Xamalı kəsmik

İri sürtkəcdən keçirilmiş kəsmiyi təpəcik şəklində salat qabına, yaxud kiçik nimçəyə qoyur, içini çuxur formasına salır, qaşıqla üzərinə xama tökürük, yanlarına şəkər kirşanı və döyülmüş darçın səpirik.

Ərzaqlar: 300 qr. kəsmik, 100 qr. xama, 20 qr. şəkər kirşanı, 1 çəqaşığı darçın.

10. Ballı kəsmik

Yumurtanın sarısını şəkər tozu ilə çalıb, üzərinə isidilmiş duru bal tökürük. Sonra yumşaldılmış kərə yağı əlavə edib yaxşıca çalırıq. Alınmış kütləni sürtkəcdən keçirilmiş kəsmiklə

qarışdırırıq. Süfrəyə verərkən nimçəyə töküb üzərinə azacıq xama vururuq.

Ərzaqlar: 200 qr. kəsmik, 20 qr. şəkər kirşanı, 1 x\qaşığı bal, 1 əd. yumurta sarısı, 30 qr. kərə yağı, 2 x\qaşığı xama.

11. Qozlu kəsmik

Qozu və yaxud şirin badamı təmizləyib qaynar suda pörtür, qabığını çıxarıır, xırda gözlü ət maşınınından keçiririk. Sonra kəsmiklə qarışdırıb üzərinə kəsmik və xama tökürik. Yenidən yaxşıca qarışdırır, təpəcik formasında nimçəyə yiğir, üstünə döyülmüş qoz ləpəsi səpirik. Yanlarını dilimlənmiş portağalla bəzəyirik.

Ərzaqlar: 200 qr. kəsmik, 50 qr. döyülmüş qoz ləpəsi, 1 ədəd portagal, 2 x\qaşığı xama.



Yumurta xörəkləri

1. Gözlük yumurta

Bu xörəyi iki-üç yumurtadan hazırlayırlar. Paylıq qaba ya da ki, kiçik tavaya ərinmiş yağı töküb qızdırır, yumurtaları qıraqda bir-bir ehmalca sindirib qaynar tavaya salırıq. Üzərinə yalnız xırda ağ duz vurmaq olar. Yumurtanın ağı tam bişir, sarısı isə alaçiy qalır. Hazır qızarmış gözlük yumurtanı bişdiyi qabda nimçəyə qoyur, süfrəyə verirlər. Yanında döyülmüş istiot və sumaq qoyulur.

Ərzaqlar: 3 əd. təzə yumurta, 20 qr. yağı, tama görə duz, istiot, 1 çimdik sumaq.

2. Ətli yumurta

Döyun yaxud dana ətinin yağısız hissəsindən nazik tikələr doğrayır, ətdöyen çəkicilə 0,5 sm. qalınlığında yastılıyırıq. Sonra duz, istiot vurub ərinmiş yağda qızardırıq. Hazır olana yaxın ətin üstünə yumurta cirpırıq. Yumurtanın ağı tam bişəndən sonra nimçələrə çəkib, üzərinə xırda doğranmış keşniş, şüyd, göy soğan səpirik.

Ərzaqlar: 4 əd. yumurta, 200 qr. ət, 30 qr. ərinmiş yağı, 15 qr. göyərti, tama görə duz, istiot.

3. Qayğanaq çığırtması

Tavaya ərinmiş yağı töküb, odun üstünə qoyurlar. Yumurtanı piyalə və ya kasada üzərinə duz, istiot əlavə etməklə taxta qaşıqla yaxşıca çalırlar. İsti tavaya töküb bişirirlər. Süfrəyə verilənə yaxın üzərinə limon sıxıb, sonra isə döyülmüş darçın səpirlər.

Ərzaqlar: 8 əd. yumurta, 80 qr. ərinmiş yağı, 1 əd. limon, 1 çimdik darçın, tama görə duz, istiot.

4. Qatılıq qayğanaq

Yumurtanı çalır, duz, istiot, əlavə edib taxta qaşıqla yaxşıca qarışdırırlar. Sonra tavaya ərinmiş yağı töküb qızdırırlar. Çalılmış yumurtanı tavaya töküb 2-3 dəqiqə qızardırlar. Sonra ortadan kəsib qaşıq və çəngəlin köməyi ilə çevirirlər. O biri üzünü də 1-2 dəqiqə qızartdıqdan sonra hazır qayğanağı nimçəyə çəkir, üzərinə təzə qatılıq əlavə edərək süfrəyə verirlər.

Ərzaqlar: 8 əd. yumurta, 80 qr. ərinmiş yağı, 200 qr. təzə qatılıq, tama görə duz, istiot.

5. Ballı qayğanaq

Yumurtaya azacıq duz əlavə edir, yaxşıca çalırlar. Ərinmiş yağı tökülmüş tavani odun üzərinə qoyub qızdırıldıqdan sonra çalılmış yumurtanı tavaya tökür, 2-3 dəqiqə vam istilikdə qızardırlar. Hazır qayğanağı nimçəyə çəkir, üstünə azacıq süzülmüş beçə balı əlavə edirlər.

Ərzaqlar: 8 əd. yumurta, 80 qr. ərinmiş yağı, 2 xəlqasığı duru bal, 1 çimdik darçın, tama görə duz.



6. Ala çığırtması (göyərtidən)

Göyərtiləri təmizləyir, axar soyuq suda yuduqdan sonra süzgəcə yiğib suyunu süzürərlər. Sonra doğrayır, tavada ərinmiş yağıda taxta qaşıqla qarışdırı-qarışdırı qovururlar. Göyərti qızardıqdan sonra yumurtaları yaxşıca çalır, duz, istiot, sumaq vurur, qızardılmış göyərtinin üstünə töküb hamarlayırlar. Tavanın qapağını örtüb 5-6 dəqiqə bişirirlər. Hazır xörəyi nimçələrə çəkir, üzərinə öz yağını töküb süfrəyə verirlər. Yanında ayrıca qatılıq qoyular.

Ərzaqlar: 6 əd. yumurta, 100 qr. göy soğan, 50 qr. ispanaq, 50 qr. keşniş, şüyünd, 100 qr. ərinmiş yağı, 1 xəlqasığı sumax, 200 qr. qatılıq, tama görə duz, istiot.

7. Kartoflu qayğanaq

Kartofu təmizləyir, fal-fal doğrayır, tavada ərinmiş yağıda qızardırıq. Hazır olanda üzərinə duz səpib yumurta çırpırıq. Yumurta bişdikdə nimçəyə çəkir, üzərinə doğranmış göyərti səpirik (şüyünd, göy, soğan).

Ərzaqlar: 6 əd. yumurta, 4 əd. kartof, 100 qr. ərinmiş yağı, 50 qr. göyərti, tama görə duz, istiot.

8. Şəki sayağı pomidor çığırtması

Pomidorları yuyub təmizləyir, 2-3 dəqiqə qaynar suda saxlayırıq. Sonra qabığını soyur, dilim-dilim doğrayır, tavada ərinmiş yağıda yüngülvari qızardır, duz səpirik. Daha sonra pomidoru yayıb üstünə çalılmış yumurta vururuq.

Nimçəyə çəkir üzərinə xırda doğranmış keşniş, şüyünd səpir və süfrəyə veririk.



Ərzaqlar: 6 əd. yumurta, 4 əd. orta ölçüdə pomidor, 100 qr. kərə yağı, 50 qr. göyərti tama görə duz, istiot.

9. Gøy lobyalı qayğanaq

Siyrimsiz gøy lobyanın başlarını kəsir, 2-3 sm ölçüdə doğrayır, azacıq suda pörtür, sonra üzərinə yağı əlavə edib bişiririk. Bişənə yaxın duz, istiot vururuq. Yumurtanı ayrıca çalıb bişmiş lobyanın üstünə tökürük. Qapağını örtərək 10-15 dəqiqə qızardırıq. Süfrəyə verərkən nimçəyə çəkib üzərinə yağı tökürük.

Ərzaqlar: 4 əd. yumurta, 200 qr. təzə, gøy lobya, 80 qr. kərə yağı, tama görə istiot, duz.

10. Mürəbbəli qayğanaq

Yumurtaya süd əlavə edib yaxşıca çalır, bir az şəkər tozu və döyülmüş hil səpir, kərə yağında qızardırıq. Hazır qayğanağın ortasına tumsuz mürəbbə və mürəbbə məti tökürük.

Qayğanağı nimçəyə yiğir, üstünə qənd kirşanı səpib süfrəyə veririk.

Ərzaqlar: 4 əd. yumurta, 1x\qaşığı qənd kirşanı, 60 qr. mürəbbə, 1 ç\qaşığı qənd tozu, 1 çımdık döyülmüş hil.

11. Kükü

Gøyərtini təmizləyib köklərini kəsirlər və axar soyuq su ilə yaxşıca yuyurlar. Sonra aşsüzənə yiğib suyunu süzür, narın doğrayırlar. Onu dərin qaba töküb üstünə yumurta çırpır, duz, istiot əlavə edib, yaxşıca çalırlar. Tavada ərinmiş yağı qızdırırlar. Gøyərti ilə çalılmış yumurtanı qaynar tavaya

töküb, üzərini qaşığın arxası ilə hamarlayırlar. Bir müddət bişidikdən sonra kükünü dörd və ya iki bərabər hissəyə böllür-lər. Sonra çevirib tavanın qapağını örtüb qızardırlar. Hazır kükünü paxlava formasında doğrayıb kiçik nimçələrdə süfrəyə verirlər. Yanında piyalədə qatıq verilir.

Qeyd: kükünü isti və soyuq halda həmçinin plovun yanında da vermək olar.

Ərzaqlar: 4 əd. yumurta, 60 qr. gøy soğan, 100 qr. göyərti (keşniş, şüyüd, ispanaq), 80 qr. ərinmiş yağı, tama görə duz, istiot, 200 qr. qatıq.



Toyuq-cücə və çöl

quşları xörəkləri



1. Cücə bişməsi ispanaqla

Təmizlənib yuyulmuş cücəni duzlu, qaynar suda bişirir. Sonra dörd yerə bölür, döş ətini və budlarını ayırir, imkan qədər sümüklərini təmizləyirik. İspanağı qabaqcadan yuyub doğrayır, yağda qızardırıq. Cücə ətini üzərinə yiğir, duz, istiot səpir, yumurta çırpırıq. Süfrəyə qaynar halda nimçədə verilir.

Ərzaqlar: 800 qr. cücə, 100 qr. yağı, 500 qr. ispanaq, 4 əd. yumurta, 1 çimdik darçın, tama görə duz, istiot.

2. Cücə övriştəsi (Şəki sayağı)

Təmizlənmiş cücəni iri parçalara doğrayır, duz vuraraq ərinmiş yağda qızardırıq. Soğanı, kəvər və keşnişi yağda qovurub onun üzərinə əlavə edirik. Sonra bir az təzə axta zoğalı qarışdırıb qovururuq. Hazır olana yaxın tam üçün cüzi şəkər vururuq. Hazır xörəyi nimçələrə çəkir, öz şirəsini üzərinə tökürlər və süfrəyə veririk.

Ərzaqlar: 800 qr. cücə, 80 qr. ərinmiş yağı, 30 qr. axta zoğal, 100 qr. baş soğan, 30 qr. kəvər, 30 qr. keşniş, tama görə şəkər və duz, 1 çimdik darçın.



3. Cücə ilə badımcan qızartması

Cücəni təmizləyib yuyur, döş və bud hissəsini ayıraq zeytun yağında üzü qızarana qədər qızardırıq. Sonra cücəni yağıdan çıxarıır, xırda doğranmış soğan, sarımsaq və pomidoru duzlayıb həmin yağda qızardırıq. Üzərinə cücə parçalarını yiğir, bir neçə dəfnə yarpağı düzür, azaciq su töküb zəif odda bişiririk.

Ayrıca badımcanı yuyur, saplağını kəsir, doğrayır, unla urvalayıb çoxlu yağıda (früterdə) qızardırıq. Cücənin döş və bud hissəsini nimçənin ortasına yiğir, yanlarına dairəvi badımcanları düzür, üzərinə öz şirəsini töküb süfrəyə veririk.

Ərzaqlar: 800 qr. cücə, 100 qr. zeytun yağı, 100 qr. baş soğan, 4 əd. pomidor, 10 qr. sarımsaq, 300 qr. badımcan, 300 qr. bitki yağı, 2-3 əd. dəfnə yarpağı, tama görə duz, istiot.

4. Qızardılmış toyuq pomidorla


Təmizlənmiş toyuğu parçalara doğrayır, duz istiot vurub yağda qızardırıq. Onun yağında xırda doğranmış baş soğanı qovurub, azaciq un səpir, vam istilikdə bişiririk. Bişənə yaxın yetişmiş təzə pomidoru 2 və ya 4 yerə bölib toyuq ətinin üstünə yiğiriq. 10-15 dəqiqə bişirdikdən sonra odun üstündən götürür, xırda doğranmış cəfəri göyü səpirik.

Xörək süfrəyə isti halda verilir.

Ərzaqlar: 1 kq. toyuq əti, 100 qr. ərinmiş yağı, 3 əd. baş soğan, 2 xılaşıçı un, 5 əd. pomidor, tama görə duz, istiot və doğranmış cəfəri göyərtisi.

5. Hind quşu şabalıdlı

Təmizlənib yuyulmuş hind quşunu xırda parçalara doğrayır, duz, istiot vurur, üzərinə azaciq su töküb pörtürük.



Sonra yağda qızardılmış baş soğanı, unu və pomidoru ətə əlavə edir, bir az da pörtürük. Ayrıca şabalıdin qabığını kəsir, duzlu suda bişirir, təmizləyirik. Hazır şabalıdları qazandakı hind quşunun üzərinə tökür, darçın səpirik.

Ərzaqlar: 1,5 kq. hind quşu, 4 əd. baş soğan, 300 qr. şabalıd, 150 qr. ərinmiş yağı, 2 x\qaşığı un, 1 x\qaşığı pomidor məti, tama görə duz, istiot, darçın.

6. İçi doldurulmuş qırqovul

Qırqovulun içini təmizləyir, tüklərini ütür, duzlu, turşulu suda yarı bişirirlər. Ayrıca baş soğanı doğrayır, yağda qızardırlar. Təmizlənib yuyulmuş kişmiş, quru axta zoğalı azaciq pörtür, soğana əlavə edirlər. Xırda doğranmış şabalıd, zirə və darçını da qarışığa qatır, vam istilikdə bişirirlər. Hazır içi qırqovulun içərisinə doldurur, qarnını sapla tikirlər. Ayaqlarını da sapla bağlayırlar. Üzərinə azaciq yağı çəkib, qızdırıcı sobada qırmızı qabıq bağlayana qədər qızardırlar.

Süfrəyə verəkən yanını duzlu tərəvəzlə bəzəyirlər.

Ərzaqlar: 600 qr. qırqovul (1 əd); 30 qr. ərinmiş yağı, 30 qr. təmiz kişmiş, 20 qr. zoğal axtası, 2 əd. baş soğan, 100 qr. şabalıd, 1 çımdık zirə, 1 çımdık darçın, tama görə duz, turşu.

7. Bildirçin kababı

Bildirçini təmizləyib ütür, içini çıxarır, içində və çölünə duz, istiot vurur, döş arası hissəsinə xirdaca qoyun quyruğu yerləşdiririk. Sonra hazır bildirçinləri uzununa şıslərə keçirir, manqalda köz üstündə asta-asta çevirərək hazır olana qədər qızardırıq.

Kababı süfrəyə verəkən girdə doğranmış, qızardılmış kartof və təzə tərəvəzlərlə bəzəyirik.

Ərzaqlar: 4 əd. bildirçin, 30 qr. qoyun quyruğu, 200 qr. kartof, 50 qr. ərinmiş yağı, tama görə duz, istiot.



1. Qoyun əti qovurması

Qoyun ətini sümüklə birlikdə 20-25 qramlıq parçalara doğrayır, duz, istiot vurur, azaciq ərinmiş yağda dayaz qazanda qovururlar. Sonra üzərinə bir qədər bulyon, yaxud qaynar su töküb vam istilikdə bişirir, qovrulmuş baş soğan əlavə edib qarışdırırlar. Hazır olana yaxın üzərinə yuyulmuş gavalı və ya alça qurusu tökürlər. Bir müddət keçəndən sonra xörəyi nimçələrə çəkib süfrəyə verirlər.

Qeyd: Yaz və yay aylarında təzə turş alça da tökmək olar.

Ərzaqlar: 500 qr. qoyun əti, 2 əd. baş soğan, 40 qr. ərinmiş yağı, 20 qr. gavalı və ya alça qurusu, tama görə duz, istiot.

2. Qoyun ətindən kartoflu qovurma

Qoyun ətini 20-25 qramlıq ayrı-ayrı tikələrə doğrayır, qazançada ərinmiş yağıla qovurur, sonra ona soğanca, lumu duzu və yaxud pomidor məti, duz, istiot vururlar. Üzərinə bir az ət suyu əlavə edib bişirirlər. Sonra yuyulub iki-üç hissəyə doğranmış kartof əlavə edirlər. Süfrəyə verəkən nimçəyə yiğirlər, üstünə doğranmış keşniş, şüyündə səpirlər..

Ərzaqlar: 400 qr. qoyun əti, 2 baş soğan, 40 qr. ərinmiş yağı, 4 əd. kartof, 1 x\qaşığı pomidor məti, 30 qr. göyərti, tama görə duz, istiot.



3. Qoyun ətindən cızbız

*Q*oyun bağırsağının içini təmizləyir, xırda-xırda doğrayır, soyuq su ilə təmiz yuyurlar. Qoyunun qara ciyərini, ürəyini, böyrəklərini və ağ ətini də doğrayır, soyuq suda yuyurlar. Əvvəlcə bağırsağı və ürəyi qovururlar. Bunları bir qədər qovurduqdan sonra qara ciyəri və ağ əti əlavə edirlər, duz, istiot vurub, suyu çəkilənə qədər bişirirlər. Başqa bir tavada uzununa doğranmış kartof və baş soğan qovurulur, sonra cızbız tavasına əlavə edilir. 5-10 dəqiqə bişikdən sonra cızbız hazır olur.

Süfrəyə qaynar halda paylıq tavalarda verilir. Üzerinə sumaq səpilir.

Ərzaqlar: 100 qr. təmizlənmiş bağırsaq, 30 qr. ürək, 200 qr. qara ciyər, 1 əd. böyrək, 1 əd. ağ ət, 2 baş soğan, 3 əd. kartof, 1 çəqaşığı sumaq, tama görə duz, istiot.

4. Qoyun ətindən narqovurma

*Q*oyun ətinin döş və qabırğa hissəsini sümüklə birlikdə 40-45 qramlıq tikələrə doğrayır, duz, istiot vurub qazanda ərinmiş yağda qovurur, ayrıca tavada qızardılmış baş soğan əlavə edirlər. Bişənə yaxın təbii nar şirəsi və nar dənələri əlavə edir, bir daha qovururlar.

Süfrəyə verərkən üzərinə xırda doğranmış göyərti səpilir.

Ərzaqlar: 500 qr. qoyun əti, 40 qr. ərinmiş yağ, 2 əd. baş soğan, yarım əd. yetişmiş nar, tama görə duz, istiot.

5. Qoyun ətindən səbzi-qovurma

*Y*ağlı qoyun ətinin qabırğa və bud hissəsindən 30-35 qramlıq tikələr kəsir, duz, istiot vurur, qazanda ərinmiş yağda qovururlar. Soğança əlavə edilib zəfəran suyu tökürlər. Sonra

azacıq lumu duzu səpib vam istilikdə bişirirlər. Ət tam bişənə yaxın xırda doğranmış kəvər, keşniş, göy soğan və ispanaq əlavə edib yaxşıca qarışdırırlar. 10-15 dəqiqədən sonra xörək hazır olur. Süfrəyə qaynar halda verilir.

Ərzaqlar: 500 qr. qoyun əti, 2 əd. soğan, 50 qr. ərinmiş yağ, 2 qr. lumu turşusu, 0,5 qr. zəfəran, 400 qr. göyərti, tama görə duz, istiot, 1 çımdık darçın, 200 qr. qatıq.

Qeyd: Yay mövsümündə lumu duzu əvəzinə təzə turş alça da tökmək olar.

6. Qoyun ətindən tənək dolması

*T*əzə körpə tənək yarpaqlarını yuyur, saplaqlarını kəsib qaynar suda pörtürlər. Yumşaq qoyun və ya dana ətini (ət yağsız olarsa quyruq vururlar) soğanla birlikdə ət maşınının xırda gözündən keçirirlər. Sonra duz, istiot vurur, narın doğranmış şüyüd, keşniş, ovulmuş quru nanə, təmizlənib yuyulmuş düyü əlavə edir, yaxşıca qarışdırırlar. Hazır tənək yarpaqlarının iç (tüklü) tərəfinə təxminən 15 qr. farş qoyub bükürlər. Hazırlanmış dolmaları bükülən tərəfi aşağı olmaqla dayaz qazana bir neçə qat düzərək, azacıq su əlavə edir, üstünü kiçik boşqabla qapayırlar, qapağını örtərək vam istilikdə bişirirlər.

Dolma nimçələrə çəkilir, isti halda süfrəyə verilir. Yandında ayrıca piyalədə sarımsaklı qatıq verirlər.

Ərzaqlar: 400 qr. yumşaq qoyun əti, 150 qr. təzə tənək yarpağı, 2 əd. soğan, 20 qr. düyü, 50 qr. göyərti, 3 qr. nanə, 100 qr. qatıq, 5 qr. sarımsaq, 30 qr. düyü, tama görə duz, istiot, 50 qr. quyruq.

Qeyd: Qışda tənək dolmasını duza qoyulmuş tənək yarpaqlarından bişirirlər. Bu zaman yarpaqları soyuq suda yuyub isti suda pörtürlər...

7. Qoyun ətindən kələm dolması

Yumşaq qoyun və ya mal ətini soğanla birlikdə ət maşınının xırda gözündən keçirir, duz, istiot, darçın xırda doğranmış keşniş, şüyüb vururlar. Düyüni təmizləyir, yuyub ətə əlavə edirlər. Farşa təzə pomidor və yaxud pomidor məti vurur, yaxşıca qarışdırırlar. Şabalıdı təmizləyir, turş heyvanı dilim-dilim doğrayırlar. Kələmin üst qabıqlarını və kötüyünü çıxarıb atır, qalan yarpaqlarını açır, qaynar suda pörtürlər. Soyuduqdan sonra kələm yarpaqlarını seçərək arxadakı qalın hissəsini uzununa kəsirlər. Hazırlanmış kələm yarpaqlarının içində 30 qr. ət farşı, 1 ədəd şabalıd, bir dilim heyva qoyaraq dördkünc formada bükürərlər. Sonra qazanın içində bir-iki ədəd yarpaq qoyaraq üzərinə qaynar su əlavə edirlər.

Dolmaları nimçəyə çəkir, üstünə öz suyunda töküb darçın səpir və süfrəyə verirlər.

Ərzaqlar: 300 qr. yumşaq, qoyun və ya mal əti, 500 qr. təzə boş kələm, 50 qr. düyü, 2 əd. baş soğan, 30 qr. şabalıd, 30 qr. turş heyva, 1 çəqaşıçı pomidor məti, 50 qr. göyərti, 3 qr. darçın, tama görə duz, istiot.

8. Qoyun ətindən badımcan dolması

Orta irilikdə təzə körpə badımcanları soyuq suda yuyur, saplaqlarını dibindən kəsir, qaynar suda pörtür, sonra aşsusəndə soyudurlar. Badımcanları iki əl arasında ovoşdurub, biçaqla uzununa nazik çərtərək tumalarını çıxarırlar. Sonra sıxıb duzlayırlar.

Yağlı qoyun və ya dana ətini soğanla birgə ət maşınının iri gözündən keçirir, farş hazırlanır, duz, istiot, doğranmış pomidor əlavə edib tavada qovururlar. Hazır olduqdan sonra təzə reyhan yarpaqlarını doğrayır, döyülmüş darçın, sarıkök

əlavə edir, yaxşıca qarışdırırlar. Hazırlanmış badımcanların içində qiyəmə doldurulur, üst-üstə dayaz qazana düzülür. Azacığ qaynar su tökürlür, qazanın qapağı örtülü halda bişirilir. Hər nimçəyə 2-3 dolma qoyur, üstünə öz suyundan tökürlər, darçın səpir, süfrəyə verirlər. Ayrıca piyaladə qatıq verilir.

Ərzaqlar: 400 qr. qoyun və ya dana əti, 500 qr. badımcan, 2 əd. baş soğan, 40 qr. ərinmiş yağı, 1 əd. pomidor, 30 qr. göyərti və təzə reyhan, 3 qr. darçın, 1 qr. sarıkök, tama görə duz, istiot, 100 qr. qatıq.

9. Qara ciyər və qoyun quyruğundan əzmə

Qoyunun qara ciyərini yuyub, üzərindəki pərdəni təmizləyir, duzlu suda hazır olana qədər bişirirlər. Duzlu suda qoyunun quyruğunu pörtürlər. Bundan sonra qara ciyər və quyruğu təmiz taxta üzərində qiyəməkəşlə əzir və yaxud ət maşınınından keçirirlər. Alınmış kütləni qarışdıraraq bir müddət qovururlar. Hazır əzmənin üzərinə duz, istiot səpir, qaynar halda nimçələrdə süfrəyə verirlər.

Ərzaqlar: 400 qr. qara ciyər, 50 qr. quyruq, tama görə duz, istiot.

10. Qoyun ətindən bütöv təndir kababı

Cavan yağlı erkək quzunu yaxşıca yuyur, dəsmalla qurulayıb, duz, istiot sürütür, içərisinə azacığ iç piyi qoyur, qarınını sapla tikir, ortadan şıssayağı ağaca keçirirlər. Sonra ağacı təndirdə közün üstünə qoyurlar. Quzunu tez-tez öz oxu ətrafında çevirir, üzərinə tez-tez limon sıxırlar. Bu zaman elə etmək lazımdır ki, ət yanmasın; bu minvalla təxminən bir saat müddətində onu fırlayırlar. Quzu əti o vaxt hazır olur ki, kürək tərəflərini biçaqla deşdikdə ağ şirə çıxır, üzəri isə xına

təki qızarır. Bu zaman quzunu ağac şışindən çıxarıır iri məcməyidə məclis süfrəsinə verirlər. Quzu bıçaqla kəsilir, nimçələrə yiğilir, yanına limon, sumaq və xırda doğranmış baş soğan qoyulur.

Ərzaqlar: 8-10 kq-lıq bütöv erkək quzu, 2 əd. limon, 200 qr. sumaq, 1 kq. baş soğan, 2 dəstə keşniş, tama görə duz, istiot.

11. Qoyun ətindən çoban qovurması

Qoyun ətini iri parçalara doğrayır, üzərinə qoyun quyuğu əlavə edir, duz, istiot vurub qazanda qovururuq. Sonra üzərinə təzə, yaxud quru alça əlavə edir, az miqdarda ət suyu və ya adı su töküb hazır olana qədər bişiririk. Hazır olanda üzərinə keşniş, şüyünd səpirik.

Xörəyin yanında süfrəyə lavaş verilir.

Ərzaqlar: 700 qr. qoyun əti, 100 qr. qoyun quyuğu, 30 qr. alça, 30 qr. göyərti, tama görə duz, istiot.

12. Qoyun ətindən buglama

Qoyun ətini iri parçalara doğrayır, duz səpir, hər tərəfini qızığın yağda qizardırıq. Sonra üzərinə doğranmış baş soğan, ət suyu, yuyulub isladılmış quru alça töküb pörtürük. Qabaqcadan islağa qoyulmuş lobyanı ayrıca duzsuz suda bişirir, yarıbişmiş halda ətin üzərinə əlavə edirik. Sonra balqabağı ayrıca təmizləyir, kub şəklində doğrayıb ətlə lobyanın üstünə əlavə edir, üzərinə azacıq şeker tozu səpir, qapağını örtərək 20-30 dəqiqə pörtürük. Hazır buglama orta qatılıqda olmalıdır. Buglamanı süfrəyə verərkən nimçəyə çəkir, üzərinə keşniş, şüyünd səpir, yanında istiot və darçın veririk.



Ərzaqlar: 600 qr. qoyun əti, 50 qr. xırda lobya, 300 qr. balqabaq, 50 qr. ərinmiş yağ, 2 əd. soğan, 10 qr. şeker tozu, 30 qr. göyərti, 15 qr. quru alça, 1 qr. darçın, tama görə duz, istiot.

13. Tavada sirkə-şirəli lüləkabab (Şəki sayağı)

Qoyun əti, baş soğan və kartofla birgə ət maşınınından keçirilir, duz, istiot vurulub yaxşıca qarışdırılır. Qiymədən əl ilə uzunsov lülə kababkar düzəldilir, qızmış tavada az miqdarda yağda qizardılır. Ayrıca tavada çoxlu yağda soğanca qovurur, qızarmış lülələri soğançanın üstünə yiğir, taxta qaşıqla yavaş-yavaş qarışdırırıq. Sonra kasaya 1 çəqaşığı şəker tozu, 1 çəqaşığı üzüm sirkəsi, bir az da qaynar su əlavə edib qarışdırır, yeməyin üstünə tökür, vam istilikdə 10 dəqiqə bişiririk. Sirkə-şirəli lüləni, adından da göründüyü kimi oddan bir az şirəli götürür və tavada isti-isti süfrəyə veririk.

Ərzaqlar: 600 qr. qoyun əti, 4 əd. kartof, 100 qr. ərinmiş yağ, 2 çəqaşığı şeker tozu, 2 xıraqasığı üzüm sirkəsi, tama görə duz, istiot.

Qeyd: Ayrıca doğranmış baş soğan verilir.



Balıq xörəkləri

1. Qızardılmış kür qızılbalığı

*B*u, çox nadir balıq növüdür. Dadı və ətri bütün balıqlardan seçilir. Əti qızılı rəngə çalır. Təzə qızıl balıq təmizlənir, uzunsov, fal-fal 80-100 qramlıq tikələrə doğranır, üzərinə duz, istiot vurulur. Unla hər iki tərəfi urvalanıb, azacıq bitki yağı vurulmuş qızğın tavada ehmalca qızardılır. Bu balıq yağlı və zərif olduğuna görə elə etmək lazımdır ki, tavaya yapışmasın.

Süfrəyə veriləndə doğranmış baş soğan, limon, göyərti ilə bəzədir. Ayrıca qabda narşərab verilir.

Ərzaqlar: 500 qr. qızıl balıq, 20 qr. bitki yağı, 30 qr. un, bir baş soğan, 1 əd limon, 20 qr. göyərti, 2 ç/qasıçı narşərab, tama görə duz, istiot

2. Qızardılmış xəşəm balığı

*B*alığın pullarını təmizləyir, başını və quyruğunu kəsir, içalatını çıxarıır, yaxşıca yuyur, ya bütöv halda, ya da ortadan uzununa bölüb parçalara doğrayırıq. Sonra duz, istiot vurur, una batırıb tavada qızğın yağıda üzü qırmızı qabıq bağlayana qədər qızardırıq. Süfrəyə verəndə, qızardılmış balığı nimçəyə yiğib yağını üstünə gəzdirir, göyərti ilə bəzəyirik. Ayrıca qabda narşərab verilir.

Ərzaqlar: 1 kq balıq, 30 qr. un, 50 qr. bitki yağı, 50 qr. göy soğan, 1 x/qasıçı narşərab, tama görə duz, istiot.

3. Suda bişirilmiş suf balığı

Təmizlənib, yuyulmuş balığı bütöv ya da ki, parçalara bölünmiş halda adı qazana və ya uzunsov balıq qazanına qoyur, üzərinə doğranmış yerkökü, soğan, kərəviz, dəfnə yarpağı və sirkə tökür, duz, istiot vurub soyuq su əlavə edirik. Balığın üstü su ilə örtülməlidir. Sonra 10-15 dəqiqə bişiririk. Hazır balığı süfrəyə verərkən kəfkirlə qazandan çıxarıır, uzunsov nimçələrə qoyur, ayrıca bişmiş kartof, limon və cəfəri göyü ilə bəzəyirik. Yanında zövqə görə pomidor mətindən hazırlanmış sous və ya narşərab verilir.

Qarnır üçün: 500 qr. kartof, 1əd limon, 1 dəstə cəfəri göyü.

Ərzaqlar: 1 kq balıq (1 ədəd), 50 qr. göy soğan, 50 qr. yerkökü, 50 qr. kərəviz, 1əd dəfnə yarpağı, 25 qr. sirkə, tama görə duz, istiot.

4. Qızardılmış farel (şamayı) balığı

Hazırlanmış farel balığını qurulayır, duz, istiot vurub unla urvalayır, qızğın yağıda hər iki üzünü qızardırıq. Hazır balığı nimçələrə yiğir, üzərinə limon şirəsi və ya sirkə əlavə edirik. Xırda doğranmış cəfəri göyü səpir, yanına bişmiş kartof düzür, üzərinə öz yağından tökülür. Limon dilimləri ilə bəzəyirik.

Ərzaqlar: 1 kq balıq (1 ədəd), 500 qr. kərə yağı, 50 qr. un, 500 qr. kartof, 1 əd limon, 30 qr. cəfəri göyü, tama görə duz, istiot.

5. Balıq küküsü

*Q*uru balığı buxarda və ya azacıq suda qazanın dibinə qoyur, üzərinə nimçə örtür, bişiririk, Sonra dərisini soyub, sümüklərini çıxarırıq. Doğranmış baş soğanı yağıda qızardır,

tavada hazırladlığımız balığın üstünə tökürük. Ayrıca qabda yumurtaları sindirir, üzərinə un və narın doğranmış nanə əlavə edib çalırıq. Sonra balığın üstünə tökür, ağızını örtür, qızdırıcı sobada bişiririk.

Süfrəyə verəndə üstünə doğranmış keşniş səpirik.

Ərzaqlar: 500 qr. pullu quru balıq, 40 qr. ərinmiş yağı, 2 əd baş soğan, 2 x/qasığı buğda unu, 3 əd yumurta, 10 qr. nanə, 20qr. keşniş.

6. Təndirdə bişmiş çəki balığı

Çəki (sazan) balığının, içi təmizlənir, içində alça turşusu, duz, istiot vurulur, başı ilə ayağı qövs şəklində bağlanır, isti təndirdə bişirilir. Süfrəyə verdikdə bütöv halda nimçəyə qoyulur, halqavarı doğranmış baş soğan və limon dilimləri ilə bəzədirilir, üzərinə cəfəri göyərtisi səpilir.

Ərzaqlar: 1 əd iri çəki balığı, 20 qr. alça turşusu, 2 əd baş soğan, 1 əd limon, 50 qr. cəfəri göyü, tama görə duz, istiot.



Kabablar

1.Tikə kabab

Erkək quzu və ya cavan qoyun ətinin bel və arxa qabırğı hissəsini 10-15 sm.uzunluğunda, hərəsi 40-50 qr. olan tikələrə doğrayırıq. Duz,istiot vurur, xırda doğranmış baş soğan, azacıq lumu şirəsi əlavə edib, yaxşıca qarışdırırıq, sərin yerdə, emallı qabda 2-3 saat saxlayırlar. Sonra paslanmayan metal-dan olan şışlərin hər birinə təxminən 3-4 parça ət keçirirlər. Manqalda köz üzərində tədricən çevirməklə hər tərəfini bərabər dərəcədə qızardırlar. Çalışmaq lazımdır ki, kabab qızararkən yanmasın. Bunun üçün alovlu kömürü ya yelləyib söndürmək, ya da üzərinə duzlu su səpmək lazımdır.

Hazır kabab isti-isti süfrəyə verilir. Nimçəyə yiğanda yanna xırda doğranmış baş soğan və göyərti, sumaq və limon dilimləri ilə bəzəyirlər. Yay vaxtı süfrəyə şısdə qızardılmış bütöv pomidor da verilir. Kababın yanında həmçinin təzə və duza qoyulmuş tərəvəzlərdən salatlar, təndir çörəyi və ya lavaş qoyulur. Ayrıca qabda təbii nar şirəsi və yaxud narşərab verilir.

Ərzaqlar: 1 kq qoyun ətinin bel hissəsi (sümüklü), 2 əd baş soğan, 1 əd limon, 4 əd pomidor, 10 qr. sumax, 20 qr. göyərti, tama görə duz, istiot.

2.Tas kababı

Yağlı, sümüklü qoyun ətini yuyur, 30-40 sm ölçüdə tikələrə bölrük. Sonra baş soğanı halqa-halqa doğrayır, duz,

istiot, sarıkök, çoxlu sumaq vurub ətlə qarışdırırıq. Bu qarışığa yarım stəkan su töküb dərin tavada vam odda bişiririk. Ət bişənə yaxın təmizlənmiş şabalıdı onun üzərinə tökür və qarışdırırıq. Şabalıd bişəndə xörəyin hazır olmasını təyin edirik.

İsti xörəyi nimçəyə çəkir, üzərinə xırda doğranmış göyərti səpir və süfrəyə veririk.

Ərzaqlar: 500 qr. sümüklü qoyun əti, 4 əd baş soğan, 20 qr. sumax, 1 çimdik sarıkök, 100 qr. şabalıd, tama görə duz, istiot.


3.Lülə-kabab

Yağlı erkək qoyun, yaxud dana ətinə azacıq quyruq, soğan, duz, istiot vurub ət maşınından keçirirlər. Hazır farşın yarısını ikinci dəfə maşından keçirir, soyuq su əlavə edib o biri yarısı ilə yaxşıca qarışdırır, farşı əlin qıraqı ilə döyəcləyirlər. Bir müddət soyuducuda saxlayırlar ki, farş bir az bərkisin. Sonra farşı balaca hissələrə ayılır, əli sulayaraq hər şisdə üç ədəd olmaqla 8-10 sm. uzunluğunda lülə formasına salır, manqalda közərmış kömürün odunda üzü qabıq bağlayana qədər qizardır, sonra o biri üzünü çevirirlər. Manqalda od alovlu olmamalıdır. Lülə-kabab qizardıqda onu şişdən çıxarıır, isti-isti nimçələrə çəkir, üzərinə doğranmış baş soğan və şisdə bişirilmiş pomidor qoyulur. Lülə-kabab adətən, lavaşla yeyilir. Süfrəyə yanında ayrıca narşərab verilir.


Ərzaqlar: 1 kq qoyun və ya mal əti, 50 qr. quyruq, 3 əd baş soğan, 10 qr. sumax, 1 x/qasıçı narşərab, 4 əd pomidor, 20 qr. göyərti, tama görə duz, istiot.











4. Qazan-kabab

Qazan kababı üçün erkək qoyun ətinin bel, qabırğa və ya bud əti götürülür. Əti 35-45 qramlıq dördkünc parçalara bölürlər. Baş soğanı nazik, halqa şəklində doğrayırlar, ət və soğanı xüsusi dayaz qazanda azacıq ərinmiş yağla tez-tez qarışdırıq qarışdırıq pörtürlər. Sonra duz, istiot vurur, qazanın qapağını örtüb vam odda qaynadırlar. Elə etmək lazımdır ki, ət yanmasın. Bir müddət bişidikdən sonra üzərinə zəfəranlı su əlavə edirlər. Kabab bişən zaman suyu çox çəkilərsə, üzərinə azacıq qaynar su əlavə etmək olar. Kababın hazır olması üçün su tam çəkilməlidir, ətin şirəsi qalmalıdır. Qazan kababı qızardıqda onu nimçəyə çəkir, üstünə nar dənələri və göyərti səpirlər. Qazan kababının yanında süfrəyə duzlu xiyar və limon dilimləri verilir.

Ərzaqlar: 1 kq qoyun əti (bel və ya qabırğa hissəsi) 50 qr. ərinmiş yağ, 2 əd baş soğan, azacıq zəfəran suyu, 30 qr. keşniş və ya şüyəd, yarım əd. nar, yarım ədəd limon, tama görə duz, istiot.

5. Tava-kabab

Yumşaq qoyun ətinə duz, istiot vurur, soğan qatıb ət maşınınından keçirir, farşı yaxşıca qarışdırırıq. Sonra bu ətdən hər paya 2-3 ədəd olmaqla girdə tava kababı düzəldir, kiçik tavada (yaxşı olar ki, paylıq tavallarda) ərinmiş yağıda hər iki üzünü qızardırıq. Tava kababı hazır olduqda üstünə çalılmış çiy yumurta vurur, tam bişirirlər. Hazır xörəyin üstünə, doğranmış keşniş və göy soğan səpir, yanında ayrıca sumaq verirlər. Adətən, tava kababı bir paylıq tavallarda bişirilir və həmin qabda da nimçəyə qoyularaq süfrəyə verilir.

Ərzaqlar: 500 qr. qoyun əti, 2 əd. baş soğan, 50 qr. ərinmiş yağı, 4 əd yumurta, 1 ç/qasığı sumax, tama görə duz, istiot.

6. Ciyər kababı

Qoyun və dana ciyərini 2sm qalınlığında dördkünc şəkil-də doğrayırıq. Ayrıca erkək qoyunun quyuğundan yastı tikə-lər kəsir, duz,istiot vururuq. Ciyərləri quyuqla birgə növbəli şəkildə şişə keçiririk. Elə edirik ki, bir şisdə üç ciyər, üç quyuq olsun. Sonra kababı manqalda qaynar köz üzərində tüstüsüz və alovuz qızardırıq. Hazır kababı süfrəyə doğranmış soğan və qızardılmış pomidorla veririk.

Ərzaqlar: 800qr. qara ciyər, 200qr. quyuq, bir baş soğan, 4əd pomidor, tama görə duz,istiot

7. Toyuq kababı

Orta çəkidə yağlı toyuğunu təmizləyib yuyur, 30-40 qramlıq parçalara doğrayırıq. Sonra duz, istiot vurub üzərinə azacıq zeytun yağı çəkirik. Manqalda köz üzərində hər iki tərəfini qızardırıq. Süfrəyə toyuq kababının yanında doğranmış göy soğan, duzlu xiyar və limon dilimləri veririk.

Ərzaqlar: 1 kq toyuq, 20 qr. bitki yağı, yarım əd. limon, 50 qr. göy soğan, 50 qr. duzlu xiyar, tama görə duz, istiot.

8. Tərəvəzlərdən kabab

Qabılıqlı badımcanı yuyur, dumasını-saplağını kəsib uzu-nuna yarırıq. İçərisini duzlayır, ora nazik, uzun doğranmış qoyun quyuğu doldururuq. Ayrıca suda yarı bişmiş orta ölçülü kartofu şişə çəkirik. Sonra badımcanı, bütöv duması

qopmuş pomidoru, qırmızı şirin uzun bibəri şişə keçirir, manqalda, köz üstündə qızardırıq. Nümcədə birlidə süfrəyə veririk. Bunlar süfrəyə ət kababları ilə birlidə də verilə bilər.

Ərzaqlar: 1 kq. badımcan, 200 qr. qoyun quyuğu, 4 əd. kartof, 4 əd. pomidor, 4 əd. bibər, duz, istiot tama görə.

9. Nərə balığı kababı

Təzə nərə balığını qaynar su ilə təmizləyir, ortasından ağ onurğa damarını çıxarıır, 50-60 qramlıq uzunsov tikələrə doğrayırıq. Duz və istiot vurub şışlərə çəkir, üzərinə azacıq pomidor məti vurur (qırmızımtıl olması üçün) sonra manqalda qızığın kömürün üstündə hər iki tərəfini çevirməklə 8-10 dəqiqliq qızardırıq. Süfrəyə verərkən balığın yanında doğranmış soğan, limon, duza qoyulmuş zeytun və ayrıca qabda narşərab veririk.

Ərzaqlar: 800 qr. nərə balığı, 2 əd. baş soğan, 1ədəd limon, 40 qr. zeytun (duza qoyulmuş), 5 qr. pomidor məti (tomat), 20 qr. narşərab, tama görə duz, istiot.

10. Uzunburun balıq kababı

Uzunburun balığı qaynar suda təmizləyir, üst sümükləri ni kəsir, bel damarını çıxarıır, bərabər hissələrə bölüb duz, istiot vururuq. Balığı hər paya 2 parça olmaqla şışlərə çəkir, üzərinə günəbaxan yağı sürtür, alovuz kömür üzərində çevirə-rək 7-8 dəqiqliq qızardırıq. Hazır kababı nimcələrə çəkir, yanında doğranmış baş soğan, yaxud göy soğan, dilimlənmiş pomidor, limon, ya da narşərab veririk.

Ərzaqlar: 600 qr. balıq, 30 qr. bitki yağı, 4 əd. pomidor, 1 əd. baş soğan, yarım əd limon, 1 x/qasığı narşərab, tama görə duz, istiot.

Tərəvəz xörəkləri

1. Pencər qovurması (yabanı göyərti)

Pencəri təmizləyir, soyuq suda yuyur, köklərini kəsir, qaynar suda pörtür, aşsuzəndə soyuduruq. Sonra taxta üzərində iri biçaqla xırda-xırda doğrayır, üzərinə doğranmış göy soğan, kəvər əlavə edir, duz, istiot vurub ərinmiş yağda qovururuq. Üzərinə yumurta çalır, tavanın qapağını örtüb bişiririk. Yumurta bərkiyəndə pencər qovurması hazır olur.

Xörəyi nimçələrə çəkir, üstünə azacıq qatıq töküb süfrəyə veririk.

Ərzaqlar: 500 qr. pencər, 50 qr. göy soğan, 50 qr. kəvər, 100 qr. ərinmiş yağ, 4 əd. yumurta, 200 qr. qatıq, tama görə duz, istiot.

2. Kartof qızartması pendirlə

Kartofu qabıqlı, külləmə bişirir, sonra qabığını təmizləyib xırda kub şəklində doğrayırıq. Yağ sürtülmüş tavaya tökür, üzərinə bir parça kərə yağı qoyuruq. Sonra üstünə ovulmuş ağı pendir (brinza) səpir qızdırıcı şkafda 5-10 dəqiqə qızardırıq.

Ərzaqlar: 500 qr. kartof, 100 qr. kərə yağı 150 qr. ağı pendir, 30 qr. keşniş.

3. Balqabaqla lobya bişməsi

Quru lobyanın şisməsi üçün onu axşamdan, yaxud 5-6 saat qabaq soyuq suda islağa qoyurlar. Sonra duzsuz suda

bişirir, süzgəcdən süzürər. Balqabağı təmizləyir, dördkünc formada xırda-xırda doğrayır, yağda bişirirlər. Bişənə yaxın üzərinə soğança əlavə edirlər. Tavadakı balqabaq hazır olanda isladılmış quru alça, bişmiş lobyani əlavə edir, şəkər, darçın, duz, istiot səpib tam bişirirlər.

Hazır xörəyi süfrəyə verəndə üzərinə azacıq yağ çəkirər.

Ərzaqlar: 400 qr. balqabaq, 50 qr. loba, 50 qr. ərinmiş kərə yağı, 2 baş soğan, 10 əd. alça qurusu, 20 qr. şəkər kirşəni, 1 çımdık darçın, tama görə duz.

4. Kartof kotleti

Yuyulub təmizlənmiş kartofu suda tam bişirir, suyunu süzüb azacıq quruduruq. Sonra əzişdirir, ya da ət maşınından keçirir, üzərinə yumurta əlavə edir, duz vurur, yaxşıca qarışdırıb kotlet formasına salırıq. Unla urvalayıb tezliklə ərinmiş yağda qızardırıq.

Hazır kotletləri hər paya 2 əd. olmaqla nimçələrə yiğir, üzərinə yağ tökür və süfrəyə veririk.

Ərzaqlar: 1 kq. kartof, 2 əd. yumurta, 40 qr. un, 100 qr. yağ.

5. Göy lobya çığırması

Siyrimsiz göy lobyanı soyuq suda yuyur, hər iki başını kəsir, xırda-xırda 2 sm. qalınlığında doğrayır, azacıq suda pörtürlər. Baş soğanı xırda doğrayıb, ərinmiş yağda qovurur, pörtülmüş lobyanı əlavə edir, bir müddət bişirirlər. Lobya hazır olana yaxın duz, istiot vurur, yumurta çalırlar. Tavanın qapağını örtür, tam bişirirlər.

Süfrəyə verərkən üstünə öz yağından süzür, darçın və xırda doğranmış keşniş səpirlər. Yanında piyalədə qatıq da verilir.

Ərzaqlar: 500 qr. göy lobya, 4 əd. yumurta, 100 qr. ərinmiş yağı, 2 baş soğan, 1 çimdik darçın, tama görə duz, istiot.

6. Quru lobya şirfilli

*İ*ri quru lobyanı axşamdan soyuq suda isladır, az miqdarda duzsuz suda tam bişirirlər. Sonra öz suyu ilə əzir, süzgəcdən keçirir, üzərinə döyülmüş qoz ləpəsi əlavə edir, duz, istiot vurub yaxşıca qarışdırırlar.

Süfrəyə verəndə üzərinə kərə yağı əlavə edir, azacıq darçın səpirlər.

Ərzaqlar: 300 qr. quru lobya, 100 qr. qoz ləpəsi, 100 qr. kərə yağı. 1 çimdik darçın, tama görə duz, istiot.

7. Balqabaq qaysı ilə

*B*alqabağın qabığını soyur, tumalarını təmizləyir, dördkünc şəkildə doğrayır, yağda azacıq bişirir, üzərinə xama əlavə edib pörtürlər.

Qaysını yuyur, şısməsi üçün bir müddət suda saxlayır, sonra az miqdarda suda bişirir, üzərinə şeker tozu və un əlavə edərək ezişdirirlər. Hazır qaysı kütləsini balqabaqla qarışdırır, yenidən bir bugum qaynadırılar. Sonra nimçəyə çekir, üzərinə kərə yağı və darçın səpir, qaysı ilə bəzəyirlər. Süfrəyə qaynar halda verirlər.

Ərzaqlar: 300 qr. balqabaq, 100 qr. qaysı, 50 qr. kərə yağı, 1x/qasığı un, 1x/qasığı şeker, 1 çimdik darçın, 100 qr. xama.

Plovlar (aşlar)

*P*lovlar, əsasən düyüdən bişirilən, dənəvər halında bir sıra qaralar, xuruşlar, ədviiyyələr və s. əlavə etməklə xüsusi texnoloji qaydada hazırlanın milli Azərbaycan xörəkləridir.

Düyü xörəkləri ölkəmizdə çəltik əkilən bölgələrdə daha mühüm yer tutur. Belə ki, Astara-Lənkəran, Şəki-Zaqatala zonalarının əhalisi düyü xörəklərinə və plova daha çox müraciət edirlər.

Hazırlanma üsullarına görə plovu iki qrupa ayırmak olar: süzmə, dəmyə və ya daşdırma. Bəzi plovlar mürəkkəb üsullarla hazırlanır. Belə ki, düyunü dəmə qoyanda xuruşu ciy və yaxud bişmiş halda qazanın dibinə yiğir, üzərini müəyyən qabla örtür, düyunü tökürlər.

Plov bişirmək üçün uzunsov, parlaq, şüşəvari "Sədri," "Akulə," "Xan" və buna uyğun keyfiyyətli düyülərin seçilməsi tövsiyə edilir. Xalis plov bişirmək üçün düyunü arıtladıqdan sonra iliq duzlu suda 2-3 saat islatmaq lazımlı gəlir. İslanma nəticəsində düyunün dənələri nisbətən şişir, üzərində olan zərif kraxmal çıxır və o, eyni bərabərdə suda bişmək xassəsi kəsb edir. Bundan sonra islanmış düyunü bir daha iliq su ilə yuyurlar. Bir kiloqram düyüyə 5 litr su və 50 qram duz götürülür. Düyüni iri mis və paslanmayan poladdan hazırlanmış qazanda bişirmək məsləhət görülür. Düyüni qaynayan suya tökür, kəfkirlə qarışdıraraq təxminən 10-12 dəqiqə qaynadır, yarıbüşmiş olduqda (düyunün növündən, odun, suyun miqdarından, istiliyindən asılıdır) aşşuzənə töküb süzürərlər. Bəzən süzülmüş düyunün üstünə iliq su gəzdirirlər ki, həlimi

getsin. Ancaq bu üsul müasir pardaqlanmış şüşəvari, uzunsov düyülərə şamil edilmir.

Plovun qazmağını hazırlamaq üçün (Şekisayağı) qazanın dibini yağılayır, azacıq qızdırır, ayrıca qabda süzülmüş düyüdən bir az hissə götürür, ona qatıq, yumurta, zəfəran, cirə, keşniş toxumu (döyülmüş), əlavə edib yaxşıca qarışdırır qaynar yağlanmış aş qazanının dibinə tökür, qaşıqla və ya kəfkirlə bərabər yayırlar. Sonra aş qazanını odun üstündə azacıq qızdırıb süzülmüş düyunü kəfkirlə hissə-hissə təpəcik formasında qazana yiğir, üzərinə zəfəran suyu səpir, zirə tökür, plovun üzərinə azacıq ərinmiş kərə yağı gəzdirirlər. Plov 1,5 saat zəif odda dəmdə qalmalıdır. Plov odun üstündən götürüləndən sonra 5-10 dəqiqə yer dəmində qalır. Bu zaman qapağını açaraq ondakı buxar suyunu kənara tökmək lazımdır. Hazır plov süfrəyə veriləndə düyunü təpəcik şəklində nimçəyə çəkir, yanına qazmaq və xuruşu qoyulur, üzərinə ərinmiş qaynar kərə yağı səpilir.

Yaxşı dəm almış plov dənəvər, elastik və etirli olmalıdır.

Azərbaycan xalqında plov xörəyinə böyük pərəstiş var. Məclislərdə plov həmişə bütün xörəklərdən sonra verilir. Hətta plovun şəninə mahnilər da oxunur.

Azərbaycan mətbəxində plovun yüzdən çox növü var. Biz bu kitabda siz 20 plov növü ilə tanış edəcəyik.

Qeyd: Bütün plovların bişirilməsi və qazmağın düzəldilməsi əvvəlki səhifədə göstərilmişdir.

1. Qiymə plov

Doyun ətinin tikələrini yuyur, xırda-xırda doğrayır, duz, istiot vurur, baş soğanla birgə ya ət maşınının iri gözündən keçirir, ya da qiyməkeşlə döyüruk. Sonra yağda qovurur, üzərinə təmizlənib yuyulmuş kişmiş və zoğal axtası əlavə edirik. Şabalıdin başını kəsir, duzlu suda bişirib qabığından

təmizləyir, xırda doğrayıb qızardılmış qiymənin üzərinə tökür, zəfəran və darçın vururuq. Sonra yaxşıca qarışdırır, qazanın qapağını örtüb 10 dəqiqə vamlı bişiririk.

Hazır plovu təpəcik şəklində nimçəyə yiğir, üzərinə azacıq ərinmiş kərə yağı gəzdirir, qazmaq qoyulur, qiymə isə şirəsi ilə yanına tökülür və süfrəyə ayrıca cuxur nimçələrdə verilir.

Ərzaqlar: 600 qr. yumşaq qoyun əti, 300 qr. düyü, 50 qr. ərinmiş yağı, 40 qr. kişmiş, 30 qr. zoğal axtası, 2 baş soğan, 100 qr. şabalıd, 1 çımdık darçın, 0,5 qr. zəfəran, tama görə duz, istiot.

2. Turşu qovurma plov

Doyun ətinin yumşaq hissəsindən 20-25 qramlıq tikələr doğrayır, duz, istiot vurur, dayaz qazanda azacıq ərinmiş yağda qovurur, bir qədər bulyon, yaxud qaynar su töküb və istilikdə bişiririk. Suyu çəkilənə yaxın ayrıca hazırlanmış soğançaya əlavə edib qarışdırır, bir müddət də bişiririk. Bişənə yaxın yuyulmuş albuxara və alça qurusu, azacıq zəncəfil əlavə edirik. Xuruş hazır olandan sonra zəfəranlı plovu nimçələrə çəkir, qazmaqla bəzəyirik. Turşu qovurma xuruşunu isə ayrıca cuxur qabda süfrəyə veririk.

Ərzaqlar: 500 qr. qoyun əti, 500 qr. düyü, 2 əd. baş soğan, 30 qr. albuxara, 20 əd. alça qurusu, 1 çımdık zəncəfil, 100 qr. ərinmiş yağı, 0,5 qr. zəfəran, 1 çımdık keşniş toxumu qazmağa, tama görə duz, istiot.

3. Balqabaqla lobyalı aş

Balqabağın qabığını soyub, içini təmizləyir, uzun-uzun kəsib dördkünc formada 3-4 sm enində nazik təbəqələrə doğrayır, bir az soyuq su töküb bişiririk. Balqabaq öz suyunu

da buraxır. Bişmiş balqabağı süzgəcdən sözür, onun suyuna duzlu su əlavə edir və aşın düyüsünü bişiririk. Ayrıca tavada döyülmüş qoz ləpəsini ərinmiş yağda qovurur, içində qabaqcadan isladıb bişirilmiş lobya qatırıq. Balqabağın üzərinə darçın səpir, qazmaqdan sonra aşın altına döşəyir, üstünə bir az düyü tökür, sonra qoz ləpəsini lobya ilə birgə səpir, qat-qat düyü tökür, aşı dəmə qoyuruq. Sonra aşı nimçələrə çekir, qazmaq qoyur, yanında şəkər kirşanı süfrəyə veririk.

Ərzaqlar: 200 qr. balqabaq, 300 qr. düyü, 100 qr. ərinmiş kərə yağı, 40 qr. şəkər kirşanı, 100 qr. qoz ləpəsi, 100 qr. quru lobya, yarım qr. zəfəran, 1 çəqaşığı darçın, tama görə duz.

4. Adı südlü aş


Düyünü arıdıb yuyur, azacıq suda bişirir, üzərinə süd tökür, qaynadaraq arabır qarışdırırıq. Sonra bir az duz, zəfəran vurur, qatlaşana qədər qarışdırırıq, dəmə qoyuruq. Hazır aşın üzərinə kərə yağı, şəkər tozu, darçın və kişmiş tökürük.

Ərzaqlar: 400 qr. düyü, 3 stəkan süd, yarım qr. zəfəran, 50 qr. kərə yağı, 50 qr. şəkər kirşanı, 1 çımdık darçın, 500 qr. kişmiş.

5. Qatlıqlı aş

Təmizlənmiş buğdanı yuyub həvəngdəstədə, döyür, soyuq duzlu suya töküb bişiririk. Bişənə yaxın bir az islanmış düyü əlavə edirik. Sonra aş bişib suyunu çəkənə yaxın üzərinə ərinmiş kərə yağı tökür, zəif odda dəmə qoyuruq. Ayrıca qabda qatığı çalır, ona doğranmış şüyd, təzə nanə, döyülmüş sarımsaq əlavə edib qarışdırırıq.

Hazır aşın üstünə çalılmış qatıq töküb yeyərlər. Xörək süfrəyə çuxur nimçələrdə və ya kasalarda verilir.



Ərzaqlar: 200 qr. buğda, 60 qr. düyü, 100 qr. kərə yağı, 200 qr. qatıq, 30 qr. şüyd, 20 qr. nanə, 2 diş sarımsaq, tama görə duz.

6. Axtaçilov

Sümüksüz qoyun ətini xırda-xırda doğrayır, duz, istiot vurub suda azacıq pörtür, sonra soğança və zoğal axtasının bir hisəsini əlavə edib hazır olana qədər bişiririk. Düyünü ayrı qazanda azacıq duzlu suda qaynadır, bişənə yaxın qalan zoğal axtasını töküb qarışdırırıq. Düyü suyunu çəkib qatlaşanda ət xuruşunun bir hissəsini əlavə edir, azacıq zirə səpir, üstünü çıxur nimçə ilə örtür, qazanın qapağını qoyub bir müddət dəmdə saxlayırıq. Plov hazır olanda düyünü nimçəyə yiğir, üstünə qaynar kərə yağı tökürük. Ətlə zoğal axtasını isə ayrıca çıxur nimçələrdə süfrəyə veririk. Bu çilovun qeyri-adi qırmızı-çəhrayı rəngi, turşməzə dadı olur.

Ərzaqlar: 500 qr. düyü, 400 qr. yumşaq qoyun əti, 100 qr. ərinmiş kərə yağı, 2 baş soğan, 50 qr. axta zoğal, 1 çəqaşığı zirə, tama görə duz, istiot.

7. Çoban aşı

Sümüklü, yağlı qoyun ətini orta ölçüdə 40-45 qramlıq ti-kələrə doğrayır, yuyub azacıq duzlu suda bişiririk. Sonra suyunu sözür, qabaqcadan isladılmış düyünü bu suda qaynادırıq. Düyü bişənə yaxın pörtülmüş qoyun ətini və soğançanı əlavə edir, hazır olana qədər dəmə qoyuruq.

Hazır aşın üstünə ərinmiş kərə yağı əlavə edir, süfrəyə veririk. Yanında ayrı-qabda qatıq qoyulur.



Ərzaqlar: 500 qr. sümüklü erkək qoyun əti, 300 qr. düyü, 100 qr. ərinmiş yağı, 2 baş soğan, 100 qr. qatıq, tama görə duz, istiot.

8. Buğda aşı

Buğdanı təmizləyir, yuyur, yaş halda həvəngdəstədə döyürlər, qazanda soyuq suda bişiririk. Sonra duz vurur, suyu azalanda yenidən qaynanmış su əlavə edir, bir müddət də qaynadırıq. Buğda bişənə yaxın düyü əlavə edir, (1kq buğdaya, 200 qr. düyü hesabı ilə) və dəmə qoyuruq.

Hazır aşı nimçəyə çəkir, üzərinə qaynar ərinmiş kərə yağı tökürlər, darçın və şəkər tozu səpirik.

Ərzaqlar: 500 qr. buğda, 100 qr. düyü, 100 qr. yağı, 1ç\qaşığı darçın, 2 x\qaşığı şəkər tozu, tama görə duz.

9. Şəki çığırma plovu

Cücəni təmizləyib yuyur, azaciq suda yarı bişənə qədər qaynadırlar. Qazana baş soğan, limon duzu, duz, istiot atırlar. Sonra cücəni sudan çıxarır, 50-60 qramlıq parçalara doğrayır, üzərinə darçın səpirlər. Ayrıca qabda yumurtanı bişirib, qızarmış tikələrin üstünə tökürlər, zəfəran vurur, turş cüce suyunun yarısını əlavə edib qapağının örtürlər. Yumurta və cücelər turş bulyonda 5-6 dəqiqə vəm istilikdə bişirirlər.

Adı qaydada plov sözüb dəmə qoyurlar. Süfrəyə verərkən plovu təpəcik şəklində nimçələrə yiğir, yanına çığırma və üstünə qazmaq qoyurlar.

Yağ və çığırmanın şirəsi ayrıca piyalədə süfrəyə verilir.

Ərzaqlar: 1 ədəd cüce, 400 qr. düyü, 100 qr. kərə yağı, 4 əd. yumurta, 1 baş soğan, 1 x\qaşığı abqora, ya da 1 qr. lumu

duzu, yarım qr. zəfəran, 1 ç\qaşığı darçın, tama görə duz, istiot.

Qeyd: Aşı süfrəyə verərkən 100 qr. yağıda qızardılmış kişmiş səpilir.

10. Səbzi qovurmalı plov

Cavan erkək ətinin bud və bel hissəsini 30-35 qramlıq tikələrə doğrayır, duz, istiot vurub azaciq ərinmiş yağıda qovururlar. Üzərinə ayrıca hazırlanmış soğança, lumu duzu əlavə edirlər. Ət bişənə yaxın üzərinə xırda doğranmış, kəvər, keşniş, göy soğan, ispanaq əlavə edib yaxşıca qarışdırır, zəfəran suyu tökürlər. Bir müddət qaynadiqdan sonra xurus hazır olur.

Ayrıca yuxarıdakı qayda ilə zəfəranlı, qazmaqlı plov hazırlanır. Düyü təpəcik şəklində nimçəyə çəkilir, üzərinə ərinmiş qaynar kərə yağı tökürlər, süfrəyə verilir. Yanında çuxur nimçədə səbzi qovurma qoyulur.

Ərzaqlar: 500 qr. cavan erkək quzu əti, 400 qr. düyü, 2 baş soğan, 100 qr. ərinmiş kərə yağı. 2 qr. lumu duzu (ətə vurmaq üçün), 300 qr. göyərti (müxtəlif), yarım qr. zəfəran, tama görə duz, istiot.

11. Şüyud plov

Qoyun ətini və erkək qoyun quyruqlarını iri parçalara doğrayıb bişirir, üzərinə bir əd. baş soğan, alça turşusu, duz, istiot əlavə edirlər. Şüyudu doğrayıb düyü qaynayandan sonra qazana tökürlər, qarışdırır, 5-6 dəqiqə bişidikdən sonra süzürlər. Plovu dəmə qoyarkən bişmiş əti qazmaqdən sonra yiğir, üzərinə zəfəran suyu tökürlər, yağıda qovrulmuş kişmiş əlavə

edir, üstünü çuxur nimçə ilə örtürlər. Qalan düyünü üzərinə tökür, zəfəran çiləyib dəmə qoyurlar.

Hazır plov nimçələrə çekilir, üzərinə bişirilən qoyun əti qoyulur, qazmaqla bəzənir və süfrəyə verilir. Yanında qaynar (ərinmiş) yağı qoyulur.

Ərzaqlar: 800 qr. yağlı erkək qoyun əti, 500 qr. şüyüd, 400 qr. düyü, 100 qr. kişmiş, 2 baş soğan, 15 qr. alça turşusu, yarım qr. zəfəran, 100 qr. ərinmiş yağı, 100 qr. quyruq, 1 çimdir darçın, tama görə duz, istiot.


12. Paxlahı şüyüd plov

Paxlanın üst qabığını çıxarıır, tumalarını pərdədən təmizləyirik. Düyünün bişməsinə 5-6 dəqiqə qalmış həm paxlanı, həm də doğranmış şüyüdü qazana əlavə edir, kəfkirlə qarışdırırıq.

Quyruqlu erkək ətinin iri tikələrini turşulu, duzlu suda bişiririk. Plovu dəmə qoyan zaman ətin üzərinə istiot və zəfəran səpirik. Əti qazmaqdan sonra qazanın dibinə yiğir, üstünü çuxur nimçə ilə örtür, sonra düyünü tökürük, zirə, zəfəran səpib dəmə qoyuruq. Plov 1,5 saat dəmdə qalır.

Hazır plovu iri nimçələrə çekir, üzərinə bişmiş qoyun əti, qazmaq düzür, yanlarını quru meyvə (xurma) ilə bəzəyirik. Üstünə ərinmiş kərə yağı töküb süfrəyə veririk.

Ərzaqlar: 500 qr. yağlı erkək qoyun əti (sümüksüz), 100 qr. quyruq, 400 qr. düyü, 100 qr. paxla ləpəsi (paxlanın içi), 50 qr. kərə yağı, 300 qr. şüyüd, 50 qr. xurma və ya qaysı, 10 qr. alça turşusu, 1 çəqaşığı darçın, 1 çimdirik zirə, yarım qr. zəfəran, tama görə duz, istiot.



13. Kükü plov

Göyərtini təmizləyib yuduqdan sonra xırda-xırda doğrayır, azacıq yağda qovurur, duz, istiot vururlar.

Sonra yarı qovrulmuş göyərtini soyudur, üzərinə, yumurta çalaraq yaxşıca qarışdırır, hazır kütlənin hər iki üzünü ərinmiş yağda qızardırlar. Adi üsulla zəfəranlı plov hazırlayırlar.

Plovu nimçələrə çekir, üzərinə paxlava formasında doğranmış kükü və qazmaq qoyur, ərinmiş yağı tökürlər. Süfrəyə yanında ayrıca qatıq verilir.


Ərzaqlar: 400 qr. düyü, 4 əd. yumurta, 100 qr. ərinmiş kərə yağı, 500 qr. müxtəlif göyərtilər, 100 qr. qatıq, tama görə duz, istiot.

14. İçi doldurulmuş cücə plov

Cücəni təmizləyir, içalatını çıxarıır, tüklərini alovla ütüb yuyur, duzlayırıq. Kişmiş, qaysı, 1 çimdirik darçın, axta zoğal və təmizlənmiş badamı ərinmiş yağda qovurur, cücənin içərisinə doldurur, üzərinə azacıq zəfəranlı su vururuq. Düyünü adi qaydada bişiririk. Cücəni qazmağın üstünə qoyur, üzərinə düyü tökür, zəfəranlı su səpir, qazanın qapağını örtərək zəif odda dəmə qoyuruq.

Plov hazır olanda nimçəyə çekir, üzərinə doldurulmuş cücə və qazmaq qoyur, ərinmiş qaynar kərə yağı tökürük.

Ərzaqlar: 400 qr. düyü, 700 qr. cücə (1 əd), 100 qr. ərinmiş yağı, 100 qr. kişmiş, 50 qr. qaysı, 100 qr. badam, 30 qr. axta zoğal, 1 çəqaşığı darçın, yarım qr. zəfəran, tama görə duz.



15. Çiy döşəmə plov

*Q*uzu ətini 50-60 qramlıq (sümüksüz) yastı tikələrə doğrayır, duz, istiot vururlar. Şabalıdı yarı bişirir, qabığını təmizləyir. Yuyulmuş qaysı qurusu ilə birlikdə azacıq yağda qızardırlar. Sonra qazanın dibinə yağı tökür, qazmaq əvəzinə dilim-dilim yastı doğranmış balqabaq düzürlər. Onun üstünə çiy quzu ətinin tikələrini, qaysı-şabalıd qarışığını yerləşdirirlər. Adı qayda ilə süzülmüş düyüni onların üstünə tökür, zəfəran suyu çiləyib zirə səpirlər. Qazanın qapağını örtərək zəif od üzərində 1,5 -2 saat müddətində dəmə qoyurlar.


Xörək süfrəyə verilən zaman plov nimçələrə çəkilir, üzərinə ərinmiş kərə yağı töküür, qaysı, şabalıd düzülür. Yanına bişmiş quzu əti, qazmaq əvəzinə isə balqabaq qoyulur.

Ərzaqlar: 500 qr. düyü, 400 qr. sümüksüz quzu əti, 100 qr. ərinmiş kərə yağı, 50 qr. qaysı, 100 qr. şabalıd, 100 qr. balqabaq, 1 çımdık zirə, yarım qr. zəfəran, tama görə duz, istiot.

16. Albalılı plov

*Q*oyun ətini xırda-xırda doğrayır, duz, istiot vurub azacıq suda qaynadırlar. Sonra üzərinə yağıda qovrulmuş baş soğan, darçın əlavə edir, bişənə yaxın isə tumu çıxardılmış albalı tökür, hazır olana qədər bişirirlər. Düyüni bişirib süzənə yaxın albalının yarısını qaynayan suya əlavə edib qarışdırır, sonra aşsuzəndən süzürlər. Adı qaydada qazmaq düzəldir; üstünə bir az düyü və hazır axta qiyəsi tökür, çuxur nimçə ilə örtürlər. Yerdə qalan düyüni də üstünə töküb zirə əlavə edir, dəmə qoyurlar.

Süfrəyə düyunün yanında albalılı qiymə verirlər. Plovun üstünə qazmaq qoyur, kərə yağı tökürlər. Plov açıq qırmızı rəngdə olur.



Ərzaqlar: 400 qr. düyü, 500 qr. erkək qoyun əti, 100 qr. ərinmiş yağı, 100 qr. soğan, 100 qr. albalı, 1 çımdık zirə, 1 çımdık darçın, tama görə duz, istiot.

17. Şəki südlü aşı

*D*üyünü təmizləyib yuyurlar. Bir stəkan düyüyə iki stəkan süd, bir stəkan su götürüb düyünü bişirir, azacıq duz atırlar. Sonra zəfəran töküb qarışdırı-qarışdırı güləb əlavə edirlər. Süd qatlaşanda üstünə dəm qapağı örtür, qapağın üstünə 3-4 qat qalın dəsmal qoyur, yarım saat dəmdə saxlayırlar.

Hazır aşı nimçələrə çəkir, üzərinə qaynar kərə yağı tökür, yanlarını quru meyvə ilə bəzəyir, süfrəyə verirlər. Aşın yanında ayrıca lülə kabab qoyulur. Bəzən bu aşa şeker tozu səpərək yeyirlər.

Ərzaqlar: 500 qr. düyü, yarım litr süd, 300 qr. su, 100 qr. kərə yağı, 100 qr. kişmiş, 50 qr. xurma, 3 x\qaşığı güləb, 20 qr. şeker tozu, yarım qr. zəfəran, tama görə duz.

Qeyd: lülə-kabab ayrıca ya tavada, ya da şisdə bişirilir.

18. Quru meyvəli şirin plov

*Q*uru meyvələri (kişmiş, qaysı, gavalı, xurma) yağıda qovurur, üzərinə azacıq güləb tökürlər. Düyüdən adı üsulla plov hazırlayıraq. Hazır plovu təpəcik formasında nimçəyə yiğir, hazır quru meyvələri və qazmağı üstünə düzür, kərə yağı və şeker tozu səpərik.

Ərzaqlar: 500 qr. düyü, 100 qr. yağı, 50 qr. kişmiş, 50 qr. qaysı, 50 qr. quru gavalı (albuxara), 50 qr. xurma, 30 qr. şeker tozu, yarım qr. zəfəran, 2 x\qaşığı güləb, tama görə duz.



19. Şəki gül-qənd plovu

Dəndi əsil qızılıgullə birgə həvəngdəstədə döyür, əzilmiş kütləni bankalara yiğir, qapaqla bağlayıb günün altında 30-40 gün saxlayırlar. Sonra ayrıca qazanda düyüni süzür, zəfəranlı plovlu dəmə qoyurlar. Kişmiş qovurub üzərinə güləb səpirlər.

Plovu süfrəyə verəndə düyü təpəcik şəklində nimçəyə çəkilir, yanında qazmaq və qovrulmuş kişmiş, üzərinə isə gül-qənd qoyulur.

Ərzaqlar: 500 qr. düyü, 60 qr. ərinmiş yağı, 100 qr. gül-qənd, 50 qr. kişmiş, 2 çəqaşıçı güləb, yarım qr. zəfəran, tama görə duz.

20. Əvəlikli aş

Ətsiz hazırlanan əvəlik çilov çəkmə aşalar kimi bişirilir. Bir stəkan düyüyə iki stəkan su tökürlük. Quru əvəliyi təmiz yuyur, xırda-xırda doğrayır, kənara qoyuruq. Düyüni təmizləyib yuyur, duzlu suda bişiririk. Düyü bişənə yaxın üzərinə doğranmış əvəliyi əlavə edir, tez-tez qarışdırır vəm sitilikdə qaynadırıq. Düyü bişəndə suyu çəkilir. Sonra qazanın qapağıni örtür, qapağın üstünə 3-4 qat qalın dəsmal qoyur və qıraqda yarım saat saxlayırıq. Dəm almağa az qalmış üstünə ərinmiş kərə yağı tökürlük.

Əvəlik çilov nimçələrə çəkilir, üstünə qazmaq qoyulur. Süfrəyə qatıqla verilir.

Qeyd: Bu, pəhriz xörəyidir.

Ərzaqlar: 500 qr. düyü, 100 qr. quru əvəlik, 100 qr. kərə yağı, 100 qr. qatıq, tama görə duz.

Xəmir xörəkləri



1. Süzmə xingəl əti ilə

Döyun ətini ət maşınının iri gözündən keçirir, soğan qatır, duz, istiot vururuq, soğan tünd sarı rəng alana kimi qovururuq. Sonra ağızı bağlı qazanda ət hazır olana qədər bişiririk.

Ayrıca ələnmiş buğda unundan duz, su və yumurta qatmaqla bərk xəmir yoğurur, kündələyib nazik yuxalar yayırıq. Hazır yuxuları tavada, yaxud iliq sacda bir qədər qurudururq. Sonra yuxuları 5x5 sm irilikdə dördkünc şəkildə doğrayır, qaynar duzlu suda 8-10 dəqiqə qaynadır və aşsüzəndə süzürlük. Süzülmüş xingəli nimçələrə çəkir, üstünə hazır isti qiyəməni yiğir, ərinmiş yağı töküb süfrəyə veririk.

Ayrıca qabda döyülmüş sarımsaqlı qatıq və ya ovulmuş qoyun pendiri verilir.

Ərzaqlar: 400 qr. yumşaq qoyun əti, 500 qr. buğda unu, 1 əd yumurta, 100 qr. ərinmiş yağı, 3 diş sarımsaq, 200 qr. qatıq, 2 əd baş soğan, tama görə duz, istiot.

2. Süzmə xingəl toyuq ilə

Toyuğu təmizləyib içalatını çıxarırıq, tüklərini alov üzərində ütüb yuyuruq. Sonra qaynanmış duzlu suda bişiririk. Ayrıca baş soğanı saman şəklində doğrayır, kərə yağında qızılı rəng alana qədər qızardırıq. Sonra bişmiş toyuğu bıçaqla doğrayır, soğança ilə qarışdırır, duz, istiot vurur, limon sixib, zəfəran suyu gəzdiririk. Hazır toyuq qarasını süzülmüş

və nimçəyə yiğilmiş xingəllərin üstünə qoyur, ərinmiş kərə yağı tökürük.

Ayrıca qabda sarımsaq qatıq verilir.

Qeyd: Xəmir və xəngəl əvvəlki reseptlərdəki kimi hazırlanır.

Əzaqlar: 1 əd. toyuq (1 kq), 400 qr. buğda unu, 1 əd. yumurta, 2 baş soğan, 100 qr. ərinmiş yağı, yarım əd. limon, 200 qr. qatıq, 3 diş sarımsaq, zövqə görə zəfəran, duz, istiot.

3. Süzmə xingəl göyərti küküsü ilə (keşniş, şüyüd, ispanaq, göy soğan, kəvər)

Göyərtini arıdib kötüklərini kəsir, təmiz yuduqdan sonra xırda-xırda doğrayır, qaba yiğib üstünə ciy yumurta, duz, istiot vururuq taxta qaşıqla yaxşıca qarışdırırıq. Ayrıca tavada ərinmiş yağı qızdırır. Hazır qarışıığı bura töküb üzərini hamarlayır, tavanın qapağını örtərək camda bişiririk. Yumurta bərkidikdə kükünü dörd və ya iki bərabər hissəyə bölür, çevirib üzünü qızardırlar. Hazır kükünü romb formasında doğrayır, nimçələrə yiğilmiş xingəllərin üzərinə qoyub ərinmiş yağı tökürlər. Ayrıca qabda qatıq verilir.

Qeyd: Xəmir və xingəl əvvəlki reseptlərdəki kimi hazırlanır.

Ərzaqlar: 4 əd. yumurta, 400 qr. göyərti (göy soğan, keşniş, şüyüd, kəvər, ispanaq), 100 qr. ərinmiş yağı, 200 qr. qatıq, tama görə duz, istiot.

4. Süzmə xingəl soğanca qayğanaqla

Ərinmiş yağı qızdırırıq. Baş soğanı xırda-xırda saman şəklində doğrayır, tavaya töküb taxta qaşıqla qarışdırı-qarışdırı qızılı rəng alana qədər qovururuq. Ayrıca yumurtanı çalır, duz, istiot vurur, bərabər formada soğanın üstünə tökü-

rük. Bişənə yaxın üzərinə limon sixib süfrəyə veririk. Süfrəyə verərkən üstünə döyülmüş darçın səpirik. Hazır qayğanağı iki yerə böлür, qaynar halda nimçədəki isti xingəllərin üstünə yiğir və yağı tökürük. Yanında ayrıca qatıq verilir.

Qeyd: Xəmir və xingəl əvvəlki reseptlərdəki kimi hazırlanır.

Ərzaqlar: 4 əd. yumurta, 100 qr. ərinmiş yağı, 4 əd. baş soğan, 200 qr. qatıq, yarım əd. limon, tama görə duz, istiot, darçın.

5. Ət qutabı

Yumşaq mal və ya qoyun ətini ət maşınının xırda gözündən soğanla birgə keçirir, duz, istiot vurur, suda isladılmış və əzilmiş lavaşana, nar mövsümündə isə lavaşana əvəzi gilələnmiş nar qatıb yaxşıca qarışdırırlar. Ayrıca ələnmiş buğda unundan bir qədər duzlu su ilə bərk xəmir yoğurur, xırda kündələr tutub 15-16 sm diametrde nazik yuxalar yayırlar. Dairəvi yuxanın bir yarısına döyülmüş əti (farşı) yayır, o biri yarısı ilə ətin üstünü örtürlər. Aypara formalı xəmirin kənarlarını xırda bükərək yapışdırırlar. Qızdırılmış tavada qutabın hər iki üzünü yağıda qızardırlar. Hazır qutablar qurumasın deyə, onları üst-üstə yiğirlər. Qutablar süfrəyə isti-isti verilir.

Ərzaqlar: 500 qr. un, 300 qr. yumşaq qoyun və dana əti, 3 əd. baş soğan, yarım əd. nar, 100 qr. ərinmiş yağı, 1 x\qaşığı sumaq, 200 qr. qatıq, tama görə duz, istiot.

6. Göyərti qutabı (afar)

Göyərtiləri təmizləyir, yuyur, xırda doğrayır, duz, istiot vurub tavada pörtürük. Soğanca, alça turşusu (lavaşana) əlavə edib qarışdırırıq. Buğda ununa su, duz və yumurta qatıb

bərk xəmir yoğururuq. Xəmirdən təxminən 100 qramlıq kündələr hazırlanır, mərdənə və ya taxta üzərində oxlovla nəzik, böyük yuxa yayırıq. Yuxanın yarı hissəsinə göyərti yayır və hamarlayırıq. O biri hissəsini də üstünə qatlayır, qiraqlarını barmaqla bərkidirik. Sonra sac və yaxud iri çuqun tavallarda hər iki üzü yağsız qızardılır. Süfrəyə verən zaman afarı iri nimçələrə qoyur, üstünə kərə yağı sürtürük. Yanında piyalədə qatıq qoyulur.

Ərzaqlar: 500 qr. buğda unu, 1 əd. yumurta, 200 qr. ərinmiş yağı, 20 qr. alça məti, 1 əd. baş soğan, 40 qr. göy soğan, 300 qr. göyərti (keşniş, kəvər, ispanaq, cincilim, quşəppəyi), 200 qr. qatıq, tama görə duz, istiot.

7. Umac

Buğda ununu ələyirik. Ayrıca yumurtanı duzlu suda həll edir (qarışdırır), bu qarışığı ələnmiş unun üzərinə töküruk. Bu vaxt unun üstündə damcılar əmələ gəlir. Onları iki əl arasında ovuruq. Bu zaman kiçik kürəciklər əmələ gəlir. Ayrıca soğanca hazırlayıq, suya yaxud ət suyuna töküb qaynadırıq. Hazırladığımız umacın artıq ununu çıxarmaq üçün onu ələkdə yüngülvari silkələyir, qaynayan suya töküb taxta qaşıqla fasiləsiz qarışdırırıq. Bişənə yaxın zəfəran suyu tökür, quru nanə səpirik. Hazır umac kasalarda süfrəyə verilir.

Ərzaqlar: 300 qr. buğda unu, 60 qr. ərinmiş yağı, 1 əd. yumurta, 1 əd. baş soğan, yarım qr. zəfəran, 1 çəqaşığı döyülmüş nanə qurusu, tama görə duz, istiot.

8. Xəşil (şirin xörək)

Daynayan suya duz atırıq. Sonra ələnmiş buğda ununu bir əllə qaynayan suya səpir, o biri əldəki taxta qaşığın duması ilə unu qazanın divarına sürərək qarışdırırlar.

Qazandakı su qatışana qədər tədricən un səpilməlidir. Xəşil vamlı çalınmalıdır ki, içərisində un düyünləri olmasın. Tam çalındıqdan sonra qazanın qapağı örtülür, vamlı qaynamağa qoyulur. Yarım saatdan sonra qazan götürülür, yerdə bir daha qaşıqla çalınır. Sonra yenidən 5-10 dəqiqə zəif odda qaynadılır. Xəşil tam bişidikdən sonra nimçələrə çekilir, ortasına bir qaşıq yağı tut və ya üzüm bəhməzi qarışığı töküür. Süfrəyə əlavə piyalədə bəhməzlə qaynar yağı qoyulur.

Ərzaqlar: 400 qr. buğda unu, 100 qr. kərə yağı, 50 qr. bəhməz (doşab), tama görə duz.

Qeyd: bu xörək yalnız səhərlər yeyilir.



Şirin xörəklər

1. Quymaq

*Ə*lənmiş buğda ununu tavada yağda qovurur, sonra qarışdırı-qarışdırı tədricən qaynar su əlavə edirlər. Quymağın üzərinə yağı damcıları çıxana və qazmaq tutana qədər dəmə qoyurlar. Bişənə yaxın döyülmüş zəncəfil, darçın, sarıkök, zəfəran, duz vururlar. Hazır quymağı boşqaba çəkir, üstünə döyülmüş darçın səpirlər. Şəkər kirşanı isə ayrıca verilir.

Ərzaqlar: 300 qr. buğda unu, 100 qr. ərinmiş yağı, 1 çəlqaşığı sarı kök, yarım qr. zəfəran, 1 qr. zəncəfil, 1 çımdık darçın, 50 qr. şəkər kirşanı, tama görə duz.

2. Nişasta halvası

*S*əmənidən alınmış buğda nişastanı azacıq sida isladır, quruduqdan sonra dağ olmuş kərə yağında qovurur, qızaranaya qədər taxta qaşıqla qarışdırırlar. Sonra şəkərdən hazırlanmış şərbət əlavə edir, yenidən fasiləsiz yaxşıca qarışdırır, üzərinə zəfəran suyu tökürlər. Halva suyunu çəkib dənəvər hala düşən zaman hazır olur. Soyulmuş halva nimçələrə çekilir, üzərinə azacıq şəkər kirşanı səpilir.

Ərzaqlar: 500 qr. buğda nişastası, 300 qr. ərinmiş yağı, 200 qr. şəkər tozu, 400 qr. su, 1 qr. zəfəran, 20 qr. şəkər kirşanı.

3. Falda

*B*uğda nişastası qaynanmış soyuq suda çalınır, həll olunur, sonra qaynar südün üstünə tökülür, fasiləsiz qarışdırılır. Az sonra üzərinə şəkər tozu əlavə edilir. Nişasta süddə şisir, qatlaşaraq sıyıq halına düşür. Hazır olana yaxın azacıq gülab səpilir. Hazır halda kiçik nimçələrə çekilib isti halda verilir.

Ərzaqlar: 500 qr. süd, 150 qr. buğda nişastası, 100 qr. şəkər tozu, 2 çəlqaşığı gülab, 150 qr. su.

4. İmam halvası

*D*rinmiş kərə yağını qızdırır, un töküb tədricən qovururlar. Ayrıca qabda şəkəri suda qaynadır, zəfəran əlavə edir, şərbət hazırlayırlar. Hazır şərbəti qovurulmuş unun üstünə töküb yaxşıca çalır və yenidən od üzərində taxta qaşıqla qarışdırırlar. Hazır halvanı isti-isti kiçik nimçələrə çekir, üstünə azacıq darçın səpirlər.

Ərzaqlar: 500 qr. əla növ buğda unu, 250 qr. ərinmiş yağı, 250 qr. şəkər tozu, 500 qr. su, 1 qr. zəfəran, 1 qr. darçın.

5. Süd cörəyi

*S*uya duz, süd, yumurta, qida sodası, ələnmiş buğda unu əlavə edir, məhlul halına düşənə qədər yaxşıca çalırlar. Sonra tavaya azacıq bitki yağı sürtüb qızdırır, kiçik abgərdənlə hazır duru xəmirdən azacıq tökür, tavanı tərpətməklə yayaraq hər iki üzünü qızardırlar. Hər dəfə tavadan çıxan hazır süd cörəyinin üstünə şəkər tozu səpir, üst-üstə yiğir, nimçələrə düzürlər. Süfrəyə isti halda südlə və çayla verilir.

Ərzaqlar: 500 qr. buğda unu, 200 qr. süd, 300 qr. su, 1 çəlqaşığı qida sodası, 2 əd. yumurta, 150 qr. şəkər tozu, 50 qr. bitki yağı, tama görə duz.

6. Qozlu halva

*B*uğda ununu azacıq qovurur, sonra ayrıca qizardılmış tavada ərinmiş kərə yağına səpərək taxta qaşıqla qarışdırır, qovururlar. Ayrıca qaynar suda şəkəri həll edir, üzərinə zəfəran və güləb əlavə edib şirin şerbət hazırlayırlar. Sonra şerbəti yağda qovurulmuş unun üzərinə töküb qatılaşana qədər yaxşıca çalırlar. Hazır halvanı xırda nimçələrə çəkir və süfrəyə verərkən onun üzərinə döyülmüş qoz ləpəsi əlavə edirlər.


Ərzaqlar: 500 qr. buğda unu, 300 qr. şəkər tozu, 800 qr. su, 250 qr. ərinmiş yağı, 150 qr. qoz ləpəsi, 3 x\qaşığı güləb, 1 qr. zəfəran.

7. Fəsəli

*İ*la növ buğda unundan orta bərklikdə mayalı xəmir yoğunurlar. Xəmiri 1,5-2 saat sərin yerdə saxlayırlar. Sonra 100 qramlıq kündələr düzəldib 3 mm qalınlığında yuxalar yayırlar. Yuxanın bir üzünü yağlayırlar. Sonra üzərinə narın döyülmüş ədviiyyə səpirlər. 5-6 yuxanı bir-birinin üstünə salaraq, yağılı tərəfi içəri olmaqla lülələyirlər. Bu xəmiri bir tərəfindən tutaraq içəriyə doğru möhkəm bükür, qalınlığı 1,5-2 mm, diametri 10-12 sm olan girdə kökə şəklinə salırlar.

Fəsəlinin hər iki üzü sacda qızardılır. Süfrəyə verəndə üstünə şəkər kirşanı və ya təbii bal töküür.


Ərzaqlar: 500 qr. əla növ buğda unu, 50 qr. şəkər kirşanı və ya bal, 100 qr. kərə yağı, 10 qr. xəmir mayası, 1 x\qaşığı döyülmüş keşniş toxumu, 1 qr. hil, 1 qr. darçın, 1 qr. zəncəfil, tama görə duz.



8. Ovma (Fətir)

*İ*la növ buğda unu götürüb ona maya, yağı və şəkər, zəfəranla hazırlanmış şerbət qatırlar. Xəmir yoğurulan zaman ona qatıq, yağı da qovurulmuş ədviiyyələrdən hil, keşniş toxumu, zəncəfil əlavə edirlər. Xəmiri bərk yoğururlar. Xəmir özünə gəldikdən sonra 500-600 qramlıq kündələrə bölgülər və 10-15 dəqiqə süfrənin arasında saxlayırlar. Kündələri 15 mm qalınlığında yayırlar. Sonra xüsusi ağaca üzərinə naxış vurur və zəfəranlı yumurta sürtərək qara xaş-xaş səpirlər. Çörək kimi təndirdə və ya kürədə bisirirlər.

Ərzaqlar: 2 kq buğda unu, 200 qr. şəkər tozu, 150 qr. kərə yağı, 200 qr. qatıq, 3 əd. yumurta, 20 qr. maya, 1 ç\qaşığı döyülmüş hil, 1 ç\qaşığı zəncəfil, 1ç\qaşığı qara xaş-xaş, 5 qr. döyülmüş keşniş toxumu, yarım qr. zəfəran, tama görə duz.



Şerbətlər və

sərinləşdirici içkilər

1. Limonlu şerbət

Şəkərin üstünə soyuq su tökür, emallı qazanda qayna-
mağa qoyurlar. Qaynayana yaxın üzərinə bir neçə ədəd keşniş
toxumu və ya bir ədəd hil, 1 çimddik zəfəran atırlar. Sonra od
üzərindən götürür, soyumağa və durulmağa qoyurlar. Hazır
şerbət tənzifdən süzlür, üzərinə limon şirəsi əlavə edilir.

Süfrəyə verəndə qədəhə nazik kəsilmiş bir dilim limon atı-
lr. İçinə buz da salmaq olar. Belə şerbət plovla birlikdə verilir.

Ərzaqlar: 1 litr su, 2 əd. limon, 100 qr. şəkər, 3-4 ədəd
keşniş toxumu və ya hil, 1 çimddik zəfəran.

2. Güllü şerbəti (Qızılıgül)

Daynar suya şəkər tökülür, qarışdırılır və soyudulur.
Üzərinə qırmızı gül suyu və gülab əlavə edilir, qarışdırılır.
Sonra qədəhlərə tökülür, qarışdırılır və soyudulur. Hər qədəhə
bir neçə gül ləçəyi atılır. Süfrəyə plovla birlikdə verilir.

Ərzaqlar: 1 litr qaynanmış su, 100 qr. şəkər, 50 qr. qırmızı
gül suyu, 50 qr. gülab, üzərinə gözəllik üçün qızılıgül ləçəkləri.

3. Osara

Daynar suya şəkər əlavə edib qaynadırıq. Soyudur, üzə-
rinə limon suyu sixır və gülab əlavə edir, qarışdırırıq. Yenidən
bir daha soyudaraq badələrə tökür və plovun yanında süfrəyə
veririk.



Ərzaqlar: 1 litr su, 100 qr. şəkər tozu, yarım əd. limon, 50
qr. gülab.

4. Nanə şerbəti

Duru dağ nanəsinin üzərinə qaynayan su tökür, ağızı
bağlı qabda yarım saat dəmləyir, sonra süzüb soyudur. Üzərinə təbii bal, limon şirəsi əlavə edib qarışdırırıq. Süfrəyə
stəkanda sərin halda verilir.

Ərzaqlar: 1 litr qaynanmış su, 1 x\qaşığı döyülmüş nanə,
100 qr. təbii bal, 1 əd. limon şirəsi.

5. Sumaq şerbəti

Daynanmış suya sumaq tökür, emallı qabda 10 dəqiqə
qaynadırlar. Üzərinə şəkər əlavə edib 4-5 saat ərzində dəmə
qoyurlar. Hazır şerbəti soyudur, süfrəyə 100 qramlıq
stəkanlarda ət xörəklərinin yanında verirlər.

Ərzaqlar: 1 litr qaynanmış su, 50 qr. sumaq, 50 qr. şəkər
tozu.

6. İtburnu şerbəti

Yetişmiş itburnu meyvələrini təmizləyib başlarını kəsir,
soyuq suda yuyur, ağızı örtülü emallı qabda 5-7 dəqiqə qay-
nadır və bir gün saxlayırlar. Sonra süzür, şəkər və gülab əlavə
edirlər. Süfrəyə sərin halda verilir.

Ərzaqlar: 1 litr qaynanmış su, 50 qr. itburnu (dərgül), 100
qr. şəkər, 2 x\qaşığı gülab.



7. İsgəngəvi şerbəti

Tut və ya üzüm sirkəsi emallı qabda qızdırılır, üzərinə tut və ya üzüm doşabı (bəhməzi) əlavə edilir, vamlı 10-15 qədidiq qaynadılır. Alınmış şirə soyudulur, hər stəkana 1 xəqaşığı töküb soyuq su ilə qarışdırılır. Şirəni mineral su ilə də qarışdırmaq olar.

İsgəngəvi susuzluğu tez yatırır və çox faydalıdır.

Ərzaqlar: 150 qr. sirkə, 50 qr. doşab və ya bəhməz

Qeyd: hər stəkana yuxarıda hazırladığımız isgəngəviyə 20 qr. hazır şirə töküür.

8. Böyürtkən şerbəti

Böyürtkən diqqətlə seçilir, ət maşınından keçirilir və ya meyvə presində sıxılır. Alınmış şirə bankalara töküür, 8-10 saat soyuducuda saxlanılır. Durulmuş şirə stəkanlara süzülür, üzərinə təbii bal qatılır. Süfrəyə sərin halda verilir.

Ərzaqlar: 1 kq böyürtkən, 50 qr. duru təbii bal, 3 parça buz.

9. Üzüm şerbəti

Üzüm sıxılır, şirəsi çıxarılır, sonra süzülür. Bu suya balla qarışdırılmış qatıq əlavə edilir və fasılısız qarışdırmaqla üzərinə nazik şırnaqla üzüm şirəsi töküür və vanil əlavə edilir. Sonra içərisinə buz atılır. Şerbət süfrəyə eyni füjerlərə və ya billur çay stəkanlarında verilir. Göz oxşamaq üçün stəkana bir neçə ağ və qara üzüm giləsi atılır.

Ərzaqlar: 500 qr. üzüm, 200 qr. qatıq, 50 qr. bal, 1 xəqaşığı vanil.



Qeyd: Badələrə 100 qr. su töküür, sərbəst qaitılır, 3 parça buz atılır.

10. Heyva şerbəti

Heyva yuyulur, soyulub özəyi çıxarılır, nazik dilimlənir. Emallı qazana yiğilib üstünə soyuq su töküür. Şəkər tozu və darçın əlavə edilir, yumşaq olana qədər vamlı bisirilir. Sonra heyva dilimlərini kəfkirlə yiğir, süzgəcdən keçirib öz suyuna qataraq qarışdırırlar. Süfrəyə sərin halda verilir.

Bundan desert içkisi kimi də istifadə etmək olar.

Ərzaqlar: 600 qr. heyva, 150 qr. şəkər tozu, 1 litr su, yarımlı xəqaşığı darçın.

11. Moruq şerbəti

Yetişmiş təzə moruq cunadan sıxılır, limon şirəsi və su ilə qarışdırılır, bir qədər bal əlavə olunur. Süfrəyə verərkən içərisinə buz atılır.

Ərzaqlar: 3 xəqaşığı moruq şirəsi, 1 xəqaşığı limon şirəsi, 1 stəkan qaynanmış su, 1 xəqaşığı bal, 2 parça buz.

12. Çay tikani şerbəti

Yetişmiş çaytikanı meyvələri yaxşı-yaxşı yuyulur, taxta ilə əzilir. Üzərinə soyuq su əlavə edilib 40-45 dərəcəyə qədər qızdırılır və qarışdırılır. Bir neçə saat isti yerdə dəmə qoyulur. Sonra sıxılıb süzülür. Alınmış şirəyə təbii duru bal qatılır, yaxşı-yaxşı qarışdırılır. Bir müddət soyuducuda saxladıqdan sonra sərin halda süfrəyə verilir.


Ərzaqlar: 1 stəkan çaytikanı şirəsi (dəmləməsi), 1 xəqaşığı təbii bal.





13. Sağlamlıq şerbəti


Alma kövhəri hazırlanır. Bundan ötrü almaları yuyur, dilimləyir, bir müddət qaynadıb dəmə qoyurlar. Sonra iki saat saxlayırlar. Ayrıca təmizlənib yuyulmuş yerkökünü şirəçəkəndən keçirirlər. Sonra alma kövhəri süzülür, şəkər tozu əlavə edilərək qarışdırılır. Bu şirə tezliklə içilməlidir.

Ərzaqlar: 300 qr. yer kökü, 300 qr. alma, 1 litr su, 50 qr. şəkər tozu.











Şəki mətbəxində işlədilən ədviyyələr

1. Zəfəran

Zəfəran zərif və gözəl çoxillik bitkidir. Vətəni Şərqi Asiya və Hindistandır. Aralıq dənizi ətrafi ölkələrdə, başlıca olaraq, İspaniyada və Fransada bitir. "Zəfəran" ərəbcə "sarı" deməkdir.

Ölkəmizdə zəfəran Abşeronun Bilgəh kəndində becərilir. Zəfəranın tərkibində 1% ə qədər efir yağı, acıtəhər qlikozit və selen, qırmızı və narıncı boyanın maddələri var. Az miqdarda zəfəran mədəni və qara ciyəri sağlamlaşdırır və həzm prosesini yaxşılaşdırır.

Şərqi yeməklərində zəfərandan geniş istifadə edilir. Azərbaycanda isə əsasən plovlarla xüsusi rəng, ətir vermək üçün işlədirilir, həmçinin şirniyyatlara və şərbətlərə verilir.

Zəfəran süddə və ya qaynanmış suda isti yerdə dəmlənir.

2. Zirə

Zirətiçəklilər fəsiləsindən birillik və ikiillik bitkinin toxumluq meyvəlidir. Azərbaycanda 3 növ yabanı zirə yetişir. İki növündən kulinariyada və yeyinti məshulları sənayesində, bir növündən təbabətdə istifadə olunur. Meyvələrində 3, 7 % efir yağı, 18-20% başqa yaqlar, zülallar, qətranlı maddələr, şəkər və s. vardır. Zirə həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, iştahı artırır. Onu qurudub döyürlər. Toxumu boz

rəngə çalır, yanları sarımtıldırdı. Kəskin ətirli qoxusu, acıtəhər, xoş dadı vardır. Döyülmüş və döyülməmiş halda işlədir. Müxtəlif xəmir məmulatlarında, habelə təndir çörəklərində döyülməmiş zirədən istifadə olunur.

3. Cırə


Cırə Qədim Misirdə, Romada və Yunanistanda ədvayıyat və dərman kimi məşhur olan birillik ot bitkisidir. Respublikamızda Abşeron kəndlərində və bəzi rayonlarda yetişdirilir. Xırda zirədə efir yağı (2-3%), başqa yaqlar (4-23%), zülallar (18%), şəkər (3-5), turturol, qəhvə turşusu, xlorogen turşusu və digər maddələr vardır. Xırda zirə dərman bitkisi kimi köpmənin qarşısını alır, həzm prosesini yaxşılaşdırır.

Xırda zirənin tünd, yumşaq, gümrahlandırıcı, xoş ətri vardır. Döyülmüş xırda zirədən ədvayıyat kimi istifadə olunur. Kulinariyada südlü və meyvəli xörəklərə, şirin düyü xörəklərinə, xüsusən müxtəlif plovlar xırda zirə vurulur.

4. Hil

Tropik koldur. Zəncəfil fəsiləsindən olan həmişəyaşıl bitkinin qurudulmuş kal meyvəlidir. Hil Hindistanda, Seylonda, Şərqi Afrikada, Amerikanın tropik vilayətlərində yetişdirilir. Tərkibində 2-8%-ə qədər efir yağı vardır. Hil döyülmüş və döyülməmiş halda işlədir. Dadlı, iyi xoş, ətirli və tünddür. Hil mədə şirəsini təmizləyir, iştahı artırır. Şirniyyatları, çayı, mürəbbələri, şərbərbətləri ətirli etmək üçün döyülmüş hildən istifadə olunur.

Meyvəleri yumurta formasındadır. Dənəvər və ya döyülmüş halda satılır.



5. Zəncəfil

Zəncəfil çoxillik bitkinin qurudulmuş və təmizlənmiş kökümsovlarıdır. Vətəni Cənubi Asiya, Hindistan, Çin, Yaponiyadır. Avropada iki min ildir ki, məlumdur. Orta əsrlərdə zəncəfil ticarətdə mühüm rol oynamışdır. Zəncəfilə səciyyəvi qoxunu efir yaqları (1-3%), dad-tamı isə gingeral maddəsi verir. Onun tərkibində həm də şəkər, terpenlər, qətran turşusu və nişasta vardır. Zəncəfilin tünd ədvayıyat tamı həzm prosesini yaxşılaşdırır, mədə şirəsinin ayrılmmasını sürətləndirir. O, tünd və xoş ətrə, qıcıqlandırıcı ləziz dada malikdir.

Zəncəfil Şərqi şirniyyatına, toyuq ətinə, qızardılmış ət və tərəvəzə zərif bir tam verir. Çay kimi də dəmlənib içilir. Bütöv və döyülmüş halda satılır.

6. Mixək

Mərsin fəsiləsindən olan həmişəyaşıl ağacın qurudulmuş çiçək tumurcuqlarıdır. Ən qədim və məşhur ədvayıtlardan biridir. Vətəni İndoneziyadır. Çində və Hindistanda eramızdan çox-çox əvvəl məshhurdur. Mixək ağacının boyu 10-20 metrə çatır. İldə 2 dəfə çiçəkləyir, çiçək tumurcuqları dərilir. Mixəkdə əsasən evgenol, karnofinel, terpen, olnanal turşusu və digər maddələrdən ibarət 16-20% efir yağı vardır. Mixək özünəməxsus güclü ətrə və xoşagələn tünd dada malikdir.

Mixəkdən Şərqi şirniyyatlarını, bəzi mürəbbələri, həmçinin çayı ətirləndirmək üçün istifadə olunur. Açıq və ya tünd darçını rəngdə olur. Tumurcuqlar şəklində və ya döyülmüş halda satılır.



7. Darçın

Həmişəyaşıl darçın ağacının qabığıdır. Seylonda, Hindistanda və Braziliyada təbii şəraitdə yetişir. Tərkibindəki efir yağı və digər maddələr darçına spesifik ətir verir. Darçında 1,4%-dən 8%-dək efir yağı (bu yağın əsas tərkib hissəsi darçın aldehididir.), 4-10% evgenol, habelə benzoldehid, simol, felandren, kamfen, kariofilon vardır. Darçın qurudulanda sarıdarçını rəngdə olur. Qabığının kənarları içəriyə qatlanıb qoşa borucuq əmələ gətirir. Darçın, adətən borucuqlar şəklində satılır, satışa döyülmüş halda da buraxıla bilər. Darçının rəngi açıq qəhvəyidir. Xoş ətri var, dadlı, acıtəhər və bir az tünddür. Azərbaycan mətbəxində darçından şirniyyatlarda, un və qənnadı məmulatlarında, ət və xəmir xörəklərində, plovlardada istifadə olunur. Ləziz xörəklərə üstünlük verən bəzi bölgələrdə badimcan dolmasına, qovurmaya və qoyun ətinə darçın vurmağı xoşlayırlar.

8. Keşniş tumu

Keşniş boyu 30-50 sm olan birillik bitkidir. Azərbaycanda həm yabani halda bitir, həm də becərilib yetişdirilir. Ehtimal ounur ki, keşniş toxumu bəşər tarixinə məlum olan ədvyyatların ən qədimidir. Qədim yunanlar və romalılar keşniş toxumundan ədvyyat kimi istifadə ediblər. Sonra o, Avropaya və Asiyaya da yayılıb. Keşniş bütün Azərbaycanda, xüsusilə Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə zonalarında göyərti və ədvyyat kimi yetişdirilir.

Keşniş toxumu ikiləpəli girdə formadadır. Quru keşniş toxumu ətirlidir, bitkisinin iyi isə tamam başqadır. Keşniş toxumunda efir yağı (0,4-0,8%), pektin aşısı maddələri, şəkər, nişasta və s. vardır. Keşniş toxumunun ətri kəskin və xoşagə-

ləndir, xırda zirənin qoxusunu xatırladır. Dadı ilk vaxtlar zərif, sonralar isə tünd olur. Keşniş toxumundan iştahı artırın ədvyyat kimi istifadə olunur. Azərbaycan kulinariyasında quru keşniş toxumu Şərqiş şirniyyatlarda, şərbətlərdə, şirin xörəklərdə və bəzi plovlardada işlədirilir.

9. Razyana

Razyana boyu iki metrə çatan çoxillik çətirçiçəkli iri bitkidir. Vətəni Cənubi Avropa, Aralıq dənizi və Kiçik Asiyadır. Razyana Avropaya orta əsrlərdə gətirilmişdir. Azərbaycanda, Abşeron, Lənkəran ovalığında, Şəki-Zaqatala zonasında və başqa rayonlarda yetişdirilir. Razyana toxumunda 2-6% efir yağı, 9-12% başqa yağlar, zülallar və şəkər vardır. Xalq təbabətində qarın ağrularını, öskürəyi kəsmək, yuxusuzluğunu aradan qaldırmaq üçün razyana toxumunu çay kimi dəmləyib içməyi məsləhət görürler. Razyananın xırda zirə iyini xatırladan xoş və zərif ətri vardır. Ədvyyat kimi qənnadı məmulatlarında habelə tərəvəz və meyvə şorbalarında işlədirilir.

10. Nanə

Səciyyəvi mentol ətri verən çoxillik ot bitkisidir. Dik qalxan və şaxələnən üçkünc gövdəsi var. Vətəni Çin və Yaponiyadır. Azərbaycanda yetişdirilən nanənin yarpaqlarında 0,5-2,5% efir yağı (bu efir yağının 40-60 %-i mentoldur), habelə aşısı maddələri, flabonoidlər vardır. Mentol dezinfeksiya xassəsinə malikdir. Həzm prosesini yaxşılaşdırır. Nanə xoş ətir və gümrahlıq verir.

Nanə Azərbaycan kulinariyasında xüsusi yer tutur. Qoyun ətindən bişirilən duru xörəklərdə - küftə, piti, kəlləkoş,

dovğada nanədən istifadə olunur. Nanənin həm təzəsi, həm də qurusu işlədir.

11. Sumaq

*Ş*ətəni Azərbaycandır. Burada bir növ yabanı sumaq bitir. Kolumun boyu 2-3 metrə çatır. Diametri 5-6 mm olan sumağın meyvələri girdə çeyirdəklidir, qırmızı cod tükcük'lərlə örtülmüşdür. Meyvələr kolun üstündə topa-topa yetişir, dəyəndən sonra dərilir və açıq havada, günün altında qurudulur. Tərkibində faydalı maddələr, flobonoidlər, efir yağları, yağı maddələr, üzvü turşular, vitaminlər vardır. Sumaq xalq təbabətində və Azərbaycan milli kulinariyasında işlədir.

12. Sarıkök

*S*arıkök rənginə, ətrinə görə zəfəranı xatırladır. Karre, durkuma adıyla Hindistan və Afrika ölkələrində yetişdirilir. Əsasən çörəkbişirmədə, Şərqi şirniyyatlarında və kulinariya məmulatlarında istifadə olunur. Narıncı rəngdə olub toz şəklində satışa verilir.

13. Yel cevizi

*Ş*ərəfi görünüşünə görə kiçik yunan qozuna bənzəyir. Güclü ətrinə görə başqa ədvayıatlardan fərqlənir. Tərkibi çoxlu efir yağları və mikoelementlərlə zəngindir. Şərqi şirniyyatlarında xüsusi yeri var. Onu bəzən "cənnət danəsi" də adlandırırlar. Yel cevizini sürtkəcdən keçirir və ya iti biçaqla qaşmaqla şəkərli, mayalı xəmirlərdə, peçenye və pirojnilərin hazırlanmasında istifadə edirlər. Yel cevizini sürtkəcdən keçir-

dikdən sonra dərhal işlətmək lazımdır, çünki qaldıqca keyfiyyətini itirir. Yel cevizini çaya da əlavə etmək olar.

14. Qara xaş-xaş

*Q*ara xaş-xaş qara rəngə dənəciklər şəklində olur. Özünəməxsus xoş ətirli dada malikdir. Bundan çörək və qənnadı məmulatlarının üzərinə səpilməsi, bəzədilməsi, həmçinin tort və piroqların içliyi üçün istifadə olunur.

15. Limon

*L*imon ağacının meyvələrindən istifadə olunur. Limon meyvəsinin qabıq hissəsində 3-6 %-ə qədər efir yağı olur. Limon qabığı xoş ətirli iyə malikdir. Xoş ətri olan maddə və stiral aldehid deyilir ki, bu limon qabığının ən qiymətli hissəsidir. Limon meyvələrinin şirəsində 8-9 % limon turşusu vardır. Limon meyvəleri eyni zamanda "S" vitamini ilə zəngindir. Limonun qabığından, eləcə də şirəsindən qənnadı və xəmir məmulatlarında istifadə olunur.



Şəki yumorunun özünəxas nümunələri

*S*əki yumorundan söz düşərkən, şübhəsiz ki, göz öünüə ilk növbədə ana dili, daha doğrusu, şəkili-lərin şirin ləhcəsi gəlir. İstər-istəməz düşünürsən: Şəki ləhcəsi qonşu bölgələrinkindən niyə bu qədər fərqlidir?

Azərbaycan dilinin folklorunun, dialektinin çoxçalarlığını, rəngarəngliyini Şəki bölgəsində daha aydın görmək olur. Klassik folklorun əksər çalarları Şəki şəhərində və kəndlərində öz mövcudluğunu qoruyub saxlamışdır. Azərbaycan lokal gülüş lətifələri içərisində ən məşhuru və Azərbaycanın hər yerinə yayılanı Şəkili Hacı kişinin adı ilə bağlı lətifələrdir. Lakin bununla belə yaddan çıxarmaq olmaz ki, bütün Azərbaycanda olduğu kimi Şəkidə də gülüş rəmzi Molla Nəsrəddindir. Hətta Şəkidə Molla Nəsrəddinin yazılmamış bir çox lətifələri el arasında söylənilir. Şəki lətifələri, duzlu, məzəli səhbətləri daima ağızdan-ağıza, dildən-dilə gəzir. Bundan başqa, deyərlər: Şəkidə ləqəbsiz adam olmaz. Əlbəttə, bu deyimdə müəyyən şübhələr olsa da, reallıq daha çoxdur. Şəkidə müəyyən zümrələrin və bir çox sənətkarların çoxluğu da lətifələrə, bəməzə səhbətlərə sirayət edir, onların dadını, duzunu artırır. Bir sıra maraqlı ləqəblərdən aşağıdakıları göstərmək olar: Koramal Abuzər, Çuş Abuzər, Sirt Şahid, Şüyüt Vahid, Çəp Vahab, Araq Şamil, Bic Mikayıł, Tünükəoğlu, Balçı Qasim, Halvaçı Mahmud, Biğ Əlihüseyin, Bolşevik Qulam, Qaci Kərim, Goygöz Əsabəli, Əcəm

Ramazan. Bu cür ləqəblər Şəki lətifələrinin üslübünü yaranan amillərdən biridir.

Lətifə janrı çox həssas, sevilən və çevik janıdır. Şəki lətifələrinin hələ açılmamış, gizli sırları çoxdur və bu sırları ilk baxışda duymağa gülüş imkan vermir. Güman edirəm ki, gələcəkdə tədqiqatçılar Şəki lətifələrinin sərf özünəməxsus xüsusiyyətlərini aşadır üzə çıxaracaqlar. O zaman bu lətifələrin və məzəli, maraqlı səhbətlərin ümumtürk və ümumdünya gülüş mədəniyyətindəki yeri və mövqeyi daha düzgün qiymətləndiriləcəkdir.

Şəkinin təamları kimi, lətifələri də ədviyyəlidir, insanlarda lətifələri xoş ovqat yaradır, onlara bol gülüş bəxş edir. Bunların bir çoxu onları yarananlarının adları ilə bağlıdır. Onları belə ümumiləşdirmək olar:

Şəkili Hacı kişinin lətifələri, Maşaq İsfəndiyarın lətifələri, Yetimoğlu Nurəddinin lətifələri, Lütfəli Abdullayevin lətifələri, Adulcabbarın lətifələri, Qışlaq lətifələri, Layisqı lətifələri, Dəhnə lətifələri, Dodu lətifələri, Göynük lətifələri, Qara-qoyunlu lətifələri, müxtəlif məhəllə lətifələri, uşaq lətifələri, məzəli ixtilatları və göstərmək olar. Onlardan bir neçəsi:

Şəkili Hacı kişinin Molla Nəsrəddinlə səhbəti

Şəkili Hacı gəlir Molla Nəsrəddin gilə. Qapını döyüb soruşur: "Molla evdəsən? Molla Nəsrəddin cavab verir: Xeyr, evdə yoxam". Hacı əl çəkmir: "Axı çariqların qapıdadır. Molla Nəsrəddin deyir: "Çariqlarım 2 cütdür. O birisini geyib getmişəm". Hacı deyir: "Hə, bağışla, elə bildim evdəsən".

Palan, quşqun var?

Bir dəfə Lütfəli Abdullayev Şəkidə ərzaq mağazasına girərək satıcı ilə məzələnir:

- Ə, sizdə palan, quşqun var?

Satıcı özünü itirmədən dillənir. Lütfəli əmi, var, özü də nə qədər istəsəniz. Amma hayif ki, sizin ölçünüzə yarayani yoxdur.

Balva

Keçmişdə iki qışlaqlı Sibirə sürgün olunur. Onlardan biri vəfat edir, o biri cəzasını çəkib Şəkiyə qayıdır. Ölənin qohum-əqrəbəsi uzaq səfərdən qayıdanı dövrəyə alıb sorğu-sual tuturlar:

- Ə, Əhmədiyə necə oldu?
- Öldü.
- Nətəri öldü?
- Azarlayıf öldü.
- Öləndə nə dedi?
- “Balva, balva, balva” - deyib gözlərini yumdu.

Qeyd: Balva Qışlaq kəndinin ən sevimli yeməyidir.

Lətifələrdən başqa, Şəkidə dildən-dilə gəzən Şəkinin məzeli mahniları da vardır. Onlardan bir neçəsini təqdim edirəm:

*Hacının qızının malı da var,
Üzüna düşən xalı da var.
Hara gedirsən məni də apar,
Görən desin yarı da var.*

*Qızlar xanım sazanda,
Aş bişirər qazanda.
Özü yeyər nimçədə,
Anasına verər çömçədə.*

*Ya Rəbb, o qızam mən,
Ya Rəbb, bu qızam mən?
Cindiri cindira qatanam mən,
Karvansarada yatanam mən.*


*Sağsağanala döyülmü?
Quyruğu qara döyülmü?
Bir kişiyyə iki arvad
Başına bəla döyülmü?*

*Hündür barıdan aşaram mən,
Ördəyi qaza qoşaram mən.
Hacının qızını versələr,
Dəlləyin qızını boşaram mən.*




Şəki ağsaqqallarının bəzi


müdrik kəlamları



1. Sən Allahı öz qəlbində axtar.
2. Artıq tamah baş yarar.
3. Ot kökü üstə bitər.
4. Ağızlara söz oldux, ayaqlara toz.
5. Adamın adamı ola, o da adam ola.
6. Ağilsız baş şamsız fənər kimidir.
7. Bitmiş işdən gül iyi gələr.
8. Səni sən edən Allahdır.
9. Su gələn arxa bir də gələr.
10. Ağıl olan yerdə şərəf də olar.
11. Dost yolunda boran olar, qar olar.
12. Az aşım, ağrımız başım.
13. İlqarı olmayanın imanı da olmaz.
14. Aləm bilsin, xalam bilməsin.
15. Namus mənəviyyatın özəyidir.
16. Allah sağ əli sol ələ möhtac eləməsin.
17. Yaxşı dostu yaman gündə sına.
18. Yeməklə dostluq edən illərlə küsülü qalar.
19. Ariğın qoruqda nə işi var ki, vurub qızını sindiralar.
20. Ac elə bilir ki, doymaz, tox elə bilir ki, acmaz.
21. Nə tökərsən aşına, o da çıxar qaşığına.
22. Aşı bişirən yağı olar, gəlinin üzü ağ olar.
23. Düşmən səni daş ilə, sən düşməni aş ilə.
24. Üstümü unlu görüb adımı dəyirmançı çağırma.
25. Sağlıq istəsən, çox yemə.
26. Bir rəhmət qalır, bir lənət.
27. Ev alan halallıq istər.




28. Ucuz ətin dadlı şorbası olmaz.
29. Böyük danışanda kiçik susar.
30. Çörək itirən, çörək tapmaz.
31. Çaya çatmamış çırmalanma.
32. Tərifli pendirdən tük çıxar.
33. Hər qaranlığın bir aydınlığı var.
34. Dağlar da beş gün qısır qalır.
35. Min yeyənin olsun, bir deyənin olmasın.
36. Dəyirman bildiyini eləyər, çax-çax baş ağrıdar.
37. Zər qədrini zərgər bilər.
38. Dəli-dəliyə qoşular- göydən dəyənək yağar.
39. Dovğa doqqaza kimidir.
40. Dərin su bulanmaz.
41. Bu dünya bir nərdivandır: biri qalxıb, biri düşür.
42. Dil deyir, diş kəsir.
43. Eşşəyi qovmağın ata çatmazlar.
44. Harda aş, orda baş.
45. Gündə bir söz eşitməsən, qulağın kar olar.
46. Cavanlıqda qocalığı qoru.
47. Gədə qızından gəlin olmaz.
48. Gec gələr, güc gələr.
49. Xalam gəzəyən olsa, bizə də gələr.
50. Başını sevirsən, dilini saxla.
51. Çox yemək az yeməkdən qoyar.
52. İt ətə, pişik məhəbbətə.
53. İnsanın əsl dərmanı insandır.
54. İş adamin cövhəridir.
55. Koxanı gör, kəndi bas.
56. Az yemək insanı eyləyir mələk,
Çox yemək insana gətirər çələk.
57. Çörək adımı aparmaz, adam çörəyi aparar.
58. Çörək çörəyə borcludur
59. Halal çörək artar, haram batar.
60. Tərifli motaldan qurd çıxar.



Xanımlar üçün

faydalı məsləhətlər



1. Xörək bişirən şəxs "Yüz dəfə ölç, bir dəfə biç" xalq məsəlini əsas götürməlidir.
2. Bişirilən xörək nəinki dadlı hazırlanmalı, həm də süfrədə zövqlə tərtib olunmalıdır.
3. Yeməyin yaxşı həzm olunması üçün onu hər gün vaxtında qəbul etmək lazımdır.
4. Soyuq qəlyanaltılar və salatlar əsas xörəklərdən öncə xüsusi qablarda verilməlidir.
5. Əgər tərəvəzi bişirərkən suyunu bir çimdik şeker tozu atsanız onun dadı daha təravətli olar.
6. Duz tərəvəz, bitki və ətin gec bişməsinə səbəb olur. Ona görə bu məhsullara duzu axırda, yəni bişənə yaxın vurmaq lazımdır.
7. Şorba bişirən zaman duzlu alınsa, böyük bir kartofu soyaraq 4 hissəyə bölmək və qazana salmaq lazımdır. Bir müddət qaynayandan sonra kartofun nişastası duzu özünə çəkəcək.
8. Küftəbozbaş bişirərkən küftələrin içərisinə bir ədəd turşalıca qurusu qoymaq lazımdır. Bu küftələrin tez və turşməzə bişməsinə səbəb olur.
9. Əgər mal və ya qoyun ayaqlarından xaş bişirmək istəsəniz onları yaxşıca təmizləyin, doğrayıb yuyun, sonra azı 4-6 saat soyuq suda saxlayın. Bundan sonra bişirmək məsləhətdir.



10. Duru xörəkləri dada gətirmək üçün göyərtılərdən, yəni cəfəri, şüyünd, kərəvüz, dəfnə yarpağı, keşnişdən bircə "buket" düzəldib sapla bağlamaq lazımdır. Şorba hazır olana yaxın buketi qazana salmaq və bir neçə dəqiqədən sonra çıxarmaq lazımdır.
11. Evdə kələm bişirərkən onun xoşagelməz iyini yox etmək üçün kələm bişirilən qazana 2 dilim qabıqsız quru ağ çörək atmaq lazımdır.
12. Pomidorun qabığını asan təmizləmək üçün onları yarım dəqiqə qaynar suda saxlamaq, sonra kəfkirlə çıxarıb təmizləmək lazımdır.
13. Qovun, qarpız və sulu meyvələr yedikdən sonra soyuq su içmək məsləhət görülmür.
14. Balığı, əti, tərəvəzi yaxşı qızartmaq üçün onları yuduqdan sonra suyunu dəsmalla, yaxud salfet kağızlarla qurulamaq lazımdır.
15. Südün yanmaması üçün qazanı qabaqcadan soyuq su ilə yumaq lazımdır.
16. Plovu bişirməzdən əvvəl düyüünü arıtlayıb, yuyub 2 saat iliq, duzlu suda saxlamaq lazımdır.
17. Çuğunduru bişirən zaman rəngi dəyişməsin deyə suya azacıq sirkə əlavə etmək lazımdır.
18. Tərəvəzlərdə vitaminlərin qalması üçün onları bol yağda qızartmaq lazımdır.
19. Bıçaqdan soğanın və balığın iyini yox etmək üçün onu qaynar su ilə yuyub sonra quru duzla yaxşı silmək lazımdır.
20. Ciy qiymənin (farşın) dadına baxmaq olmaz, çünki onun tərkibində xəstəlik törədən mikroblar və qurdaların yumurtaları ola bilər.



21. Cəfəri və şüyüd xörəklərə və salatlara bəzək, gözəllik verməklə yanaşı, onları əlavə vitaminlə də zənginləşdirir.
22. Qaymağı çalmazdan əvvəl 1 və ya 2 saat soyuqda saxlamaq lazımdır. Şəkər tozu isə çalmanın axırında əlavə edilir.
23. Yumurta həmişə təzə olmalıdır. Onları sindirmamışdan qabaq mütləq yumaq vacibdir.
24. Undan yağlı xəmir hazırlamaq üçün o, mütləq keyfiyyətli və quru olmalıdır. O, işlənənə yaxın ələnməlidir.
25. Qişda mayanı xəmirə 2 qat əlavə etmək lazımdır ki, xəmir tez gəlsin.
26. Çuğunduru və noxudu duzlu suda qaynatmaq olmaz, çünki noxud duzlu suda pis bişir, çuğundur isə dadsız olur.
27. Limonu çayın yanında verdikdə ətrini artırmaq üçün onu qaynar suda yumaq lazımdır.
28. Sürüskən balığı təmizləmək üçün əllərinizi duza batırın. Bu, işinizi yüngülləşdirər.
29. Balığı və ya əti qızartdıqda yağın sıçramaması üçün tavanın içində bir çımdık duz atmaq lazımdır.
30. Məhsulu (xörəyi) kərə yağında qızartmaq məsləhət görülmür. Çünkü, o tavada tez yanır və tüstülənir. Yanarkən yağın tərkibində xoşagəlməz maddələr yaranır ki, bu da orqanizm üçün çox zərərlidir.
31. Tərəvəzləri və balıq məhsullarını yalnız bitki yağında qızartmaq məsləhət görülür. Ona görə ki, qızardılan yemək yanmir və dadlı olur.
32. Qızardılmış balığın dadlı olması üçün onu qabaqcadan südün içində saxlamaq, sonra duz, istiot vurub unlayaraq bitki yağında qızartmaq lazımdır. Yağın sıçramaması üçün tavanı süzgəc ilə örtmək məsləhətdir.



33. Çuğunduru təmizləyən zaman onun kökünü axıra qədər kəsmək olmaz. Ona görə ki, bişirilən zaman onun rəngi ağarar və görkəmsiz olar.
34. Soğanı doğrayıb qızardan zaman onun qızılı rəngdə olması və yanmamasını istəyirsınızsə, onu unla bir az urvalamaq məsləhətdir.
35. Quru lobya, noxud, mərcini yaxşı və tez bişməsi üçün mütləq axşamdan soyuq suya qoymaq lazımdır.
36. Zəfəran ən bahalı, zərif ədviyyədir ki, o xörəkləri, şirniyyatları tamlı, ətirli etməklə bərabər, həm də onlara qızılı rəng verir. Zəfəran qabaqcadan suda və ya süddə həll edilir. Bu ədviyyə bir çox xəstəliklərin dərmanıdır.
37. Cirə, xüsusiylə, düyü xörəklərində köpmənin qarşısını alır və həzm prosesini yaxşılaşdırır.
38. Darçın orqanizmin fiziki və mənəvi qüvvəsini saxlamağa təsir edir, əhval-ruhiyyəni yaxşılaşdırır. Bütün şirin xörəklərdə, çayda istifadə olunması məsləhətdir.
39. İçərisində süd, qatıq, xama, tomat, sirkə və soğan əlavə edilmiş xörəyi çox saxlamaq olmaz, çünki tez turşuyur.
40. Boyat plovu təzələmək üçün ona yarım stəkan təzə çay tökmək lazımdır.
41. Bərk qızdırılmış emallı qazana soyuq su və yağ tökmək olmaz. Bu zaman qazanın emali çatlaya bilər.
42. Goyərtini təzə saxlamaq üçün onu şüşə bankaya, ya da seleofan torbaya qoyub soyuducunun aşağı hissəsində saxlamaq məsləhətdir.
43. Nar meyvəsi bəzi mədə-bağırsaq xəstəliklərində, qabığı isə ishalı və yaraları müalicə etmək üçün məsləhət görülür.
44. Yemək qəbulu sakit, rahat, xoş ovqatla olmalıdır.
45. Süfrəyə verilən gözəl, ləziz, ətirli xörəklər insanın ovqatına, gümrahlığına və sağlamlığına müsbət təsir edir.



Şəkinin əziz, ləziz

sevilən xörəkləri



Salatlar

1. Azərbaycan salatı
2. Şəki salatı
3. Təzə pomidor, xiyar (çoban) salatı
4. Götə lobyadan salat
5. Bahar salatı
6. Təzə meyvə salatı
7. Qozlu çuğundur salatı
8. Qozlu loba salatı
9. Nar salatı
10. Soyutma toyuqla duzlu xiyar salatı
11. Balqabaq bişmişİ
12. Ağ pendirlə göyərti salatı
13. Şüyüdülü süzmə salatı

Duru xörəklər və şorbalar

1. Noxudlu dovğa
2. Mərci şorbası
3. Düşbərə
4. Girs
5. Əriştə
6. Lobaşlı əriştə
7. Sürfüllü
8. Xırda kütləli şorba
9. Kələm çooş
10. Küftə-bozbaş


11. Xam bozbaş
12. Parça-bozbaş
13. Şəki pitisi
14. Zogallı sıyıq
15. Soğan bozbaşı
16. Qozlu sıyıq
17. Mal dədiyi xəşlaması
18. Balva
19. İri loba şorbası
20. Kəndli şorbası
21. Quru meyvələrdən şorba
22. Zəfəranlı ət suyu

Süd və qatıq məhsullarından hazırlanan xörəklər

1. Zəfəranlı düyü yayması
2. Südlü firni
3. Südlü əriştə
4. İrmik (mahni) sıyığı
5. Doğramac
6. Ovduq
7. Ətli doğramac
8. Kəsmik hazırlanması
9. Xamalı kəsmik
10. Ballı kəsmik
11. Qozlu kəsmik

Yumurta xörəkləri

1. Gözlük yumurta
2. Ətli yumurta
3. Kəndli qayğanağı
4. Qatıqlı qayğanaq
5. Ballı qayğanaq
6. Goyərtili qayğanaq



7. Kartoflu qayğanaq
8. Şəki sayağı pomidor çığırması
9. Gök lobyalı qayğanaq
10. Mürəbbəli qayğanaq
11. Kükü

Toyuq - cücə və çöl quşları xörəkləri


1. Cücə bişməsi ispanaqla
2. Cücə əriştəsi (Şəki sayağı)
3. Cücə ilə badımcan qızartması
4. Qızardılmış toyuq pomidorla
5. Hind quşu şabalıdla
6. İçi doldurulmuş qırqovul
7. Bildirçin kababı

Ət xörəkləri

1. Qoyun əti qovurması
2. Qoyun ətindən kartoflu qovurma
3. Qoyun cızbızı
4. Qoyun ətindən nar qovurma
5. Qoyun ətindən səbzi qovurma
6. Qoyun ətindən tənək dolması
7. Qoyun ətindən kələm dolması
8. Qoyun ətindən badımcan dolması
9. Qoyun ətindən əzmə
10. Qoyun ətindən bütöv təndir kababı
11. Qara ciyər və quyruqdan əzmə
12. Qoyun ətindən buğlama
13. Tavada sirkə şirəli lülə kabab

Balıq xörəkləri

1. Qızardılmış kur qızıl balığı
2. Qızardılmış xəşəm balığı
3. Qızardılmış suf balığı



4. Qızardılmış farel (şəmayi) balığı
5. Balıq küküsü
6. Təndirdə bişmiş çəki balığı

Kabablar

1. Tikə kabab
2. Tas kabab
3. Lülə kabab
4. Qazan kababı
5. Tava kabab
6. Ciyər kababı
7. Toyuq kababı
8. Tərəvəzlərdən kabab
9. Nərə, uzunburun balıq kabab

Tərəvəz xörəkləri

1. Pencər qovurması
2. Kartof qızartması pendirlə
3. Balqabaqla lobya bişməsi
4. Kartof kotleti
5. Gök lobya çığırması
6. Quru lobya sırtılı
7. Balqabaq qıyması ilə

Plovlar (aşlar)

1. Qiymə plov
2. Turşu qovurma plov
3. Lobyalı balqabaqla aş
4. Südlü aş
5. Axta çilov
6. Çoban aşı
7. Qatıqlı aş
8. Buğda aşı
9. Şəki çığırma plovu



10. Səbzi-qovurma plov
11. Şüyünd plov
12. Paxlalı – şüyüdlü plov
13. Kük plov
14. İçi doldurulmuş cücə plov
15. Çiy döşəmə plov
16. Albalılı plov
17. Şəki südlü aşı
18. Quru meyvəli şirin plov
19. Gül-qənd plov
20. Əvəlikli aş

Xəmir xörəkləri

1. Süzmə xingəl ət ilə
2. Süzmə xingəl toyuqla
3. Süzmə xingəl göyərti küküsü ilə
4. Süzmə xingəl soğança qayğanaqla
5. Ət qutabı
6. Goyərti qutabı (afar)
7. Umac
8. Xəşil

Şirin xörəklər

1. Quymaq
2. Nişasta halvası
3. Falda
4. İmam halvası
5. Süd çörəyi
6. Qozlu halva
7. Fəsəli
8. Fətir

Şerbətlər sərinləşdirici içkilər

1. İsgəncəvi
2. Limonlu şerbət (qızılıgül)
3. Güllə şerbəti
4. Oşara
5. Nanə şerbəti
6. Sumaq şerbəti
7. İtburnu (dərgül) şerbəti
8. Böyürtkən şerbəti
9. Moruq şerbəti
10. Üzüm şerbəti (şirəsi)
11. Heyva şerbəti
12. Sağlamlıq şerbəti
13. Çay tikani şerbəti

Şəki mətbəxində işlədilən ədvayıyələr

1. Zəfəran
2. Zirə
3. Cirə
4. Hil
5. Zəncəfil
6. Mixək
7. Darçın
8. Keşniş toxumu
9. Razyana
10. Nanə
11. Sumaq
12. Sarıkök
13. Yel cevizi
14. Qara xas-xas
15. Limon

Şəkiyə məxsus

olan şeirlər



Şəkidə Novruz qarı

Sübh tezdən oyandıq bir gün Şəkidə,
Bağça-bağı gördük bəyaz biçimdə.
Bolluca qar yağmış-hər yan ağappaq,
Qış hələ doymayıb göstərir maraq.

Xırda bənövşələr qara boyandı,
Bədmüşün, zoğalın çiçəyi yandı.
Sanki göz yaşları ağacdə dondu,
Qar ağırlığından yarpaq da sindi.

Bu vaxt xoş mənzərə, bir başqa haldı,
Ağ qar bədənlərə üzütmə saldı.
Gözlədik baharın isti ətrini,
Qarın soyuğunda Novruz çətrini.

Yaxşı ki, sürüşüb yerə düşmədik,
Sürüşkən qarlardan heç də küsmədik.
Çox keçməz ki, günəş parlar səmada,
Baharın nəfəsi çatar fəryada.



Şəkidə Xan yaylağı

Yaylaqların şahənşahı Xan yaylağı,
Burda kök salmışdır Ceyran oylağı.
Aləm bürünmüsdür tər çiçəklərə,
Havası billurdur safdır bizlərə.

Adın dildən-dilə düşüb bu yerdə,
Min bir sehr yatır bu çəmənlərdə.
Qoxusu məlhəmdir burda otların,
Onlar şəfasıdır çox insanların.

Xan yaylağı, öz adınla məşhursan,
Rahatlıq tapıbdır səni yaradan.
Çəmənlərə sanki sıgal çəkmisən,
Burda məhəbbətin yeridir gülşən.

Ətəyində qoyun-quzu otlayır,
Onlar bu görkəmə yaraşq yayır.
Çoban tütəkləri zümzümə edər,
Sədasi yaylaqdan uzağa gedər.

Bu gözəllik yaddaşlara həkk olub,
Belə görünüşə hamı vurulub.
Xan yaylağı, vüqarlısan, gözəlsən,
Qüdrətlisən, tarixin var, əzəlsən!

Yaylağı əlimlə siğallayaram,
Əllərim yetişməz qəmə, möhnətə.
Onun görkəmilə vüqarlanaram,
Sevirəm, bağlıam bu məhəbbətə.



Şəki Xan Sarayı

Xan sarayı, sən rəssamin təxəyyülü,
Xalq sənəti, xalqın zövqü, gözəlliyi.
İki mərtəbəli saray xanlığı,
Sən olmusan, incisi, memarlığı.

Böyük abidədir, daş yaddaşıdır.
Şəkinin qızıldan tachlı başdır.
Şəbəkələr günəşdən rənglər alır,
Al-əlvan tavanda şəkiillər qalır.

Döşəmədə o xanların ayaq izi,
Keçmişdən səsləyir mərdliyimizi.
Divardakı qoşun-ləşkər hücum edir,
O, göstərir qalibliyi, hünər verir.

Camalına vurğun olmuş min səyyahı,
Aparıblar özlərilə fərəh, ahi.
Həm alim, yazıçı, tarixçi deyib,
Bu gözəllik insanları heyran edib.

Qoşa çinar qocalıbdır durmaqdan,
Onu tək yaradıb Ulu yaradan.
Qoruyur sarayı yeldən, tufandan,
Onu seyr eyləyən doymur qürurdan.

Xan sarayı əsrlərin yadigarı,
Şəkinin vüqarı, həm iftixarı.
Səninlə fəxr edir bu Azərbaycan,
Xanlığın rəmzi tək əbədi varsan.

Şəkilinin məhəbbəti


Ay məhəbbət, sən nə qədər sı rinsən,
Şirinliyin yox hüdudu, şəkərsən.
Səni ürəyimdə mən bəsləyirəm,
Ay məhəbbət, qüdrətlisən, güclüsən.

Məhəbbətə mübtəla olan insan,
Sevgi alovunda yanar, sən inan.
Güt verirsən ruhuma daim mənim,
Ay məhəbbət, sənsən çölüm, çəmənim.

Bu, qüdrətdir, bu, qüvvətdir, bu, iman,
Xilqətdədir, könüldədir yaradan.
Məhəbbət aparır adamı hər an,
Ona mübtəlayam, aman, ay aman.

Məhəbbət aləmində günah olmaz,
Əsil sevgi, məhəbbət heç vaxt solmaz.
İnsani unudan burda yaşamaz,
Xoş məhəbbətdən heç könüllər doymaz..

Məhəbbət gözələ nə çox yaraşır,
Şəkidə küsənlər tezçə barışır.
Məhəbbət kasası bəzən də daşır,
Bu məhəbbət sevgi dağları aşır.



Al-əlvandır Şəki süfrəsi

Qonaqpərvər Şəki əhli əzəldən,
Qonağı çox sevir hətta gözəldən.
Biş-düşü genişdir çeşidləriylə,
Qazanlar qaynayırlar dadlı ətirlə.

Süfrəsi açıqdır daim əzəldən,
Süfrədən zövq alar onu düzəldən.
Bişər dadlı şorba, hər zövqə uyğun,
Doymaz onu yeyən, qalar damağın.

Piti, tava-kabab, bu da dovğadır.
Ətirli görkəmi həm damaq dadi.
Xingəli, girsidir, göydən afarı,
Qismət olsun hər qonağa o bari.

Plov, aş qazanı daim dəmdədir,
Ətirli zəfəran darçın cəmdədir.
Yüz çeşidi var plovun bu yerdə,
Bayramda, xoş gündə, yeri süfrədə.

Xörəklərin çeşidləri rəngarəng,
Bunları dadmaq istərsən, gəl görək.
Şəkililər sağlamlıqda öndədir,
Qonaqlara hörmət daim dəbdədir.

Şəkililər qürur duyur, sevinir,
Qonağa sevgiyələ diqqət yetirir.
Arzuları budur qonağı olsun,
Süfrələr al-əlvan xörəklə dolsun.

Şəkinin ülvidir mədəniyyəti,
Bundan ləzzət alır çəkən zəhməti.
Şəki evlərində hər qonaq insan
Ev sahibi deyər: "Yeyin, nuşı can!"

Bu halal süfrəyə işıq, nur saçır,
Qonaqlar çiçəklə birgə qarışır.
Ev yiyəsi məmənun olur bu hala,
Süfrədə yeyilir nemət halalla.



Cənnət təki Şəki

Səyahət edib bu ölkəni gəzmək,
Hərəyə bir cürə ləzzət gətirmək.
İnsanın arzusu - cənnəti görmək,
Təmiz hava, saf su, bağları gəzmək.

İnsanlar ömrünü sürdürüyü zaman,
Fikrində, ruhunda bu cənnət məkan.
Ona yaxınlaşmaq, ona çatmaqdır,
Dünyadakı arzusuya olmaqdır.

Cənnəti görənlər heç qayıtmayıb,
Ancaq ruhlara da bəlkə çatmayıb.
Düşünüb vəsf edib bu təbiəti,
İstəyi olubdur, görsün cənnəti.


Müqayisə etsək məqamları biz,
Şəki ab-havası cənnətdir sözsüz.
Cənnətə bənzəri olan obalar,
Bunu tamamlayır sərin bulaqlar.

Ətrafi dağlardır, yaşıl ormanlar,
Gül-çiçəyi yaddaşları oyadır.
Cənnət meyvələri sırayla bitir,
İnsana gümrahlıq, sağ can yetirir.

Yayın istisində hava sərindir,
Kölgəli ağaclar səfa gətirir.
Hara baxırsansa ürək açılır,
Səhərlər günəşdən nurlar saçılır.

O aylı gecələr, ulduzlu göylər,
Əfsanə yaradır səfali yerlər.
Oturub, düşünüb, nəfəs alırsan,
Sanki bu havadan sən canlanırsan.

Allah vergisidir, cənnətdir Şəki,
Sirli möcüzədir, ləzzətdir Şəki.
Hər kəsə peşkəşdir burda sağlamlıq,
Yaşamaq, dincəlmək, bir də gümrahlıq.



Şəkidə çay dəsgahı

*Şəkililər çay içən olur.
(Aleksandr Düma)*

Pıqhapıqla qaynayanda - çay,
Ürəyimiz yananda - çay.
Qonağımız olanda - çay,
Büllur stekanda - çay.

Məclislərn yaraşığı - çay,
Ətirli, pürəngi - çay.
Limonlu, mürəbbəli çay.
Sarı samovarda - çay.

Faydası var hər insana bu çayın,
Sinanmışdır, sözüdür babaların.
Sağlamlığa, gümrahlığa gücü var,
Çaypərəstlər bunu yaxşı anlayar.

Çayın dəmi, onun ətri, çox xoşdur,
Çay olmasa süfrə elə bil boşdur.
Çay qoyanda təmiz su seçmək lazımlı,
Dəmlərkən qaydasın bilmək lazımlı.

Mərasimdə, məclisdə öncədən - çay,
Qonağa hörmət rəmzi verilir çay.
Min bir dərdin dərmanıdır bizə çay,
İnsanlara ləzzət verir təzə çay.

Deyirlər ki, çayın biri qaydadır,
İkisi içilsə cana faydadır.
Üçünü süzərlər, o dəm gətirər,
Dördü verilərsə, israfa gedər.

Şəkinin təbiətini qoruyaq

Ana təbiətdən dərs almaliyiq.
Onu qorunmalı, dost olmalıyiq.
Göy meşələr bağlarımız, canımız,
Qonşuluqda ona hörmət qaygımız.

Ana təbiəti qoruyaq hər an,
Onu tələb edir daima zaman.
Yaşılıqla, gül-çiçəklə təmasda,
Gözəl quşlar oxuyur asta-asta.

Təbiətlə can bir qəlblə yaşayaq;
Ondan qidalanıb biz nəfəs alaq.
Barlı bağçalardan faydalانırıq,
Xırmanlarda tərəvəzi salırıq;

Gözəl qonşu ilə biz görüşdükdə;
Səliqə-sahmana əməl etdikdə,
Təbiət canlanır göz qarşısında,
Ondan xeyir görürük faydasında.

Yaşıl yarpaq göyərtinin ləkləri,
Şəkinin yamyaşıl çəmənlilikləri.
Səhər-axşam biz bağçada gəzirik,
Sanki səmalarda, göydə üzürük.

Şəkidə çox gözəl saf ab-hava var,
Bunu biz korlasaq, dünya dağları.
Hər bir insan bunu dərk etməlidir,
Təbiətlə qoşa cüt getməlidir.

Burda gərək hərə bir ağac əksin,
Bəsləyib qorusun, onu becərsin.
Meşələr, səhərlər yamyaşıl olsun,
Göy səmalar təmiz havayla dolsun.

Şəkinin milli evləri

Qədim Şəki əhli çoxbilən olmuş,
Yaşayış yerində xaniman qurmuş.
Təbiət, dağlar nəzərdə tutulmuş,
Milli memarlıqla evlər qurulmuş.

Bəziləri kürsülü, xudmanidir.
İmarətlər ikiqat, eyvanla bir.
Üzləri cənuba, sırə otaqlar,
Mətbəxində qazan səsi, mahnilar.


Kərpicdən tikilib hündür çardaqlar,
Divarlar enlidir, sərini saxlar.
Üstündə qırmızı, kirəmit damlar,
Eyvanlar qabaqda cərgə yaradı,

Çardaq ətəyində tirlər, cərgələr,
Vurulub taxtadan gözəl şilosər.
Qabağına ürək tək sıralanmış,
Baxarkən mədaxil naxış yaratmış.

Pəncərələr baxır soldan günəşə,
Otağa nur saçır, o, verir nəşə.
Salınib döşəmə üstünə xəlçə,
Taxçalarda, əntiq qablarla birgə.

Pəncərə pərdəsi ipək kimidir,
İşiq düşür, hərəsi bir rəng verir.
Tavandan asılıb büllur çil-çıraq,
Gecələr yanarlar şölə saçaraq.

Şəkinin evləri özünəməxsus,
Ənənəyə aid qurulub üslub.
Nə qədər gözəldir yaşamaq eşqi,
Burda olmalıdır məhəbbət, sevgi.



Düzü sevən şəkililər

Əyri oturma, düz oturmaq lazımlı,
Düzlüyü seç sən, olsun alın yazın.
Düzlüyü önməm ver, düz ol sözündə,
Gözəl görünərsən hər kəs gözündə.

Düz sözünlə əməlli yollarda ol,
Qabağına çıxsın çox uğurlu yol.
Düzü balta kəsməz, o, bütöv olar,
Düz sözlə insanlar çox məmənun qalar.

Düzlükdən müdrik söz yox dilimizdə,
Hər şeyi düz tutaq əməlimizdə.
Düz söz acı olsa, ona bal qatın,
Düz söz söyləyərək arzuya çatın.

Düzün özü düzdür, xətlər düz olur,
Ürəkdə əməller düz sözlə dolur.
Yaşa sən həyatı düz yol gedərək,
Heç vaxt qalib gələ bilməsin kələk.

Qızıl tək paslanmaz düz söz qalaraq,
Günəş tək nur ilə işıq saçaraq.
Düzü düz deyərlər, əyri danışma,
Düz sözü təsdiq et, səhvə qarışma.

Düzlükdən çox ali mərifət olmaz,
Şərəflə yaşasan, düzlik pozulmaz.
Sən də şəkili tək düz danış, düz ol,
Əbədi qarşında olsun hamar yol.



Şəkidə məclisə aş gəlir


Qonaq evlərinin yuxarı başı,
Süfrələr bəzəyin olubdur qaşı.
Dəvət olunurlar masa başına,
Mətbəxdə zəfəran dəm verir aşə.

Qazanın üstündə sini, dəm alır,
Ləziz xörəklərdə təm ətir saçır.
Xörəklərin tacı aşı çəkirlər.
Süfrələrə xuruşuya verirlər.

Çıraq yanır, musiqinin avazı,
Gül-çiçək bəzəyir bənzədir yazı.
Məclislərdə sinilərdə aş gəlir,
Qonaqların kef-damağı yüksəlir.

Gələn aşdır, ağ təpədir, o, ləzzət,
Görünüşündə təravətli əzəmət.
Yeyərkən dad yaddaşı təzələnir,
Bu məclisə dadlı, ləziz aş gəlir.

Düyü, yağı, ədvayıyə, sarı zəfəran,
Yeməklərin tacı gəlir al-əvan.
Qonaqlar yeyirlər süfrə fırəvan,
Hamı deyir: "Məclislərə aş gəlir".



Qızılgülün şerbəti


Ağızlara dad verir öz nəfəsiylə,
Ürəklərə sərinlik ətri ilə.
Dadı ənbər duyular şirnisiylə,
Seviləndir qızıl gülün şerbəti.

Məclislərdə süfrəyə aşla gəlir,
İçənlərin təpərliyi yüksəlir.
Qırmızılıq ona gözəl rəng verir,
Seviləndir qızıl gülün şerbəti.

Ərsəyə çatması şəkərdir, sudur,
Qızıl güldən çəkilən güləbidir.
Gül suyudur, qızıl gülü andırır,
Seviləndir qızıl gülün şerbəti.

Toyda, büsatda içilir, sevilir,
Onu içən sanki bağdan dül dərir.
Ruhları yüksəldir, xoş ovqat verir,
Seviləndir qızıl gülün şerbəti.

Görkəmi var piyalədə, badədə,
Dadan-içən onu içir hər dəfə.
O, həyatın cövhəridir min dərdə.
Seviləndir qızıl gülün şerbəti.



Möhtəşəm Şəki karvansaraları

Cox ölkələrdə, qədim şəhərlərdə,
O cümlədən, bizim bu Şəkimizdə.
Çoxlu gözəl karvansaralar olmuş,
Gələn qonaqlar da burada qalmış.

Şəhərin yuxarı məhəlləsində,
İki böyük karvansara yerində.
Yerli üslub memarların əlində,
Yaranmışdır tarixi bir abidə.

Böyük İpək yolu üstündə məkan,
Buraya gələrdi dəvəylə karvan.
Geniş otaqlarda tacirlər yatar,
Mal-qaralar zirzəmidə yer tapar.

Mehmandarlar öz xidmətini yapar,
Ləziz xörəklər də qazandan daşar.
Yeyib, içib rahatlıq tapardılar,
Alış-veriş edib mal satardılar.

İpəyə onların marağıvardı,
Buğda, arpa, düyüni də qatardı.
Burda halallıq, düzlük meyar olub,
Malın mal olunca, bazarın olsun.


Yorulma, bazarın əhvalin olsun,
Alver et ki, damağın da çağ olsun.
Bura tacirlərin nicat yeridir.
Sığınacaq tapıb işi xeyirdir.



İndi bu möhtəşəm karvansaralar,
Yeni tərtibatda şux görkəmi var.
Bərpa olunubdur xalqın sənəti,
Yenə bura gələn görür hörməti.

Qonaqların sevimli bir yeridir,
Turistləri buralar valeh edir.
Qiymətsizdir tarixi abidələr,
Möhtəşəmlik bu şəhərdə görünər.

Qapıları böyük tağlı açıqdır,
Qonaq-qara üçün bir yaraşıqdır.
Yenə burda toy-büsətlər qurulur,
Burda dincələnlər xoş məram duyur.



Suyun əhəmiyyəti

*“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da”.*

(Nizami Gəncəvi)

Yazın çərşənbəsi sudur əzəldən,
O, çox müqəddəsdir, həm də içərkən.
Şəlalələr dağın başından axar,
Pak su bulaqlardan içməyə yarar.

Qızlar çərşənbədə su qırağına,
Açıb arzuları duası ona.
İstəyirlər öz bəxtləri çin olsun,
Bu axar pak suyla arzular dolsun.

Susuz yer üzündə heç həyat olmaz,
Müqəddəs su ilə gül-çiçək solmaz.
Su ehtimal olmayan dərəcədən,
İlahi yaratmış bunu öncədən.


Təbiətin bəxşeyisi bu saf sudur,
Dünyada dörd ünsürdən biri sudur.
Sudur həyatın cövhəri, əvəzsizdir,
Hər bir insan üçün su çox əzizdir.

Dünyanın əşrəfi insan saf suya,
Daim səcdə edir bu ab-havaya.
Su həyatdır, su müqəddəs bir addır,
Su canlıdır, o dənizdir, o çaydır.

Su paklıqdır, aydınlıqdır şərəfdir,
Canlılara yer üzündə gərəkdir.
Bahar vaxtı su göllərdə bol olur,
Yağışıyla, leysanıyla göl olur.

Bədənimizin əsası bu saf sudur,
İnsanın lazımı qidası sudur,
Hər mübadilədə iştirakı var,
Yemək zəminində zərəri çıxarar.

Əgər azalarsa su bəndlərdə,
Təhlükə yaranar bu zaman yerdə.
Su alıdır, xəbərlərin nəzərində,
Sudan israf etmək gətirər dərdə.



Anam təndirə çörək yapardı

Bizim həyətdə vardır təndirxana,
Bərəkətli çörək yapardı ana.
Bu ev bizə ali, müqəddəs olmuş,
Təndirin başına daim firlanmış.

Mən çalışdım anamla həmrəy olum,
Çırrı yiğib birgə təndir yandırıım.
Qızınaraq köz düşməsin gözləyib,
Kündələri bəyaz süfrəyə düzüb.

Sonra özü dadardı bu çörəkdən,
Süfrə üstünə sərər istisindən.
Qoğal istəyərdim yapsın mənimçün,
Bəzəyərdi naqqaşla ki, sevinim.

Nəvazişli, incə ana əlləri,
Möcüzə edib yapardı çörəyi.
Sayıb onları təhnəyə yiğardı,
Qonşular üçün də pay ayırdı.

O ağır günlərdə yetərdi dada,
Qoymazdı acıdan kimsə fəryada.
Qohum-qonşu içində sevilərdi,
Uşaqlar içində əzizlənərdi.


Anamın yaptığı çörəklər fəqli,
Buğdaunu sarıcadan ətirli.
Dadlı çörəklər vardır evimizdə,
Təndirdə çörək bişirdi önmüzdə.



Anam çörək yapanda düşünərək,
Yumurtayla üstünə əl çəkərək.
Çörəyin üzünə sıgal çəkərdi,
Çəkilən sıgallar parlaq edərdi.

Yedirəkən qəlbiyələ dil açardı,
Anamın bu dili şirin dadardı.
Bununla o, halallıq anladardı.
Uşaqlarda vətən qeyrəti vardır.

Yadıma düşür uşaqlıq illərim,
Göylərə baxarkən dolur gözlərim.
Təndir qalıb, anam daha görünmür,
Anamı arayıram, o, geri dönəmür.



Bizim bu tut ağacı

Şəkidə hər bağça tutla fəxr edir,
Qırmızı kirəmit gözəllik verir.
Aradan boylanır atlas yarpaqlar,
Tut ağacı rəmzi olur bu bağlar.

Ağacın sevgisidir yaşıl yarpaq,
Üstündə meyvələr sərin olacaq.
Günəşdən nur alır, onlar dəyirlər,
Pota meyvələri gəl-gəl deyirlər.

O, dərmandır, enerjisi günəşdir,
Meyvəsi məlhəmdir, yarpağı ətir.
Möcüzə var onun yetişməsində,
Ardıcıl ağarrı o görkəmində.

Hər səhər çıxırsan qoşa budağa,
Çubuqdan tutaraq dənlə qucağa.
Şirin və çox tamlı meyvələri var,
Bunu yeyən insan çox sağlam olar.



Bu ağac müqəddəs halallıq sevir,
İri olsa da budaqlar əzilir.
Məyus edir bizi, gətirir kədər,
Qoruyuruq, budaqları əzilər.

Hər tut vaxtı biz onu gözləyirik,
Pənah yeri kimi biz izləyirik.
Görüş yeri olur tut çırplılan vaxt,
Sevinc, gülüş məkanıdır bu oylaq.



Ocaqlar qalanır, üstə tavalar,
Tutlardan məlhəm tək bəhməzlər olar.
O bizə lazımdır bütün il boyu,
Onla qidalanır sağlamlıq yolu.

Tökülür başımıza meyvələri,
Təbiətin möcüzəsi, nələri...
Xatırələr yaddaşında o qalır,
Tut yeyəndə sağlamlığı çoxalır.



Şəkinin uca dağları

Qoca Qafqaz ətəyində yaranıb,
Bu səfali dağın oylağı olub.
Sərt qayalar bəyaz qarla dolubdur,
Çəməni otlarla, güllərlə boldur,


Başı qarlı, sinəsi çox yaşıldır,
Kainat qocadır, dağlar yaşıdır.
Ulu dağlar, çeşməli sulu dağlar,
Əyilməz, hər zaman vüqarla durar.

Aşağı endikcə dar cığırlarla,
Qayalar dayanıb yolunu bağlar.
Sel axan dərələr yolu salsa da,
Buradan düşmək çox çətin olar.


Heyranam, Şəkinin üç yanı dağdır,
Aşağı tarladır, zəmidir, bağdır.
Burada bir neçə fəsil görürsən,
Bağları bahardır, zirvəsi qardır.

Göylər hayqıraraq ildirim çaxır,
Əksik olmur bulud, yağışlar yağır.
Yağış leysan edər, meşə yuyular,
Sonra da qövsü-qüzəh rəng alar.

Göyqurşağı yeddi rəngə boyanar,
Uşaqlar da sevinərək oynayar.
Bu, bir əzəmətdir, ağdır buludlar,
Ulu tarix bu dağlara ad qoyar.



Zümrüd meşələr, dumanlı örpək,
Rəssamin gözü ilə baxasan gərək.
Qol-boyundur sira dağlar meşələr,
Burda könül açır xoş mənzərələr.



Özü qızıl, ətri qızıl zəfəran


Nə zərifsən, zəfəran, ay zəfəran,
Torpaqda bitirsən, özünə heyran.
Vətənindir sənin bizim Azərbaycan,
Sarı, nəfis, rəngin gözəl zəfəran.

Ətrin, ənbərin ruhu təzələr,
Səninlə bişmişlər əllərdə gəzər.
Şəkidəsən dərdlərin əlacısan,
Səni hər an sevər dadan, zəfəran.

Şəkinin ən xoş ətirli ədviyyəsi,
Şirniyyatlar - halvaların öncəsi.
Bürüyür Şəkini müğənni səsi,
Ətirlisən, dadlısan, ay zəfəran.

Plovvara ilahi rəng verirsən,
Şirniyyatla əldən-ələ gəzirsən.
Sevimlidir yeməklərin hər zaman,
Adın dildən-dilə düşüb, zəfəran.

Mərasimlər, ənənələr şahisan,
Gülab ilə birgə şərbət balısan.
Yoxdur tayın, naringisən, tamlısan,
Şərbətlərin dadlısan, zəfəran.



Şəkinin şirniyyatları

Şərq elində şirniyyatı sevərlər,
Şəkidə çox şirniyyat bişirərlər.
İpək karvan yolunun qonaqları
Şəki şirniyyatı öz maraqları.

Əriştə paxlavası, qozlu dadi,
Heyran etmiş ədviyyə, zəfəranı.
Ari balın şirinlikdə üstü yox,
Usta bəzəyiylə zövq verir çox.

Peşvənglə, halvanın şux görkəmi var,
Ağızda çeynənər, olar şirin dəd.
Fətir, fəsəlidir çayın yanında,
Səhərlər nuş edər qaymaq-balında.

Tel halvası ağ gəlinə bənzəyir,
Onu hamı sevir, gülabla yeyir.
Dadi, ətri valeh edir hər kəsi,
Uşaqlar sevinir, olur həvəsi.

Şirin fətir, oma, külçə bamiyə,
Şirin çayla ləzzət edir hamiya.
Şəki şirnisini sevib yeyirlər,
Evlerinə gedərkən pay edirlər.

Şirniyyatın vətənidir bu Şəki,
Nəsillərə ötürülür sənəti.
Qonaq gələr bu yerlərə səyyahlar,
Özlərilə sovqatlar apararlar.

Gözəl-göyçək Şəki

Şəkinin çox uca qarlı dağı var,
Yaşıl ormanları, güllü bağı var.
Qədim sarayıları, xanədanları,
Qoynu sevinc dolu, xoşbəxt çağrı var.

İpəkdən rəmzi var karvan yolunda,
Babək qüdrəti var polad qolunda.
Qonağı əzizlər gözəl qoynunda,
Oğlunun, qızının etibarı var.

Şairlər vətəni, alimlər yurdu,
Zəkası əbədi işiqdı, nurdu.
Qoynunda səadət sarayı qurdu,
Daim öyünməyə ixtiyarı var.

İnsanlar xoş üzlü, şirin, müləyim,
Lətifə söyləyən, mehriban, həlim.
Yetirib çox şair, sənətkar, alim,
Qızıl sətirləri, misraları var.

Ürəyi genişdir, zəkası dərin,
Mərcan bulaqları buz kimi sərin.
Məbədi olsa da qızılın, zərin,
Qızıldan qiymətli övladları var.

Sahnişin zövq halal zəhmətindədir,
İdrakla təxəyyül vəhdətindədir.
Güçü dostluğunda, ülfətindədir,
Şəki xoşbəxtliyin baharındadır.

Qədim qalaları qədim, əbədi,
Varlığı ilahi ismət məbədi.
Dostlara qol açan obası, kəndi,
Düşmənə nifrətdən bir sıpəri var.

Bir-birindən gözəl gecə-gündüzü,
Hər daşın-qayanın vár bizdə sözü.
“Yollarda qoymayın siz gözünüzü”,
Mahni bəstələyən bulaqları var.

İlhamı coşdurən bu təbiətə,
İnsanı yaşıdan eşqə, ülfətə.
Bu qədim, bu ulu mədəniyyətə
Cabirin söz demək iqtidarı var.



Son söz

**Kulinariya yeni sözə,
təzə ab-havaya möhtacdır**

*D*n azı gündə 3 dəfə qarşımıza süfrə salınır. Allah verəndən yeyirik, içirik, şukr edirik. Bu günü də belə keçiririk. Göz toxluğu, dünyamızın bu təkrarlığı bizi yormur, əksinə qaşığı əlimizə alanda süfrəyə baxırıq. Oradakı yeməklər bizi özünə çekir. Bilmirik hansından başlayaqq. Qabağına qoyulan xörəklər - şorbalar da, ağartılar da sanki dilə gəlir, yeyilmək isteyirlər. Süfrədən mətbəxə qayıdanda inciyib küsürələr.

Bir növ kulinariya aləmi canlı həyatımızın bir parçası, bir ünsürü kimi məişətimizə daxil olmuşdur. Həm də bu sərhədsiz daxilolmadır.

Həyatın dörd ünsürü – su, od, hava və torpağın yetişdirdiyi canlı və cansız hər şeydən hasil olan yemək və içməklər min dadlı, min çeşidli ərzaqdən ocağa, ocaqdan isə süfrəyə qoyulan ustad aşbazların xalılar kimi ilmələnən, öz rəng çalarları ilə naxış-naxış seçimli yemək-içmək qidalıqdan çox zövqlü oxşaması ilə fərqlənir. Bunlar da insan əli və fəhminin mənəvi aləmə xoş təsiri, nuşluğunu olur. Kulinariya bu baxımdan milli-mənəvi, ata-baba ənənələrinə söykənərək, getdikcə zənginləşən bir sahədir. Bu sahə tamam-kamal bir elmi tədqiqat sahəsinə çevrilmişdir. Mətbəx avadanlığı, ustalar, xörəklər, içki və istahaaçan vasitələrin adlarını sadalamaq, işin primitivliyidir, səthi açıqlamaqdır. Əslində isə həqiqi kulinariya zərgərlik kimi bir şeydir. Yaradıcılıqdır. Aşçı, xonça düzüb-qoşmaq qaydaları, qonaq qarşılama, onların ürəyindən keçənləri duymaq, süfrə dalından xoş əhval-ruhiyyə ilə



durmaq deyərdim ki, Azərbaycan xalqının milli-mənəvi mədəniyyətində öncüllüyünü itirməyən bir prosesdir. Milli mətbəx sənətinin qorunması vacib şərtlərdən biridir.

Şəki bu prosesin önündə gedən bir diyardır. Karvan yollarının qovuşوغunda yerləşən, indi də karvansaraları ilə məshur olan bu şəhərə “Kulinariya akademiyası” adı verməmək ədalətsizlik hesab edilə bilər. Bu akademiyanın Hacı Cabir Xəlifəzadə kimi akademikləri var. Kulinariya onun tədqiqatlarında, cild-cild populyar kitablarında açımlarla, təhlillərlə, araşdırılmaların dərinliyi ilə seçilidir. Cabir Xəlifəzadənin ömrünün yarım əsrən çox bir hissəsi ancaq bir sahədə Şəki kulinariyasının əlisbasından başlayıb qrammatikasında ekinmiş, öyrənilib, təhlil edilib, onun tərəfindən bu sahəyə aid cild-cild kitablar yazılıb, dünya xalqlarının əsas dillərində çap edilib.

Oxulara təqdim edilən bu yeni nəşr Azərbaycan kulinariyasında milli adət və ənənələrin, süfrə mədəniyyətinin, yazılı ədəbiyyatında, xüsusən folklorda deyim, duyum təhlilləri ilə fərqlənir. Keçmiş və müasirlik üzvəüz qoyulur. Və müəllif belə bir nəticəyə gəlir ki, kulinariya sadəcə qida qəbul etmək deyil, bunda xalqın intellektliyi, zəkası, milli mentalitetliyi birləşir. Xarici turistlər üçün qaranlıq qalan məqamların açılması Türk xalqları ailəsində Azərbaycan xalqının, millətinin kulinariyasının məşhurluğu, möhtəşəmliliyi, süfrələrə min bir yemək düzəmək qabil olan insanların intellektidir.

Cabir Xəlifəzadə kulinariya sahəsindəki görkəmli fəaliyyəti ilə yanaşı, eyni zamanda Azərbaycan Jurnalistlər və Yazarlar Birliklərinin üzvüdür. Onun duzlu-məzəli şeirləri, ürəkdən gələn gözəl ifadələri oxucularda bu yaradıcı insanın fəhmi və istedadına heyranlıq yaradır. Bu ahil çağında Cabir müəllim yenə də öz yaradıcılığını davam etdirir. Ona can sağlığı və uzun ömür arzu edirəm.

Sabir Əfəndiyev



Mündəricat

Bir neçə söz.....	3
Şəki mətbəxinin özünəməxsus xüsusiyyətləri və ənənələri	6
Şəkidə aşçılıq və qənnadıçılıq sənəti.....	9
Şəki qonaqpərvərliyi, milli azərbaycançılıq ənənələri.....	11
Şəkiyə gələn qonaqları və turistləri maraqlandıran görkəmli tarixi məkanlar və abidələr.....	13
Xörəklərin söhbəti	17
Ağzının dadını bilənlər üçün Şəki xörəklərinin texnoloji hazırlanması və reseptləri.....	23
Duru xörəklər və şorbalar	28
Süd və qatıq məhsullarından hazırlanan xörəklər	40
Yumurta xörəkləri	45
Toyuq-cücə və çöl quşları xörəkləri	50
Ət xörəkləri	53
Balıq xörəkləri	60
Kabablar	63
Tərəvəz xörəkləri	68
Plovlar (aşlar)	71
Xəmir xörəkləri	83
Şirin xörəklər	88
Şərbətlər və sərinləşdirici içkilər	92
Şəki mətbəxində işlədilən ədviyyələr	97
Şəki yumorunun özünəxas nümunələri.....	104
Şəki ağsaqqallarının bəzi müdrik kəlamları	108
Xanımlar üçün faydalı məsləhətlər	110
Şəkinin əziz və ləziz sevilən xörəkləri	114
Şəkiyə məxsus olan şeirlər.....	120
Son söz.....	149




Azərbaycan Milli mətbəxinin əziz və ləziz Şəki xörəkləri

Cabir Xəlifəzadə
(Hacı Cabir)

Mətbəənin direktoru: *Elman Qasımov*
Dizayner: *Mətanət Əliqızı*
Korrektor: *Nailə Vahabqızı*


Çapa imzalanmışdır: 25.05.2011
Formatı 70x100 1/16. Həcmi 10,5 ç.v.
Sifariş №183 . Tiraj 500

«Zərdabi LTD» MMC
Nəşriyyat Poliqrafiya müəssisəsi
✉ iş (012) 514-73-73,
mob. (050, 055) 344 76 01



Şəki, Yuxarı karvansara

AzF 2667446



Cabir Xəlifəzadə

Mən 75 illik ömrümü şərəflə yaşamişam. Xalqımı, hökumətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət etmişəm. Hökumətimiz tərəfindən verilən bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyimə, uğurlar qazandığımı görə "Xalqlar Dostluğu", "Qırmızı Əmək Bayrağı" ordenləri, "Yubiley" medalı, "II dərəcəli diplom" və "Gümüş medal", "Əmək Veterani", Moskvada "Gənclərin Yaxşı Hami Tərbiyecisi" medalları ilə də təltif olunmuşam. Azərbaycan Respublikası Yazarçılar və Jurnalistlər Birliklərinin üzvüyəm, "Qızıl Qələm" mükafatı laureatıyam. Mən on xarici ölkədə Azərbaycan Milli Mətbəxini və süfrə mədəniyyətini uğurla təbliğ etmişəm. 12 ədəd elmi-kütləvi, bədii, kulinariya haqqında kitablarım işq üzü görmüşdür. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüyəm. Hal-hazırda yaradıcılıq işi ilə məşğul oluram.

